



ZƏHRA MURADOVA

**ZÜLMƏTDƏ PARLAYAN ZİYA**

Qazax Müəllimlər Seminariyası



BAKİ - 2024

Zəhra Muradova

ZÜLMƏTDƏ  
PARLAYAN ZİYA

Qazax Müəllimlər Seminariyası

"Zəngəzurda" Çap Evi  
Bakı - 2024

Elmi redaktor:	<b>Vidadi Xəlilov,</b> pedaqogika üzrə elmlər doktoru, professor
Məsləhətçi:	<b>Həvvə Məmmədova,</b> tarix elmlər doktoru, professor
Rəyçilər:	<b>İsa İsmayılov,</b> pedaqogika üzrə elmlər doktoru, professor <b>Mahirə İbadova,</b> pedaqogika üzrə fəlsəfə doktoru, dosent
Korrektor:	<b>Elnur Ağayev,</b> Xəbərlə.com informasiya portalının baş redaktoru
Texniki redaktor:	<b>Gülnarə Şahmuradova,</b> Azərbaycan Respublikası Təhsil İnstitutunun elmi işçisi

**Zəhra Bilal qızı Muradova.** "Zülmətdə parlayan ziya".  
Bakı, "Zəngəzurda" Çap Evi, 2024. 148 səh.

Elmi metodik vəsaitdə Qazax Müəllimlər Seminariyasının yaranma tarixi və fəaliyyəti işıqlandırılır. Tarixi məlumatları əks etdirən vəsaitdə seminariyanın təşkilatçıları, ilk müəllimləri, tələbələri, məzun olmuş qadınları barədə zəruri məlumatlar verilir. Həmçinin oxucular seminariyanın qədim binasının yenidən bərpa olunması və onun nəzdində fəaliyyət göstərən ADA Universitetinin Qazax Mərkəzinin təlim prosesi ilə də tanış ola bilərlər.

**DOI:** <https://doi.org/10.36719/2024/148>

©Zəhra Muradova, 2024  
©ZÇE, 2017

## **QAZAXDA İLK MAARİF OCAĞININ YARANMASI**

*Yalnız elmi biliklər və peşəkar təcrübə ilə  
zənginləşmiş, mənənən sağlam şəxsiyyət  
cəmiyyət üçün faydalı ola bilər.*

*Nəsirəddin Tusi*

Aqil babalarımız həyatın bütün sahələrini qorumaq və inkişaf etdirmək üçün bacardıqları peşə vərdişlərini tədricən elmə çevirməyə, sonra elm öyrənməyə və onun gücündən yararlanmağa üstünlük verirdilər. Türk padşahları alımları, şairləri öz saraylarında saxlayır, onlara hər cür şərait yaradırdılar. Əmir Teymur kimi bir fateh, əsl adı Məhəmməd Taraqay olan nəvəsi Uluqbəyin astronomiya və astrologiya elmləri üzrə alim-münəccim olması ilə fəxr edirdi. Onlar yaxşı başa düşürdülər ki, bütünlükə cəmiyyətin tərəqqisi, ictimai fikrin formalaşması üçün cəhalətdən çıxməq, elmin, texnikanın üstünlüklerindən istifadə etmək faydalıdır. Dahi şairimiz Nizami Gəncəvi elmi yüksək qiymətləndirərək deyirdi:

**Qüvvət elmdədir, başqa cür heç kəs,  
Heç kəsə üstünlük eyləyə bilməz.**

Dünyanın ən humanist dinlərindən sayılan İslam ideoloqları elmə, biliyə çox böyük əhəmiyyət verirdilər. Xəlifə İmam Əli deyirdi ki, elm uzaq Çində də olsa dalınca get. Onlar oxumağı, öyrənməyi savab sayır, alimlərin hörməti Allahın yanında hamıdan böyükdür, deyirdilər. İslam dininin ehkamlarına görə, alimin qələm mürəkkəbi, hətta şəhid qanından da müqəddəsdir. Çünkü alimin elmi insanları xəta və bəlalardan xilas edir.

Azərbaycanda elm və təhsil ocaqlarının məhdud sayıda olduğu dövrlərdə uşaqları müəyyən təhsil almaları üçün ziyalı şəxslərin, alimlərin, şeyxlərin, eksər hallarda isə mollaların yanına aparırdılar. Buna görə də sonralar mollaxanalar, mədrəsələr açıldı və tədrisin əhatə dairəsi bir qədər genişləndi. Orta əsrlərin böyük alim və şairlərindən sayılan Nəsimirəddin Tusi, Bəhmənyar, Nizamül-mülk, Xaqani, Saib Təbrizi, İmadəddin Nəsimi, Fələki Şirvani, Qazi Bürhanəddin və başqaları mədrəsə təhsili almışdılar. 1828-ci ildə Azərbaycanın Rusiya və İran dövlətləri arasında ikiyə bölünməsi təhsilin inkişafına daha da əngəl oldu. Mollaxana və mədrəsələrdə yalnız şəriət dərsləri keçirilir, dünyəvi elmlərin tədrisi qadağan olunurdu. Çünkü imperiya ideologiyası belə tələb edirdi. Əsas məqsəd o idi ki, insanların gözü açılmasın, öz haqqını-hüququnu bilməsin və tələb etməsin. Dünyəvi elmləri öyrənənlər Allaha qarşı çıxan "kafir", onların fikirləri və yazdıqları əsərlər isə "küfr" adlandırılirdi, cəmiyyət arasında hörmətdən salınırdılar. Bununla belə Cəlil Məmmədquluzadənin "Ölülər" əsərindəki kefli İsgəndər obrazı kimi tək-tək də olsa

cəhalətə qarşı üsyən edən, insanları oxuyub təhsil almağa çağırən, sanki zülmətdə şam kimi yanın, təhsili, elmi işiq sayan ziyalılarımız da var idi. XIX əsrin sonlarında Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, Nəcəf bəy Vəzirov və başqaları geniş yaradıcılıq fəaliyyəti ilə tanınırdılar. Büyyük satirik şairimiz Mirzə Ələkbər Sabir təhsilin, mədəniyyətin inkişafında əzmkarlıqla fəaliyyət göstərərək bir-birindən dəyərli şeirləri ilə daha çox tanınırdı. Sabir yazdığı satiralarından birində cəhalətdən gözü açılmayan bir valideynin yeni məktəb haqqındaki düşüncələrini təqdim edir. Təəssüf ki, bunlar tək bir nəfərin deyil, əhalinin böyük əksəriyyətinin cəhalətin dərin girdabında boğulduğunu, lakin yenilikləri qətiyyətlə rədd etdiklərini ayna kimi əks etdirir.

Böyük söz ustası Mirzə Ələkbər Sabir maarifi, təhsili millətin nicat yolu hesab etdiyindən yaradıcılığında bu mövzuya çox geniş yer vermişdir. O, xalqı cəhalətdə saxlamağa çalışanları, müasir elmləri öyrənməyə, oxumağa, təhsilə qarşı çıxanları öldürəcü satira atəşinə tutur, onları gülünc vəziyyətdə təsvir edir. Din xadimləri, əsasən də mollalar yeni dərs üsulunu qəbul etmir, xaricdə təhsil alanları "murdar", "kafir" elmi oxuyan adlandırır, xalqın gözündən salmağa çalışırdılar. Onlar sadə adamlarda təhsilə qarşı nifrət yaratmaq, "uşkolda" müsəlman şagirdlərə donuz əti verilməsi, xristianlarla bir qabda yemək yemələri, onlarla oturub-durmaları barədə yalanlar uydururdular. Mollalar hətta əmmamə əvəzinə "şapka" qoyanları, ləbbadə əvəzinə şalvar geyən-

ləri, üzünü təraş edənləri, xarici dildə danışanları ələ salıb, məsxərəyə qoyurdular. Sabirin "Əhval-pürsanlıq və ya qonusma" adlı satirik şeiri bu cəhətdən çox mənalı və oxunaqlı idi. Satira çox sadə və anlaşıqlı dildə yazılıb. Buna görə də oxucu dərhal müəllifin həmin tiplərə acı istehzasını açıq-aydın hiss edir.

Zaman keçdikcə Azərbaycanın uzaqgörən və xalqın taleyini düşünən maarifpərvər şəxsiyyətləri təhsilə yenilik gətirməyə, onun mahiyyətində əsaslı dəyişikliklər etməyə çalışırdılar. Bu isə o zaman, demək olar ki, çox çətin bir iş idi. Çünkü Çar imperiyası müsəlman xalqlarını, o cümlədən Azərbaycan xalqını cəhalət və əsarət altında saxlamaq niyyətində idi. Məqsəd bir idi, xalqları oyanmağa, əsarətə qarşı baş qaldırmağa imkan verməmək! Gürcülərin, ermənilərin oxuyub təhsil almaları üçün yaradılan şərait azərbaycanlılara qadağan idi. İmperiya ideoloqları azərbaycanlıları "vəhşi tatarlar" adlandırır, etibar edib hərbi xidmətə aparmır və onlara həqarətlə yanaşırdılar. Ancaq belə davranış so-na qədər davam edə bilməzdi. İrticaçı çar hakimiyyəti düşünürdü ki, istər-istəməz buxovları boşaltmaq lazımdır. Çar canişinləri, polis məmurları və digər dövlət adamları yerlərdə idarəetməni asanlaşdırmaq üçün əhalidən rus dilini bilən kiçik məmurların, tərcüməçilərin, kuryerlərin, mirzələrin hazırlanmasına ehtiyac duyurdular. Başqa cür yerli əhali ilə əlaqə saxlaya bilmirdilər. Bununla bərabər, təhsilə yol açarkən Azərbaycanda milli ruhun dirçəlişi, insanların oyanması, dostunu-düşmənini tanımışı çar hakimiyyətini düşünməyə, əvvəlcədən qabaqlayıcı tədbirlər gör-

məyə vadar edirdi. Bu mənada çar hökumətinin razılığı ilə Gür-cüstanda yalnız varlıların uşaqları üçün bir qədər yeni üsulla dərs keçən məktəb-seminariya təşkil edildi. O dövrdə Azərbaycanda təhsil sahəsi bərbad vəziyyətdə idi. Bunun acınacaqlı bir fakt olduğu açıq-aydın görünürdü. 1917-ci ilədək keçən dövrdə dörd milyon əhalisi olan Azərbaycanda müəllim hazırlayan beş təhsil müəssisəsi var idi. Azərbaycan Demokratik Respublikasının yaranmasına qədərki dövrdə cəmi 327 nəfər müəllim hazırlanmışdır. Bu rəqəmi əhalinin sayına bölsək onda hər otuz min nəfərə cəmi bir müəllim düşürdü. Ona görə də bu, əhalinin demək olar ki, 90 faizinin savadsız qalmasına səbəb olurdu. Heç şübhəsiz, belə vəziyyət mürtəce çar üsul-idarəsinin qeyri-rus millətlərə biganə münasibətindən irəli gəlirdi.

XIX əsrin sonlarında Bakıda neft sənayesinin inkişafı ilə əla-qədar olaraq texniki tərəqqi yüksəldi. Bu səbəbdən neft sənayesində peşəkar, ixtisaslı kadrlara ciddi ehtiyac yaranmışdı. Yerli burjuaziyaya savadlı kadrlar lazım gəlirdi. Cox vaxt Bakı milyonçuları Moskvaya, Peterburqa oxumağa tələbələr göndərir, onların təhsil aldıqları müddətdə ehtiyaclarını ödəyirdilər. Təhsil müd-dəti bitən kimi onlar həmin tələbələri mühəndis olaraq işə götürürdülər. Buna görə də varlı kapitalistlər texniki məktəblər açmağa və onları maddi cəhətdən təmin etməyə başladılar. Ancaq təhsilin belə pərakəndəliyi, kimlərdənsə asılılığı lazımı nəticəni vermirdi. XIX yüzilliyin axırı, XX yüzilliyin əvvəllərində Azərbaycanda milli təhsilin əsaslarının yaranmasında Qori Müəl-

İmlər Seminariyasının yetişdirdiyi kadrların mühüm rolü oldu. Seminariyanı bitirənlərin bir neçəsi Azərbaycanın "İstiqlal Bəyannaməsi"ni imzalayan dövlət xadimləri səviyyəsinə yüksəldi. İllər keçsə də bu təhsil ocağının əhəmiyyəti daim diqqətə çatdırılıb və yüksək qiymətləndirilib. Filologiya elmləri namizədi, araşdırmaçı alim Fazıl Əliyev çox haqlı olaraq deyirdi: "**Qori Müəllimlər Seminariyasının Tatar Şöbəsinin fəaliyyəti milli təhsil tariximizin öyrənilməsi baxımından olduqca əhəmiyyətlidir**".

Görkəmli ədəbiyyatşunas alim Əziz Şərif isə yazırıdı: "**Çar Rusiyasında heç bir təhsil ocağı Qori Müəllimlər Seminariyası qədər Azərbaycana mədəniyyət xadimi verməyib**". Alim bu qənaəti ilə Qori Müəllimlər Seminariyasının Azərbaycanın təhsil tarixində əhəmiyyətini bir daha nəzərə çatdırırdı. Bu, həqiqətən də belə idi.

Xüsusi olaraq qeyd etmək lazımdır ki, Qori Müəllimlər Seminariyası fəaliyyət göstərdiyi 42 il ərzində üç min nəfər müəllim hazırlayıb. Onlardan cəmi 250 nəfəri azərbaycanlılardan ibarət idi. Rəqəmlərdən aydın görünür ki, çar hökuməti müsəlmanlarla xristianlar arasında, yəni erməni, gürcü tələbələri ilə azərbaycanlılar arasında nə qədər fərq qoyurdu. Bununla belə həmin məzunlar sırasında Nəriman Nərimanov, Üzeyir Hacıbəyli, Mülüm Maqomayev, Firidun bəy Köçərli, Əhməd Seyidov, Səfərəli bəy Vəlibəyov, Teymur bəy Bayraməlibəyov, Yusif Qasımov, Mustafa Xələfov və digər onlarla görkəmli şəxsiyyətlər var idi.



## **Qori Müəllimlər Seminariyası**

Zaqafqaziya Müəllimlər Seminariyası (Qori Seminariyası) K.D.Uçinskinin layihəsi əsasında 1876-cı ildə Gürcüstanın Qori şəhərində açılmış və Cənubi Qafqazda ibtidai məktəb müəllimi hazırlayan orta pedaqoji təhsil müəssisəsi kimi fəaliyyət göstərmişdir.

Cənubi Qafqaz xalqları üçün açılmış bu seminariyanın ilk direktoru D.Semyonov olmuşdur. Seminariyanın çox sonralar açılan Tatar (Azərbaycan) Şöbəsinin müdürü vəzifəsinə isə Aleksey Çernyayevski təyin edilmişdi. Bu da məlumdur ki, seminariyanın direktoru D. Semyonov və A. Çernyayevski öz ideyaları və fəaliyyətləri ilə mütərəqqi şəxslər kimi tanınmışdılar.

Qori Müəllimlər Seminariyasının hazırladığı müəllimlərdə hərtərəfli şəxsi keyfiyyətlərin formalaşmasına xüsusi əhəmiyyət

verilirdi. Bunu seminariyanın programı ilə tanışlıqdan da görmək olur. Məzunlar təbiət elmlərini, riyaziyyatı, musiqini, rus dilini öyrənməli, məişət məsələlərini bilməli, davranış və nizam-intizam qaydalarına düzgün əməl etməli idilər. Çarizmin özünə xidmət göstərən "qüvvətli şəxsiyyətlər" tərbiyə etmək planı yerli xalqların müqavimətinə rast gəlirdi. Çünkü hökumətin məqsədi tələbələri ruslaşdırmaq siyasetindən ibarət idi. Bu isə müsəlman əhalini narazı salırdı. Görkəmli yazıçıımız İsmayııl Şıxlının məşhur "Dəli Kür" əsərində kənd əhalisinin rişxəndlə poçt işçisini "Rus Əhməd" adlandırması buna sübutdur. Ancaq Qori Seminariyasının məzunları milli-mənəvi dəyərləri qorumaqda və yaşatmaqda daha qətiyyətli olmaları ilə seçilirdilər. "Dəli Kür" filminde seminariya ilə bağlı bir sıra epizodlar orada baş verənlər barədə aydın təsəvvür yaradır. Tatarların (azərbaycanlıların) orada təhsil almalarına çar hökuməti nə qədər maneələr yaratmağa çalışsa da həyat öz axarında onların seminariyada təhsil almasına yol açırdı.

Müəyyən maneələrə baxmayaraq, seminariya bir neçə məsələdə azərbaycanlıların həyatında mühüm rol oynadı. Bu baxımdan deyə bilərik ki, milli varlığımızı, ədəbiyyatımızı, mədəniyyətimizi, folklorumuzu qoruyan tanınmış azərbaycanlı maarifpərvər ziyalıların yetişdirilməsi Qori Müəllimlər Seminariyasının xalqımıza göstərdiyi tarixi xidmətin birincisidir. Seminariyanın ikinci ən böyük xidməti Azərbaycanda ana dilində təhsilin canlanması istiqamətində görülən işlərlə sıx surətdə bağlıdır.

Həmin vaxtlarda Azərbaycan xalqına misilsiz xidmətlər göstərən böyük maarifpərvər və ədəbiyyatşunas alim Firidun bəy Köçərli seminariyanın Tatar Şöbəsində, həmçinin digər şöbələrində də lisan (dilçilik) dərsi deyirdi. Onun bacarıqlarını nəzərə alaraq bir neçə dəfə seminariyanın Tatar Şöbəsinə inspektor təyin etmək istəmişlər, lakin tam ali təhsili olmadığından buna icazə verilməmişdir. Xalqına böyük məhəbbətlə bağlı olan Firidun bəy Köçərli hələ gənc yaşılarından vətənimizdə də Qori Müəllimlər Seminariyası kimi bir təhsil müəssisəsinin olmasını arzu edirdi. Bu istiqamətdə bütün qüvvəsini səfərbər edərək illərlə mübarizə apardı. Bunun üçün istər Azərbaycanla, istərsə də imperianın müvafiq dövlət qurumları ilə yazışmalar aparmış, saysız-hesabsız maneələri aşaraq məqsədinə nail olmuşdu. (Azərbaycan Respublikası Dövlət Arxivinin Xüsusi Fondlar şöbəsi №51, siy.3 sax.vah.421, səh.16-17).

Hələ 1906-cı ildə müəllimlərin I və II qurultaylarında yorulmaz maarif fədaisi Firidun bəy Köçərli milliləşdirməyə təhsilin məzmunundan başlamaq ideyasını irəli sürmüdü. Nəriman Nərimanov I Müəllimlər Qurultayının işinə yüksək qiymət verərək yazırkı ki, qurultayın qəbul etdiyi qərarların düzgün yerinə yetirilməsi üçün yerlərə gedib təbliğat aparılmalı və dövri mətbuatda ardıcıl çıxışlar təşkil edilməlidir. Üzeyir Hacıbəyli, Cəlil Məmmədquluzadə, Firidun bəy Köçərli, Süleyman Sani Axundov və başqaları məktəb və maarif, müəllim və dərslik hazırlanması kimi mühüm məsələlərlə bağlı dövri mətbuatda çıxış etdilər. Qu-

rultayqabağı dərc olunan məqalələrə diqqət versək, görərik ki, həmin məqalələrin əsas obyekti müəllim hazırlığı və ana dilində dərsliklərin hazırlanması olmuşdur.

I qurultayda göstərilirdi ki, müəllimlərin ağır sosial vəziyyətdə yaşamalarının təqsirkarı dövlətdir. Yəni çar üsul-idarəsi müəllimlərə və müəllim hazırlayan təhsil müəssisələrinə həqarətlə yanaşır. Qurultayda: "**Müəllimlərin təkmilləşməsi lazımdır, ancaq hökumət bu iş üçün heç bir vəsait ayırmır**" məsələsi ilə bağlı çıxış edən Soltanməcid Qənizadə təklif irəli sürdü ki, müəllimlərin təkmilləşmə xərcini ayrı-ayrı imkanlı adamların və cəmiyyətlərin ixtiyarına vermək lazımdır.

Çar hökuməti 1917-ci ildə devrildikdən sonra Firidun bəy Köçərli Qori Seminariyasının Tatar Şöbəsinə inspektor təyin edilir. Bir neçə aydan sonra seminariyada vəziyyət dəyişir, millətlər arasında milli münaqişə qızışır və parçalanma baş verir. Rusları işdən azad edirlər, dərslər gürcü dilində tədris olunmağa başlayır. Mövcud vəziyyətlə əlaqədar olaraq 1918-ci ilin aprel ayında seminariyanın Tatar (Azərbaycan) Şöbəsini də köçürməli olurlar. Lakin "hara" və "necə" sualları Firidun bəy Köçərli və digər məarifpərvər ziyalıları düşündürürdü. Bəziləri onu Axalkənə, Həbib bəy Şaxtaxtinski Naxçıvana köçürülməsini istəsələr də şöbə müdürü Firidun bəy Köçərli Azərbaycanın Qazax şəhərinə köçürülməsini uyğun bilirdi. Çünkü Firidun bəy Köçərli Qori Seminariyasının Azərbaycan bölməsinin Qazaxa köçürülməsini bir neçə səbəbdən əhəmiyyətli hesab edirdi:

**1. Qazax şəhəri Tiflisə çox yaxın yerləşdiyindən məsafə-yə görə aparılan yükə ödəniləcək məbləğ nisbətən az məsrəf sərfinə başa gələcəkdir.**

**2. Həmin dövrdə Tiflis mədəniyyət mərkəzi hesab olunurdu. Burada təhsil ocaqlarının sayının çoxluğu savadlı insanların sayının artmasına səbəb olmuşdu və onların arasında azərbaycanlılar da az deyildi. Məsafə yaxınlığı lazımı vaxtlarda onlarla əlaqə saxlamaq imkanını asanlaşdırırırdı. Eyni zamanda, savadlı azərbaycanlılar Qazaxa getmək və seminariyada dərs vermək, müəyyən vəzifələrdə işləmək imkanına malik ola biləcəkdilər.**

**3. Həmin dövrdə Qazaxda Qori Seminariyasında təhsil almış qabaqcıl, maarifpərvər məzunlar işləyirdilər. Həmin məzunlardan Əhməd Seyidov, Yusif Qasımov, Osman Şıxlinski, Əhmədağa Mustafayev, Əli Hüseynov, Süleyman Qayıbov, İbrahim Qayıbov və digərləri Qazax məktəblərində tanınmış müəllimlər idi. Onlar seminariyanın gələcək fəaliyyətində də müəllim kadrları ola bilərdilər.**

**4. Azərbaycanın digər bölgələrində oxumaq istəyən uşaqların təhsil almağa gəlmələri üçün dəmir yolu nəqliyyatından rahat istifadə etmək imkanı yaranırdı.**

**5. Qazax Seminariyasının fəaliyyəti üçün mühüm olan məkanın əldə edilməsinə əvvəlcədən Firidun bəyə söz verən iki nəfər varlı insan var idi.**

Lakin seminariyanın köçürülməsi üçün gürcü hakim dairələrindən icazə almaq və müəyyən qədər maliyyə tələb olunurdu. 1918-ci ilin aprel ayında Firdun bəy Köçərli Gürcüstanın təhsili idarə edən ziyalılarından köçürmə ilə bağlı şifahi olaraq razılıq əldə etsə də qanuni olaraq Gürcüstan hökumətinin də razılığı labüb idı. Həmin ilin may ayında Azərbaycan Xalq Cümhuriyyətinin yaranması bu məsələnin həllində mühüm rol oynadı. Çünkü Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından sonra təhsilin milli əsaslar üzərində qurulmasına geniş imkanlar açıldı. Belə ki, Azərbaycan və Gürcüstan hökumətləri arasında uzun yazışmalardan sonra köçürülmə baş tutdu. Göründüyü kimi, bu işdə Firdun bəyin gərgin zəhməti olmuşdu. Nəhayət, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin milli və demokratik mövqeyi Qori Seminariyasının Azərbaycan (tatar) şöbəsinin Qazaxa köçürülməsini təmin etdi. Milli Hökumətin Gəncə xəzinəsindən ayırdığı 5080 Azərbaycan rublu maliyyə vəsaiti hesabına Azərbaycan şöbəsinin əmlak xərcini ödəməsi və Gürcüstan hökumətilə əldə olunmuş razılıq, habelə böyük millətsevər, maarifçi Firdun bəy Köçərlinin fədakarlığı bu işdə mühüm rol oynamışdı. (bax: Azərbaycan Dövlət Tarixi Arxiv. F-797, №19, s.1).

Qazax Müəllimlər Seminariyasının tarixi ilə bağlı başqa bir sənəd də həmin məsələyə aydınlıq gətirmək baxımından çox əhəmiyyətlidir. Belə ki, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Gəncə xəzinədarlığının 1918-ci il dekabrın 28-də Qazax Müəllimlər Seminariyasının direktoruna ünvanlanmış məktu-

bunda Firidun bəy Köçərlidən "Tatar (Azərbaycan) Şöbəsinin Qori şəhərindən Qazaxa köçürülməsi ilə əlaqədar bizim fonddan göndərdiyimiz 5080 Azərbaycan rublu pulun verilməsi barədə tələbnamənin iltizamnamə ilə birlikdə geri göndərilməsi tələb olunurdu". (Az.Respublikası Tarix Fondu 791 c.1 sax.19).

Həmin mənbədə bu məsələ ilə bağlı digər bir tarixi sənəd ondan ibarətdir ki, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin "Qazax Müəllimlər Seminariyasının cari xərcləri üçün kredit ayrılması haqqında" 21 oktyabr 1918-ci il tarixli xüsusi qərarı da olmuşdur. Həmin qərarla seminariyaya 1918-ci il oktyabrın 15-dən 1919-cu il yanvarın 1-dək 90 min 962 manat 25 qəpik həcmində maliyyə vəsaiti ayrılmışdır.

Diqqəti cəlb edən cəhət budur ki, adı çəkilən qərarda həmin təhsil ocağı rəsmən "Qazax Müəllimlər Seminariyası" kimi verilmişdir. Bu tarixi sənədlər bir daha göstərir ki, Qazax Müəllimlər Seminariyasının yaradılması, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Gəncədəki fəaliyyəti təhsil sahəsində ilk və ən uğurlu addımlardan biri kimi qiymətləndirilməlidir.

AXC-nin Xalq Maarif Naziri Nəsib bəy Yusifbəylinin 1918-ci il 22 iyun tarixli qərarı ilə (150 nömrəli əmri ilə) seminariyanın tatar şöbəsi Qazaxa köçürürlür. (Azərbaycan Respublikası Dövlət Arxivinin Xüsusi Fondlar Şöbəsi, №51, siy.3 sax.vah.421, səh.18 və F.2898, siy.1, iş 1, səh.3). Lakin ölkədə baş verən qarışiq vəziyyətlə əlaqədar olaraq köçürülmə haqqında qərar iyun ayında verilsə də köçürülmə avqust ayında, əmrləşdirmə isə

1918-ci il 12 sentyabrda həyata keçirilmişdir. Köçürülmə zamanı avadanlıqların daşınması üçün fəhlələrə veriləcək və vaqonlara ödəniləcək daşınma haqqını Firidun bəy Köçərli öz vəsaiti hesabına həyata keçirmişdi. Daşınan əmlakda zəngin kitabxana, fizika, kimya və s. kabinetlərə aid olan avadanlıqlar da var idi. Seminariyanın əmlakının Ağstafa vağzalından Qazaxa köçürülməsində çox böyük fədakarlıq göstərən Qazaxın sadə, zəhmətsevər adamları, habelə Qori Seminariyasının Qazaxdakı keçmiş məzunları yaxından iştirak etmişlər. Özünün 17 otağı olan mülkünü seminariyaya bağışlayan Qazaxın Kosalar kənd sakini Məşədi İbrahim Hacı İsmayıł oğlunun, yataqxana üçün isə İsrafil ağanın binalarından istifadə edilməsinə icazə verməsi onlar tərəfindən çox fərəhli bir hərəkət idi və bugünkü nəsillərə nümunə ola biləcək hadisə kimi xatırlanmağa layiqdir (Azərbaycan Respublikası Dövlət Arxivinin Xüsusi Fondlar Şöbəsi, F.Nº51, siy.3 sax.vah.421, səh. 32). Bu işdə Firidun bəyin həyat yoldaşı Badi-səba Vəkilovanın böyük xidmətləri də xüsusi qeyd olunmalıdır. O, Qazaxdakı məşhur Vəkilovlar nəslindən idi.

Göründüyü kimi Qori Seminariyasının Tatar Şöbəsinin bütün avadanlıqları iki vaqona yüklənərək Qazaxa göndərilmişdi. Bu köçürülmə Azərbaycan, Gürcüstan hökumətləri arasında əldə olunmuş razılıq əsasında və Firidun bəyin gərgin zəhməti sayəsində baş tutmuşdu. Azərbaycan və Gürcüstan hökumətlərinin razılışmasından sonra Qori Müəllimlər Seminariyasının əmlakının bir hissəsi, yəni Tatar Şöbəsinin inventarları qatarla Azərbaycana

yola salınan zaman baş verən hadisələr maraq doğurur. Bunlar elə bir dövrə təsadüf etmişdi ki, Azərbaycanda vəziyyət çox ağır idi. Qarabağda erməni qoşunları ilə qanlı döyüslər gedirdi. 1918-ci ilin mart soyqırımı törədiləndən sonra xalqın avanqard hissəsi ayağa qalxaraq ermənipərəst bolşevik hakimiyyətinə qarşı ölüm-dirim savaşına girmişdi. Xalqımızın cəlladlarından biri olan qatı daşnak, Bakı Sovetinin sədri Stepan Şaumyan başına bolşevikləri, general Denikinin ordusundan fərarilik edən erməniləri, eser-menşevikləri, I Dünya müharibəsindən qaçıb Bakıya gələn dezertirləri və digər tör-töküntüləri toplayaraq Bakı neftini ələ keçirmək və Azərbaycan xalqını əsarət altına almaq üçün müharibə aparırdı. Şaumyan Bakını erməni şəhərinə çevirməyə cəhd göstərirdi. Bu barədə Sovet hökumətinin başçısı Vladimir İliç Leninlə də danışmışdı. O, dəfələrlə daşnak ordusuna hərbi yardımalar göndərilməsini xahiş etmişdi.

Azərbaycanın belə bir ağır durumunda Türkiyə Cümhuriyyəti özü yeddi dövlətlə müharibə apardığı halda Azərbaycana hərbi yardım göstərdi. Nuru Paşanı Bakını, Kazım Qarabəkir Paşanı isə Naxçıvanı erməni-bolşevik qoşunlarından azad etmək üçün göndərdi. Hər iki istiqamətdə ölüm-dirim savaşı başlamışdı. General Səməd ağa Mehmandarovla general Əliağa Şıxlinskinin yenicə təşkil etdikləri 40 min nəfərlik qoşunları da türk qoşunları ilə birlikdə vuruşurdular. Şuşada hərbi əməliyyatlar getdiyindən Ağdam yolu da mülki əhali üçün bağlanmışdı. Həmçinin Bakı-Qazax dəmir yolunda da bu cür nasazlıq yaranmışdı. Odur ki, qatar

məcburi surətdə Ağstafa yaxınlığında dayanmalıdır. Qatar dayananda Firidun bəy çox həyəcan keçirir, o bilirdi ki, hətta hökmətlər arasında razılıq olsa belə qanuna tabe olmayan, anarxiya yaradan gürcü menşevik əsgərləri onlara yaxınlaşış əşyaları, dərs vəsaitlərini alıb geri qaytara bilərdilər. Bununla da bu iş üçün çəkilən bütün zəhmət hədər gedərdi. Lakin Firidun bəy ondan da xəbərsiz idi ki, dəmir yolunun nasazlığından məlumatı olan və onunla Badisəba xanımın gəlişindən xəbər tutan Qori Seminariyasının yerli məzunları, həmçinin Badisəba xanımın Qazaxda yaşayan yaxın qohumları Ağstafa dəmiryol dayanacağında onları qarşılamağa gəliblər. Qatar dayanan zaman menşevik əsgər və zabitlər, eləcə də onları qarşılamağa gələnlər qatara yaxınlaşdırırlar. Qazaxlılardan biri gələn üç menşevik zabitlə tanış çıxdı. Vəkil ağanın atası menşevik hərbçilərin komandiri olan ştab-kapitanla köhnə dostlar kimi görüşdülər. Öz aralarında dil tapdılar və həyəcan aradan qalxdı. Badisəba xanım qohumlarından olan Mansur ağa Vəkilovdan, Daş Salahlı Məmməd Koxadan, Hacı Kərim uşağından, İsrafil ağadan, Məşədi İbrahimdən avadanlıqların daşınması üçün kömək istədi. Beləliklə, məktəb avadanlıqları fayton və at arabaları ilə daşınib seminariya üçün Məşədi İbrahimin əvvəlcədən Firidun bəyə söz verdiyi məkana aparıldı.

Göründüyü kimi, insanların güclü iradəsi və xalqın maariflənməsi üçün çalışan vətənsevər, maarifpərvər insanların birgə fəaliyyəti nəticəsində bu köç baş tutmuşdu. Məşədi İbrahim isə özünün 2 mərtəbəli, 17 otaqlı evini seminariyaya bağışladı.




### **Qazax Müəllimlər Seminariyası**

1918-ci ildə Qori Seminariyasının filialının Azərbaycanda açılışından sonra Qazaxa köçürünlən seminariyanın təntənəli açılışı 1918-ci il noyabrın 10-da baş tutdu. Noyabr ayında seminariya tələbələri qəbul etməyə hazır idi. Buna görə də Dilicandan, İncevandan, İrvandan, Gürcüstandan və başqa yerlərdən tələbələr gəlməyə başladı.

İlk dərs deyəcək müəllimləri də Firidun bəy özü müəyyən edib nazirliliklə razılaşdıraraq işə götürdü. İbrahim Talibov şəriət, Məhiş Hüseynov riyaziyyat, Əli Hüseynov ictimaiyyət, Yusif Qasımov ədəbiyyat, İsfəndiyar Vəkilov rus dili və ədəbiyyatı, Potapov (arxiv sənədində adı yazılmayıb) coğrafiya, Mahmud Mustafayev idman, Həsən Müsizadə Basırı musiqi, Firidun bəy özü pedaqogika dərsləri keçəcəkdilər. Yusif ağa Vəkilov isə

təsərrüfat müdürü vəzifəsinə təyin olunmuşdu. Beləliklə, seminariyanın ilk müəllim kollektivi yarandı.

Qazaxda seminariyanın açılışı bütün Azərbaycanda əsl milli bayram kimi qarşılandı. Əhali sevinc içərisində idi, hamının üzü gülündü. Təntənəli yığıncaqda ziyalı İbrahim Əfəndi Qayibzadə giriş nitqi söylədi.



Hərbi qarnizonun rəisi, polkovnik Camal bəy Azərbaycan gəncliyinə müraciətində "**Vətəni ancaq iti qılıncla deyil, həm də elmlə, əqillə qorumaq lazımdır. Belə adamlar isə bu məktəbdə cücərib yetişəcəkdir**" - deyərək hamını hərarətlə təbrik etdi. Ondan sonra Qazaxda dislokasiya olunmuş türk ordusunun

komutanı Səbri bəy çıxış edərək müdrik fikir söylədi: "**Müəllimlərsiz, bu təmənnasız fədailərsiz millətin gücü və qüvvəsi ola bilməz**".

Aydın məsələ idi ki, seminariyanın açılması üçün birinci növbədə böyük bir bina lazımlı idi. Qazax Müəllimlər Seminariyasının bu cür uğurlu fəaliyyət göstərməsində, Azərbaycanın ziyalı övladlarının yetişməsində Firidun bəy Köçərli ilə yanaşı, eləcə də Xalq Cümhuriyyətinin maarifpərvərlərinin, öz mülkünü təmənnasız olaraq seminariyanın fəaliyyəti üçün bəxş edən Məşədi İbrahimin xidməti danılmazdır. O, öz mülkünü müəllimlər seminariyasının uğurlu fəaliyyətinə hədiyyə etməklə maarifə verdiyi dəyəri və vətənsevərliyini sübut etdi. Unutmayaq ki, bu gün də Məşədi İbrahim kimi maarifpərvər ziyalılarımız, vətənsevər lərimiz var. Onların sayının daha da artmasını arzu edirik.

Seminariyanın uğurlu fəaliyyəti üçün dərsliklər, yazı ləvazimatları, oturacaqlar, partalar və digər lazımı avadanlıqlar lazımdı. O zaman bunları dövlət hesabına əldə etmək mümkün deyildi. Yəni bu yolda ilk addımları atmaq Qazax camaatının üzərinə düşdü. Qazax əhalisinin təhsilə, maarifə maddi və mənəvi köməyi AXC hökumətinin daha qətiyyətli addımlar atmasına təkan verirdi.

Demokratik hökumət Gəncədə fəaliyyət göstərdiyi üç ay ərzində təhsil sistemini milliləşdirmək kimi son dərəcə mühüm bir vəzifəni həyata keçirməyə başladı. Bunun üçün müvafiq işlər görülməli və təhsilin milliləşdirilməsinin hüquqi bazasını yaratmaq

lazım idi. AXC hökuməti bu məqsədlə "Türk dilinin dövlət dili elan edilməsi haqqında" 1918-ci il iyul ayının 27-də qərar qəbul etdi. Şərqdə ilk türk-müsəlman respublikası olan AXC-nin qəbul etdiyi bu qərar minilliklərin dərinliyindən sözülb gələn türk ruhunun canlanmasına, milli özündərk şüurunun inkişafına əsaslı zəmin yaratdı.


## **ONLAR XEYİRXAHLIQ ÜÇÜN DOĞULMUŞDULAR**

*Allahın sənə verdiyi sərvəti gərək  
xalq yolunda da xərcləməyi bacarasan.*

*Hacı Zeynalabdin Tağıyev*

Azərbaycan tarixində xeyriyyəciliyi ilə ad qoyan missionerlər çox olub. Adı anılanlar da var, anılmayanlar da. Tarixin toz basmış səhifələrini vərəqlədim, onların haqqında əldə etdiklərimi xalqa, yeni nəsillərə çatdırmağı özümə borc bildim. Bu, o həqiqətlərdir ki, sovet rejiminin buxovları altında siyasi don geyindirilərək qadağalara məruz qalıb, xalqdan gizlədilib, üstünə qara kölgələr çəkilib, xatırlanması, adının çəkilməsi belə yasaq edilib. Belə dəyərli insanlardan Qazax Müəllimlər Seminariyasının fəaliyyəti, azərbaycanlı balaların maariflənməsi üçün lazım olan şəraitin yaradılmasında mühüm rolu olmuş Məşədi İbrahim və İsra-

fil ağa gələcək nəsillərə nümunədir. Bir əsr keçməsinə baxmaya-raq, onlar daim xatırlanır, unudulmurlar. Məşədi İbrahimin ailəsi-nə inşa etdirdiyi imarətini seminariya üçün bağışlaması, İsrafil ağanın mənzillərindən seminariyada təhsil alanların yataqxana kimi istifadə edilməsinə icazə verməsi onların kimliyindən xə-bər verir.



Azərbaycan Respublikası Dövlət Arxivinin

Xüsusi Fondlar Şöbəsi

F.Nº51, siy.3, sax.vah.Nº421, səh.32

## MƏŞƏDİ İBRAHİM AĞA KOSALI



Məşədi İbrahim ağa Kosalı 1872-ci ildə Qazaxın Kosalar kəndində anadan olub. Onun mənsub olduğu nəsil Qazaxda "Dəlləklilər" adı ilə tanınırdı. Məşədi İbrahimin atası Hacı İsmayıл iki dəfə Həcc ziyyarətində olub və ikinci ziyyarətdən qayıdarkən yolda - Ərəbistanda vəfat edib. Yoldaşları onu orada dəfn ediblər. O, ömrü boyu mirab, yəni su ağası işləyib. Qazaxdan Şəmkirədək bütün Kürqıraqı obaların əkin suyu ilə təmin olunmasına nəzarət edirdi. İşgüzər adam idi. Kənddəki bir neçə torpaq sahəsindən, dəyirman və fermasından savayı, Qazaxda üç mülkü, bir neçə dükanı, bir karvansarayı var idi. O, 1925-ci ildə vəfat edib. Onu özünün tikdirdiyi məsciddə dəfn ediblər. Daha sonra isə sovet hökuməti ağaların, bəylərin qəbirlərini dağdırıldı deyə, oğlanları gecə ilə qəbrini köçürdülər. İzinitməsi üçün, sadəcə, sinədaşı qoydular. Hazırda onun tikdirdiyi məscid kitabxana kimi fəaliyyət göstərir. Binanın arxa hissəsində "Qurani-Kərim" dən ayə olub. Onun üzərində isə ay və ulduz təsvir edilib. Məşədi İbrahimin 4 oğlu və 3 qızı olub. Oğ-

lanları Müseyib, Nəsrəddin, Teymur, Ənvər, qızları isə Afitab, Mövrəstə və Pünhan idi. Sovet hökuməti qurulandan sonra Teymur Sibirə, Ənvər və Nəsrəddin isə Balakənə sürgün olundular, Müseyib isə 1931-ci ildə güllələndi.

Məşədi İbrahim Firdun bəy Köçərli tərəfindən Qori Müəllimlər Seminariyasının Tatar (Azərbaycan) Şöbəsi Azərbaycana köçürülrəkən 17 otaqdan ibarət olan imarətini seminariyaya bağışladı. Burada 1918-ci ildən etibarən Qazax Müəllimlər Seminariyası fəaliyyətə başladı. Özü isə Kosalar kəndindəki mülküne köçdü. Sonralar orada vəfat etdi və kənd qəbristanlığında torpağa tapşırıldı.

Kosalar kəndində indi də bir hissəsi salamat qalan kənd məscidini Məşədi İbrahim tikdirmişdir. O, Qazaxda bir sıra kasib ailələrin uşaqlarını Qori Müəllimlər Seminariyasına oxumağa göndərmişdi.

## ***İSRAFİL AĞA KƏRBƏLAYEV***

İsrafil ağa Kərbəlayev 1866-ci ildə Azərbaycanın Qazax qəzasının Qıraq Kəsəmən (indiki Ağstafa rayonunun Qıraq Kəsəmən kəndi) kəndində varlı bəy ailəsində anadan olub.

İsrafil ağa Qazax şəhərində qədim hamam, Cümə məscidi və 3 nömrəli məktəbin binasını tikdirib. Yeniyetmə vaxtlarından qorxımaz, cəngavər bir bəy oğlu kimi böyük hörmət qazanmışdır. Qıraq Kəsəmən kəndinin ağası olduqdan sonra isə gördüyü işlər-



lə nəinki öz kəndində, hətta bütün Qazax qəzası, Borçalı, Göyçə mahalları, Gəncə və İrəvan quberniyalarında böyük nüfuz qazanmışdır. İsrafil Ağa Qıraq Kəsəmən kəndinin sakinlərinin malından, canından həmişə muğayat olar, kənddə çoxlu xeyriyyəçilik və abadlıq işləri görərdi.

İsrafil ağa kəndə ara-sıra basqınlar edən erməni və gürcü oğru dəstələrini əzib basqınlarının qarşısını almışdır. Onun xəbəri və icazəsi olmadan hətta bir çar məmuru belə kəndə gələ bilməzdi. Kovxası olduğu kəndin vergisini həmişə özü ödəyərdi. Əvəzində isə kənd sakinlərindən mal-pul yox, bir-biri ilə mehriban dolanmayı və oğurluq etməməyi tələb edərdi. Buna riayət etməyənləri isə cəzalandırardı. Bu baxımdan onu gözü götürməyən, düşmənçilik edənlər də çox idi. XX əsrin əvvəllərinə kimi Qazax qəzasının tanınmış bəylərindən olan xeyriyyəçi Qaçaq Kərəm ilə qan düşməni olub. İsrafil ağanın gənc vaxtlarda gücünə güc qatan, qardaş kimi ona yaxın olan dostu Molla Zal oğlu İsgəndərin oğlu Kərəm idi. Amma necə möhkəm dost olmalarına baxmayaraq, sonra araqatanlar onları bir-birinə düşmən etdi. Buna baxmayaraq, onlar mərdanə düşmənçilik etdilər. İsrafil Ağa və Qaçaq Kərəmin mərdliyi, namusu, qeyrəti,

igidlik və şücaəti bu gün nəinki Qıraq Kəsəmən elində, hətta bütün Azərbaycanda gənc nəsillərə örnək kimi dəyərləndirilir.

1918-ci ildə İsrafil ağa Qazax kəndlərindən və digər bölgələrdən seminariyaya oxumağa gələnlərin yaşayış yerlərini təmin etmək üçün bir neçə otaqlı mənzilini təmənnasız onların istifadəsinə verir.

Azərbaycanı bolşeviklər işğal etdikdən sonra İsrafil Ağanın bütün malı-mülkü müsadirə edilib. 1917-ci ilin mart ayında Qıraq Kəsəmən kəndində "Qolpun" deyilən su dərəsinin kənarında xaincəsinə güllələnib. Həmin yerə bu gün də "Ağavurulan" deyirlər. Fəaliyyətinə siyasi don geyindirilən bu xeyriyyəçilər haqqında məlumat azdır və bu, totalitar sovet rejiminin iyrənc simasını bir daha ortaya qoyur.

***Yazdıq ki, izləri qalsın. Xatırlatmağın özü yaşatmaqdır!***

**Günəş şölə saçır, dan yeri gülür,  
Bu cahan mülkünə nurlar tökülür.  
Xalqına səxayla arxa olanın  
Bu millət əbədi qədrini bilir.**


**Sənin əməlinlə gülsə ürəklər,  
Açar qol-qanadın arzu-diləklər,  
Daim xatırlayıb yaşadar hər kəs  
Heykəlin önünə gələr çıçəklər.**

**N.İsrafilqızı**

## SEMİNARİYANIN FƏALİYYƏTİNDƏ İLKİN MƏRHƏLƏ

*Təhsil bir millətin, bir camaatin arasında hürriyyət və maarifin təzayid və intişar etməsindən ibarətdir və hansı millət arasında hürriyyət və maarif nemzzlərin-dən daha çox ətraf və bəhrayab isə o millət daha mütərəqqidir.*

*Əli bəy Hüseynzadə*



Görkəmlı maarifpərvər, əsl təhsil fədaisi olan Firidun bəy Köçərli Qazax Müəllimlər Seminariyasının müdürü kimi fəaliyyət göstərdiyi dövrdə özünün istək və arzularını da həyata keçirməyə cəhd edirdi. Həmin arzu və istəklər isə xalqın savadlanması, gənc, müstəqil ölkənin çıxəklənməsi üçün gərək idi.

Firidun bəy çox haqlı olaraq təhsilin milliləşdirilməsinə onun məzmunundan başlamaq ideyasını irəli sürdü.

Hökumətin maarif naziri Həmid bəy Şahtaxtinski köhnə proqramları yeni dövrün tələblərinə uyğun olaraq yenidən tərtib etmək məqsədilə Firidun bəyə göndərmişdi. O isə təhsildə milliləşmə ilə əlaqədar programlarda Azərbaycan türkçəsinə uyğun gəlməyən bəzi sözləri redaktə etməklə kifayətlənməmiş, AXC-nin "Azərbaycan tarixi" kursunun programını qəbul etmiş, tarix dərslərini həmin proqrama əsaslanaraq keçirməyi təklif etmişdi. Program türk qəbilələri və xalqları, qədim türk dövlətləri, Mahmud Qəznəvi sülaləsinin hökmranlığı dövrü, türk səlcuqları və onların mədəni xidmətləri, Azərbaycan haqqında tarixi arayış, Şah Abbas, Nadir şah, Şah İsmayıл Xətai, Şirvan xanları və s. haqqında müəyyən məlumatlar vermək üçün nəzərdə tutulmuşdu. Qeyd olunan program göstərir ki, Azərbaycan türklərinin tarixinin hərtərəfli öyrənilməsi üçün ortaq türk tarixinə müraciət olunmasının əhəmiyyətli cəhətləri AXC-nin Maarif Nazirliyinin nəzərindən yayınmamışdı. Bu, Azərbaycanda dövlət səviyyəsində qəbul edilmiş ilk tarix dərsliyi olacaqdı. Cünki minillər ərzində yaranmış tarixi həqiqətləri parçalayaraq gənc nəslə mənimsətmək üçün "yeni tarix" inşa etməyə ehtiyac duyulmuşdı.



**Həmid bəy Şahtaxtinski**

Lakin Azərbaycan tarixində XV-XVII yüzillərdən başlayaraq müəyyən tarixi faktların ayrılıqda tədris olunması nəzərdə tutmuşdu. Qazax Müəllimlər Seminariyası AXC-də təhsil sisteminin milli əsaslar üzərində qurulmasında həqiqi mənada bir təcrübə, dayaq rolu oynaması ilə tarixi vəzifəsini yerinə yetirdi. Bu, Azərbaycan xalqı qarşısında böyük bir ictimai tarixi hadisə idi. Təbii ki, o dövrdə artıq köhnə dərsliklərdən imtina olunmalı, yeni milli dərsliklər yazılmalı və çap olunmalı idi. Bir çox dərsliklər tərcümə edilməli və milli ruha uyğunlaşdırılmalı idi. Bütün bunlar sadə məsələ deyildi. Bunun üçün müvafiq pul vəsaiti və ilər lazım gəlirdi. Daha böyük çətinlik isə dərslikləri hazırlayacaq mütəxəssislərin araya-ərsəyə gəlməsi idi.

"Azərbaycan tarixi" programı haqqında Firidun bəyin tənqid və izahlarını nəzərə alaraq doğma diyarı öyrənərkən əsas diqqətin elmi tənəzzöhlərə (ekskursiyalara) yönəldilməsi, uşaqlara tarixi keçmişimizin əyani şəkildə öyrədilməsi məqsədilə seminariyada muzeyin yaradılması və s. işlər də bu fikrin doğruluğunu təsdiq edirdi. F. Köçərlinin səyi nəticəsində Qazax Müəllimlər Seminariyası qısa müddət ərzində respublikada geniş şöhrət qazandı və metodik mərkəzə çevrildi.

Yeni təhsil müəssisəsi savadsızlığın aradan qaldırılmasında da mühüm rol oynadı. Seminariya müəllimlərinin köməyilə yaşlılar üçün savad kursları açıldı. Maarif nazirinin göstərişinə əsasən türk dilində ədəbiyyat toplamaq və yaymaq üçün oxu dərnəkləri yaradıldı.

ADR 2 fevral 1920-ci ildə respublikada dörd seminariyanın açılmasına icazə verdi. Belə seminariyalardan biri də Zaqatalada qızlar üçün açılmışdı. Qeyd edək ki, yeni açılan müəllim kursları və seminariyalarda Qazax Müəllimlər Seminariyasının təcrübəsindən geniş şəkildə istifadə olunurdu. Bu da məlumdur ki, Qazax Müəllimlər Seminariyasının məzunlarından 20 nəfər əməkdar müəllim adına layiq görülb. Seminariyanın müdürü F. Köçərli Qazaxda çox geniş fəaliyyət göstərərək təkcə maarif və mədəniyyət xadimi kimi deyil, həm də dövrün görkəmli ictimai xadimi kimi də məşhurlaşmışdı. O, yetimlər evi təsis etmiş, erməni-rus birliyinin qurbanı olmuş didərginlərə və qacqınlara yardım fondu təşkil etmişdi. Bu, o dövr üçün böyük əhəmiyyət kəsb edirdi. Təəssüf ki, xalqı, milləti, vətəni üçün əvəzolunmaz maarif fədaisi Firidun bəy Azərbaycanın milli elitasına qənim kəsilmiş bolşevik-daşnak hakimiyyəti olan Sovet dövlətinin qırmızı cəlladları tərəfindən repressiyaya uğradıldı. Ağlaşğız hala baxın ki, xalqına can yandıran, kasıblara kömək edən dəyərli maarif xadimi "xalq düşməni" damğası ilə güllələndi. Ancaq onun rəhbərlik etdiyi məktəb ölümündən uzun illər sonra da ölkəmizə onlarla tanınmış şəxsiyyət bəxş etdi.

Qazax Müəllimlər Seminariyası 40 illik (1918-1958) fəaliyəti dövründə üç mindən çox müəllim hazırlamış və onlar azərbaycanlıların yaşıdlıları bölgələrin hamısına maarif işığı aparmışlar. Bu təhsil müəssisəsinin hazırladığı kadrlar Azərbaycanda kütləvi savadsızlığın aradan qaldırılmasında müstəsna rol oynadı-

lar. Onlarla seminariya məzunu Ermənistandakı və Gürcüstandakı Azərbaycan məktəblərində ibtidai sinif müəllimi kimi uğurlu fəaliyyət göstərmiş, həmin bölgədə yaşayan azərbaycanlıların arasında təhsilin və maarifin yayılmasında fədakarlıq nümayiş etdirmişdilər.

Seminariyada tələbələrin elmi biliklərə və geniş dünyagörüşünə yiylənməsi, bacarıqlı müəllim kimi hazırlanması həmişə diqqət mərkəzində olmuşdur. Tələbələrdə nəzəri və təcrubi vərdişlərin formalaşdırılması məqsədilə pedaqoji təcrübənin, sinif-dənxaric və məktəbdənkənar təhsil-tərbiyə işlərinin təşkilinə xüsusi diqqət yetirilirdi. Tələbələrin təcrübə dərsləri iki-üç il davam edir, həmin dərslərin icmalleri müəllimlər tərəfindən diqqətlə yoxlanılır, dərslərin geniş müzakirəsi keçirilirdi. Tədris-tərbiyə işlərinin səmərəli təşkilində seminariyanın demokratik əsaslarla idarə olunması mühüm rol oynayır. Seminariyada qibṭəediləcək möhkəm intizam, humanist-demokratik öyrətmə və öyrənmə mühiti, müəllim-tələbə əməkdaşlığı var idi.

Qazax Müəllimlər Seminariyası Qori Müəllimlər Seminariyasının ənənələri əsasında təşkil olunmuşdu. Onun Azərbaycanda fəaliyyət göstərən, kəmiyyət və keyfiyyətcə fərqlənən yeni bir modeli idi. Bu səbəbdən də bir müddət onun nizamnaməsi əsasında fəaliyyət göstərmişdir.

1921-ci ildə Azərbaycan Xalq Maarif Komissarlığı müəllim seminariyaları üçün yeni nizamnamə qəbul etdi. Qazax Müəllimlər Seminariyası zahirən bu nizamnaməyə tabe olsa da Qori ənə-

nəsinə sadıq qaldı, orada istinad olunan mütərəqqi təlim və təbiyyə üsullarının tətbiqini davam etdirdi.

1925-ci ildə Azərbaycan SSR Xalq Maarif Komissarlığının qərarı ilə müvafiq seminariyaların bazasında dördillik pedaqoji texnikumlar yaradıldı. Qazax Seminariyası da Qazax Pedaqoji Texnikumuna çevrildi. Azərbaycanda sovet dövründə açılmış digər seminariyaların tarixi ənənəsi olmadıqından onlar bir neçə il sonra bağlıdır.

Qazax Müəllimlər Seminariyası Qori ənənələrini saxlamaqla onun layiqli varisi oldu, 1959-cu ilə qədər öz fəaliyyətini davam etdirdi.


## AZƏRBAYCAN DİLİNDE YAZILAN İLK DƏRSLİK

*Ana dili millətin mənəvi diriliyidir,  
həyatın mayəsi mənziləsindədir,  
onu əziz tutmaq hər kəsə borcdur.*


*Firidun bəy Köçərli*

Vətən sözü müqəddəs bir anlayış olduğu kimi, ona bağlı sözlər, ifadə tərzləri də şirin, qiymətli və əziz olur. Sadə bir misalla bunu sübut edə bilərik. Hesab edək ki, dünyanın ən uzaq ölkələrindən birində Azərbaycan dilində danışq eşidirik. Tə-

səvvür edək ki, bu, bizi nə qədər sevindirər. Yaxud bir əcnəbi Azərbaycan dilində danışır. Təbii ki, ürəyində Vətən məhəbbəti olan hər kəs buna sevinər, qürurlanar. Çünkü hər bir xalqın dilini onun milli kimliyidir, desək, yanılmarıq. Bu ideyanı uca tutan o dövrün ziyalıları, şairləri, yazıçıları, mədəniyyət və ictimai xadimləri məktəblərdə keçirilən fənlər üzrə dərsliklərin öz dili-



Aleksey Cernyayevski



mizdə olmasını arzulayır və bu istiqamətdə real addımlar atırlılar. "Vətən dili" dərsliyi ilk dəfə 1882-ci ildə "Qafqaz Kitabı Ticarəti" nəşriyyatında - Tiflisdə çap edilmişdir. İlk səhifədə belə bir qeyd var: "**Kitab mənim müsəlman tələbələrimə həsr edilir**". Zaqafqaziya Müəllimlər Seminariyasının inspektoru A. Cernyayevskinin dərsliyin tərtibçisi kimi belə bir qeyd etməsinə həm haqqı çatır, həm də bu qeydlə seminariyanın azərbaycanlı

tələbələrinə öz sevgisini ifadə edirdi. Qeyd etmək lazımdır ki, Qori Seminariyasının Azərbaycan şöbəsində təqdirəlayiq görülən hər bir işin Çernyayevski ilə bağlı olduğunu Firidun bəy Köçərli çıxışlarında nəzərə çatdırardı. Təsadüfi deyildir ki, Azərbaycan dilində ilk dərslik də məhz onun gərgin zəhməti sayəsində ərsəyə gəlmişdi.



Səfərəli bəy Vəlibəyov

## VƏTƏN DİLİ

I hissə - A.O.Çernyayevski (1882)

II hissə - A.O.Çernyayevski, S.H.Vəlibəyov (1888)

Dəvətlərin orijinal dilini qoruyub saxlamaqla müasir Azərbaycan dilini  
şagutlaşdırmaq formaya salınmış nəzər

ADA Universitetinin sifarişi ilə

ÇAŞOĞLU

BAKI - 2022

"Vətən dili" kitabı iki hissədən ibarətdir. Birinci hissənin müəllifi Azərbaycanı və onun dilini çox sevən, milli ənənələrimizə, folklorumuza yaxından bələd olan, Qori Müəllimlər Seminariyasında neçə-neçə həmyerlimizin yetişməsində misilsiz əməyi olan Aleksey Çernyayevskidir. İkinci hissəni isə A.Çernyayevski Səfərəli bəy Vəlibəyovla birgə işləyərək ərsəyə gətirmiştir. Kitabdakı şeirlər həmin dövrün maarifçi ziyalısı Həsənağa

xan Qaradağskinindir. Bu kitab həmin dövr üçün çox gərəkli dərslik hesab edilirdi. Tanınmış maarifçi Səfərəli bəy Vəlibəyov sonalar yaradılan Qazax Müəllimlər Seminariyasının ilk müəllimlərindən biri olmuşdur. Qazax Müəllimlər Seminariyasında Firidun bəy Köçərli və müəllim kollektivi Qori Müəllimlər Seminariyasının tədris ənənələrini ləyaqətlə davam etdirirdilər. Bu baxımdan "Vətən dili" dərsliyi də Qazax Müəllimlər Seminariyasında əsas tədris vəsaiti kimi mühüm əhəmiyyət kəsb edirdi və gənc beyinləri ziya nuru ilə işıqlandırırdı.

Onu da nəzərə çatdırıq ki, tarixin müxtəlif dövrlərində bu dərslik bir neçə dəfə müvafiq yeniliklərlə nəşr edilib. Lakin 141 il bundan əvvəl ilk ana dilində yazılan "Vətən dili" dərsliyi Vətən və ana dili sözlərinin müqəddəslik məzmununu bu gün də qoruyub saxlamaqdadır. Elə buna görədir ki, klassik irsimizə bağlı bir sıra nəşrləri tarixin arxivlərindən çıxarıb yeni nəşr formatında müasirlərimizə təqdim edən, "*Azərbaycan xalqının tarixi mirasını qorumaq və gələcək nəsillərə ötürmək işinə töhfə verməkdən qürur duyan*" ADA Universiteti "Vətən dili" dərsliyini yenidən çap edir. "Vətən dili" hansı keyfiyyətləri ilə indinin özündə belə diqqəti cəlb etmişdir? Bu suala dərsliyin yenidən nəşri ideyasının müəllifi, ADA Universitetinin rektoru Hafiz Paşayev kita- ba yazdığı ön sözdə belə cavab verir: "*Vətən dili*" diqqəti ilk olaraq öz milliliyi, dilinin özəlliyi, səhifələrindəki ədəbi nümunələrinin səmimiliyi, xəlqiliyi, uğurlu seçilmiş atalar sözü, tapmacaları ilə cəlb edir. Belə klassik bir dərslik azərbaycanlı uşaq və

*müəllimlər üçün mükəmməl dərs vəsaiti kimi əvəzsiz mövqeyə sahiblənmişdir".*

Bu dərslik ilk mükəmməl nümunə kimi sonralar Vətən dili, ana dili ilə bağlı yaradılan kitablara nümunə olmuşdur. Əgər bu kitab Azərbaycanın klassik maarifçiləri olan Məhəmməd bəy Mahmudbəyovun, Süleyman Sani Axundovun, Fərhad Ağazadənin, Üzeyir Hacıbəylinin, Müslüm Maqomayevin uşaq çağlarında dilimizi, folklorumuzu, milli kimliyimizi öyrəndikləri ilk istinad yeri olubsa, belədə onun əvəzsizliyindən bir daha söz açmaq ar-tıq olardı. "Vətən dili"nin müasirlərimiz, yeni nəsil üçün də gə-rəkli olduğunu yeni nəşrin anonsu çox doğru olaraq belə təqdim edir: "*Nəşrindən 141 il keçsə də, yaşından asılı olmayıaraq, özü-nü azərbaycanlı sayan hər kəs, bir çox folklor nümunələrimizin orijinal formada bir yerə toplandığı bu kitabla yaxından tanış olmalı, ondan əcdadımızın hikmətini, Vətən eşqini duymalıdır*".

Qeyd edək ki, şair Həsənağa Qaradağski dərsliyi transliterasiya edən, müasir oxucu üçün aydın dilə salan, lügət və digər qeydlərin müəllifi Vüqar Qaradağının ulu babasıdır.

Kitabın II hissəsini Vüqar Qaradağlı Sayman Aruzla birgə hazırlanmışdır. Yuxarıda qeyd etdiyimiz bir cəhətə də xüsusi diqqət yetirək ki, "Vətən dili" dərsliyi, əslində, bundan əvvəl də transliterasiya ilə nəşr edilmişdir. Lakin əvvəlki nəşrlər daha çox elmi mahiyyətdə olmuş və bir çox elmi yanaşma mətnləri ilə, geniş elmi izahları, çoxsaylı cədvəlləri, minlərlə sözdən ibarət lügəti ilə çoxsəhifəli bir nəşr formatında olmuşdur. Vüqar Qaradağlı

kitaba yazdıgı "Nəşrə dair bir neçə söz"dəki qeydlərində yeni - üçüncü nəşrin meydana gəlmə zərurətini belə əsaslandırır: "*Sözügedən nəşrlərin həm elmi-akademik səciyyə kəsb etməsi və tirajının az olması, həm də transliterasiyاسının fonetikliyi, fiziki olaraq ağır çəkisi onların geniş kütlə tərəfindən istifadəsində çətinliklər yaradırdı. Hiss olunurdu ki, "Vətən dili"nin daha rəvan, oxunuşa ağırlıq gətirən haşiyələrdən xalı variantına ehtiyac var*".



Vüqar Qaradağlı



Vüqar Qaradağlı akademik Hafiz Paşayevin ideyası əsasında yazılan bu kitabın geniş oxucu kütləsi üçün yeni orijinal nəşrini işləmişdir. "Vətən dili"nin məzmunu və mahiyyəti haqqında daha aydın söhbət açmaq yerinə düşər. Bu kitabın hazırlanmasına qə-

dər Azərbaycan dili ərəb-fars tərkibləri ilə dolu idi. Ona görə də dilimiz qəsdən ağırlaşdırılmışdı. Rus və fars hakimiyyətləri azərbaycanlıları, bir növ, manqurtlaşdırmaq məqsədi ilə Azərbaycan dilini sıxışdırırdılar.

Kitabın ilk səhifələrini "təzə qayda" ilə tərtib olunmuş əlifba təşkil edir. Əlifbanın hər hərfi həmin səsə bağlı sözlərlə müşayiət olunur ki, bu da əslində sonrakı dərsliklərə nümunə kimi dəyərləndirilə bilər. Daha sonra kitabda "*Mübtədilər oxumaqdan ötrü (ibtidai sinif şagirdləri üçün oxu) bir neçə nağıl və hekayə*" təqdim olunur. Dərsliyin klassik formatına uyğun olaraq hər bir nağıl və ya hekayədən sonra şagirdin mətni daha yaxşı qavraması və yadda saxlaması üçün müvafiq suallar və məsələlər təqdim olunur. Bu təqdimat formatı da sonrakı dərsliklərə nümunə rolunu oynayır.

Daha sonra eyni təqdim formatında "Nəsx" (ərəb yazı növlərindən biri) xəttində və "Qurani-Şərif"dən olan dərs mətnləri kitaba salınır. Burada "Qurani-Şərif"dən gətirilən surələr xüsusi maraq doğurur. Kitabın ikinci cildi belə bir problemə həsr olunub: "*Türki-Azərbaycan dilində təlimi-qiraət (qiraət təlimi), işşa və imla məşğılıyyəti üçün kitabçasıdır (dərslikdir)*". A.O.Çernyayevski və S.H.Vəlibəyovun bu kitabının o dövrün səlahiyyətli idarələri tərəfindən təsdiqi, senzuranın razılığı ilə "Kəşkül" mətbəəsində çap edildiyi xüsusi qeyd olunur. Müəlliflər əsərin əvvəlində təqdim etdikləri "Müqəddimə" hissəsində dərsliyin ümumi mahiyyətini açıqlayır, buradakı yazıların çox maraqlı ol-

duğuna görə bu hissənin "üçüncü sənəyə" də yaraya biləcəyini vurğulayırlar. Həmin müqəddimədə dilimizin müasir problemləri ilə səsləşən bir abzası olduğu kimi təqdim edirik: "*Zənnimizə görə, bu təlifin (əsərin) dili bir para (bəzi) müsəlman üdəba və üləmalarına (ədib və alimlərinə) ifrat (artıq dərəcədə) sadə görürünəcəkdir, çünki onların rəy və nəzərlərinə görə fəsihanə (təmtəraqlı, gözəl) ibarələr (söz birləşmələri) gərəkdir dolu olsun ərəbi və farsı kəlmələri ilə. Hətta bir para (bəzi) alimlərin təsəvvürünə görə, bir türk (Azərbaycan türkü) türkcə (Azərbaycan türk-cəsində) bilmək xahiş etsə (istəsə), gərəkdir ki, qabaqcə (əvvəl) fars və ərəbcə təhsil etsin. Amma gərəkdir bu barədə bizləri məzur (üzrlü) tutub bunu nəzərə alsınlar ki, həmin kitabça (dərslik)ancaq əlifbanı qurtarıb qiraətə yeni şüru edənlər (başlayanlar) üçündür".*

Göründüyü kimi, burada həm şagirdlər üçün yazılan dərsliyin aydın dilə malik olmasının vacibliyi, həm də ana dilimizin adının tarixi formatının bu gün üçün də aktual olduğu maraq doğurur. Dərslikdə o dövr üçün də, bu günümüz üçün də çox maraqlı mövzular əks etdirilib. İyirmi altı anlayışın hekayətlərdə izahını təqdim edən bu səhifələr ustاد pedaqoqların bütün zamanların uşaqları üçün təqdim etdikləri qiymətli mətnlərdir. Məsələn, kitabda təlim və lövhə, məktəb ləvazimatları, ev və oyun əşyaları, xörək və su, geyim, ev və çöl heyvanları, heyvanların, quşların növləri, taxıl məhsulları, mədəniyyət, həftə günləri, fəsillər, ölüyü, çəki, peşə, yaxşılıq və yamanlıq və s. onlarca anlayışın sadə

ana dilində izahı - həm də uşağa maraqlı gələcək mətnlərlə izahı bu günün dərslikləri üçün nümunə ola bilər. Dərslikdə izah edilən bəzi anlayışların vacib olduğuna və necə aydın dildə yazıldığına misal olaraq aşağıdakı nümunəyə diqqət edək: "*Qurban bayramı zilhiccə ayının sonuncu günüdür. Bu bayram dinimizcə vacib və əziz bayramların ümdəsidir (ən əsasıdır). Bu gündən Həccdə olan müsəlmanlar üçün vacibdən (şəriətlə vacib buyurulan) əməllər vardır. Cümləsindən (onlardan) biri də Minada (Kəbə qurbangahında) qurban kəsməkdir. Müctəhitlərdən (ruhani alımlərdən) bəziləri Həccdə olmayanlara qurban kəsməyi yenə də vacib bilirlər. Buna görə müsəlmanlardan az adam tapılır ki, o mübarək gündə qurban kəsməsin. Qurban şəriətcə üç hissəyə bölünür: bir payı füqəranın (kasiblərin), ikinci qonşuların, üçüncü ev sahibinindir.*

*Ramazan bayramı kimi bunda da xəlayiq (camaat, xalq) məscidi-cameyə və ya səhraya (açıq yerlərə) toplanıb namaz qılınır, moizə olunur və xütbə oxunur.*

*Bu gün də qurban kəsmək şüarı (ənənəsi, mərasimi) Peyğəmbərimizin (s) ən ulu babası olan İsmayııl peyğəmbərin qurban aparılmağına və əvəzində Haqq-taala tərəfindən qoç gəlməyinə işarədir. Buna səbəb dəxi (də) o idi ki, ol (o) Həzrətin nəslindən gərək idi Peyğəmbərimiz (s) - Axırzaman peyğəmbəri (sonuncu peyğəmbər) - vücuda (dünyaya) gəlməmiş".*

Bəli, xalqın mənəvi zənginliyini göstərən, əsrlərdən-əsrlərə, nəsillərdən-nəsillərə keçən ənənələr çox böyük tərbiyəvi təsir

imkanları ilə həmişə yadda qalır, mühüm əhəmiyyət kəsb edir. İstər ilk yazıldığı dövr, istərsə də müasir dövrdə yeni tərtibdə nəşr edilmiş "Vətən dili" dərsliyi Vətənə, millətə məhəbbəti əks etdirməsilə millilik keyfiyyəti açıqlayır. Yeni nəşr dərsliyin filoloji, pedaqoji, milli xüsusiyyətlərinin tarixi qaynaqlarına nəzər salınsa 140 il sonra da milli düşüncəmizin klassik dərslik formatına təsiri aydın görünür ki, bu da xüsusi əhəmiyyətə malidir. Bəli, xalqın mənafeyinə xidmət edən nə varsa hamısı qymətli və əvəzolunmazdır. ADA Universitetinin dilimizə göstərdiyi bu diqqət və qayğı təqdirəlayıqdır.

## **QAZAX SEMİNARIYASINDA TƏLİM VƏ TƏRBİYƏ MƏSƏLƏLƏRİ**

*Təhsilin milli zəmində aparılması uşaqların  
milli ruhda böyüməsinə, öz tarixini, ədəbiyya-  
tinı mükəmməl mənimsəməsinə səbəb olacaq.*

*Firidun bəy Köçərli*

Qazax Seminariyasının fəaliyyətinin bütün mərhələlərində, xüsusilə, Firidun bəyin rəhbərliyi dövründə təlim və tərbiyə işləri yüksək səviyyədə aparılırdı. Firidun bəyin həmin məsələlərə dair yazdığı "Zaqafqaziyada müəllim seminariyası", "Müsəl-

manların ehtiyacı məsələsi", "Məişətimizə dair" və digər məqalələrində təlim və tərbiyənin keyfiyyətli olmasını ön plana çəkirdi. Təcrübəli pedaqoq bilirdi ki, uşaqların layiqli vətəndaş kimi yetişməsində müəllimin rolü böyükdür. Ona görə də müəllimin özünün bilik səviyyəsinin yüksək olmasını həlledici şərt hesab edirdi.

Firidun bəy həmin məqalələrində yazırı ki, orta məktəblərdə dərs deyənlər həm də ictimai fəaliyyəti ilə tanınmalıdır. Üç saat alayarımcıq dərs deyib evə tələsməməli, xalq qarşısındaki müqəddəs borcunu vicdanla, məsuliyyətlə ödəməlidir. Müəllimlər daima öz üzərində işləməli, bilik dairələrini genişləndirməli, dünyagörüşünü daha da artırmağa çalışmalıdır. İşlədiyi müdətdə əlinə qəzet və kitab almayan müəllimlərin sonradan adı bir məmura çevriləcəyini nəzərə çatdırırırdı. Ona görə seminariyada təlimin, tərbiyənin və tədrisin yüksək keyfiyyətdə olması üçün Qoridən Qazax Seminariyasına özü ilə bərabər, təcrübəli müəllimlər gətirmişdi. İbrahim Qayıbov, Mirzə Vəliyev, Məhiş Hüseynov, Mustafa Məmmədov həmin müəllimlərdən idilər. Onlar xalqın balalarına can yandırır, şagirdlərin savadlı, tərbiyəli və bacarıqlı olmaları üçün təlimin müxtəlif üsullarından bacarıqla istifadə edirdilər. Müəllim və tərbiyəçilərin vəzifəsini onlara başa salmaq lazıim deyildi. Hər kəsin öz müqəddəs borcunu lazımlıca verəcəyinə əmin olan Firidun bəy Köçərli pedaqoji şuranın birinci iclasında Qori Seminariyasının nizamnaməsini əsas götürərək Azərbaycan Demokratik Respublikasının milli maraqlarına mü-

vafiq şagirdləri və müəllimləri əhatə edən təlimat hazırladı. Birinci qrupa şagirdlərin təlim keyfiyyətini yüksəltmək və gələcək müəllimə lazım olan keyfiyyətləri aşılamaq, ikinci qrupa isə müəllimlərin əlbir, qarşılıqlı fəaliyyəti, şəxsi nümunəsi, mərifəti və nəzakəti kimi məsələlər daxil idi. Firidun bəy təlimatın ikinci bəndinə müvafiq əlverişli tərbiyə üsulları seçir, ev tapşırıqlarının normadan çox olmamasına nəzarət edir, geridə qalan, xəstəliyə görə dərslərini çatdırıb yerinə yetirə bilməyən şagirdlərlə olan münasibətə və sinifdən xaric oxu məsələlərinin düzgün təşkilinə diqqət yetirirdi. O, şagirdlərin səmərəli fəaliyyəti üçün sinif otaqlarının, yaşayış binalarının abadlığına və səliqəsinə fikir verməklə bərabər şagirdlərin sağlamlığına və səhhətinə, istirahətlərinin səmərəli keçməsinə də qayğı ilə yanaşırdı. Şagirdlərin kənar şəxslərlə görüşmələrinə, pansionatdan icazəsiz çıxmalarına yol verilmirdi. Seminariyada fəaliyyət göstərən növbətçi müəllimlər və tərbiyəcilər uşaqların şüurlu intizamına, yemək qaydalara əməl etmələrinə nəzarət edirdilər. Firidun bəy özü uşaqlara kənddən gətirilən və ya göndərilən yeməklərin, sovqatların keyfiyyətini yoxlayar, zərərli olanları geri qaytarardı. O, qaydalara müvafiq olaraq pansionatdan icazə ilə şəhərə çıxan və ya tətil günləri başa çatandan sonra onların seminariyaya vaxtında qayıtmalarını tələb edirdi. Hətta bildirirdi ki, qaydanı pozanlar cəza landırılacaqlar, kobud səhvə yol verənlər isə seminariyadan çıxarılmacaqlar. Eyni zamanda, dərslərə gəlməyənlər buraxdıqları dərsləri öyrənib müəllimə cavab verməli idilər. Şagirdlərdən gi-

giyenic qaydalara əməl etmək, şəxsi əşyalarını və məktəb avadanlıqlarını qorumaq tələb olunurdu. Bir sözlə, şüurlu intizam mühiti yaradılmışdı və hamı buna əməl edirdi.

Seminariyada tələbələrin yaxşı oxumaları üçün həvəsləndirilmə tədbirləri də həyata keçirilirdi. Belə ki, dərslərdən yaxşı qiyamət alan və özünü nümunəvi aparanlar nahardan sonra üç saat müddətində şəhərə gəzməyə gedə bilərdilər. Tədris həftəsi ərzində nöqsana yol verməyən seminaristlər valideynləri və qohumları ilə görüşə bilərdilər. Seminariya rəhbərliyi tərəfindən pansionatdan kənara çıxanlardan özlərini ləyaqətlə aparmaları tələb olunurdu. Müəllimlər uşaqlara ədəb-ərkan qaydalarını öyrətməyə diqqət edirdilər ki, seminariyanı bitirənlər yaxşı müəllim və geniş biliyə malik ziyanlı kimi tanınsınlar.

Firidun bəy Köçərli Qori Müəllimlər Seminariyasının bütün ənənələrinə o qədər bağlanmışdı ki, həmin ənənələri Qazax Seminariyasına da gətirməyə çalışırıdı. Onun fəaliyyətinin əsas məqsədi ölkəyə son dərəcə hazırlıqlı müəllim kadrları yetişdirmək idi. Bunun üçün təlim və tədrisin ən mükəmməl üsul və formalarından bacarıqla istifadə edirdi. Qazaxda da həmin işlərin keyfiyyətini yüksəltmək üçün pedaqoji və metodiki məsələləri kollektiv müzakirə edib müəllimlərə tövsiyələr hazırlanmasına məsul olan komissiyalar təşkil etmişdi. Həmin komissiyalar dərslərdə xorla oxu, mahni ifa etmək, bədii qiraətlə şeir söyləmək, müxtəlif didaktik oyunlar keçirmək üçün müəllimlərə lazımı göstəriş verirdilər. Komissiyalar bunlarla bərabər təlim prosesində

ucadan oxu, yazı növləri, əyanılık kimi məsələlərin həllində müəllimlərə köməklik göstərirdi. Qəzet və jurnallardan götürülmüş şəkillərlə məktəb həyatına, ailəyə, ilin fəsillərinə, tarixi hadisələrə, görkəmli şəxsiyyətlərin həyatlarına dair albomların necə düzəldilməsi barədə də müəllim və şagirdlərə dəyərli məsləhətlər verilirdi. Təcrübəli müəllimlərin təlim materialları ilə bağlı düzəldikləri əyani vəsaitlərdən tələbələr həm dərslərdə, həm də pedaqoji təcrübə prosesində istifadə edirdilər.

Firidun bəy müəllimlərdən qəti şəkildə tələb edirdi ki, onlar pedaqoji məharət göstərib seminaristlərin hər birinə fərdi yanaşınlar və tapşırıqları onların bacarıq və qabiliyyətlərinə uyğun şəkildə işlətsinlər. Bütün bunların nəticəsində Qazax Seminariyasında zəngin pedaqoji təcrübə yaranmışdı. Buradakı pedaqoji mühit Azərbaycanın bütün təhsil müəssisələrinə nümunə idi. Məsələn, pedaqoji prosesdə dərslik kitabları, bədii ədəbiyyat, yazılı və qrafik işlər, üzündən köçürmə, şeir təmsillərə süjet çəkmək, bədii əsərlərdən müəyyən hissələrin məzmununu öz sözləri ilə ifadə etmək, coğrafi xəritələr tərtib etmək, məktub, müraciət, tərcüməyi-hal yazmaq, dəftərxana işləri ilə əlaqədar yazışmaları öyrənmək kimi müxtəlif növ təlim işləri aparılırdı. Gələcək müəllimlər yazı-pozu ilə əlaqəli olan bütün işləri əyani illüstrativ əsaslarda öyrənirdilər.

Azərbaycan Demokratik Respublikasının maarif naziri Həmid bəy Şahtaxtinski respublikada aparılan milliləşdirmə ilə bağlı təhsil müəssisələrinə, o cümlədən Firidun bəyə təhsilin məz-

mununa diqqət yetirməyi bildirmiş və onu yeni dövrün tələblərinə uyğun qurmaq üçün bir təliqə də (tapşırıq məktubu) göndərmişdi. Orada deyilirdi: "*Heç şübhə yoxdur ki, məktəblərdə seminariyalar üçün hal-hazırda programlar mövcuddur. Ancaq həyat bu programların yeniləri ilə əvəz edilməsini tələb edir. Köhnə programlardan lazım olmayanları, artıqları və az lazım olan materialları çıxarıb, onları yeniləri ilə, yeni dövrün tələblərinə cavab verən məsələlərlə əvəz etmək və programda mövcud olan məsələləri bu günü nəzərə alan elementlərlə zənginləşdirmək lazımdır*".

Həmin məktubla əlaqədar olaraq Firidun bəy seminariyanın təlim-tədris programını yenidən işləyib hazırladı. Lakin program müəyyən əlavələr etsə də əsaslı dəyişikliklər aparılmadı. O, programaya Azərbaycan dilinin təmizliyinə dair müddəalar da əlavə etdi. Belə ki, lüğətdəki bəzi sözlərin çıxarılmasını və onların Azərbaycan türkcəsi ilə əvəz edilməsini vacib saydı. Məsələn, lüğətdəki "çok", "şimdi", "əvət" və digər çox işlənən sözlərin azərbaycanca qarşılığı olduğu üçün çıxarılmasını vacib bildi. Çünkü həmin sözlər əksər əhali tərəfindən başa düşülmür, danışq dilində müəyyən ağırlıq yaradırdı. Bu məsələ ilə əlaqədar olaraq Abdulla Şaiqə yazmışdı: "*Programların cümləsindən ziyyadə sizin tərtib etdiyiniz mənə xoş gəldi. Əgər onda yazdığını müddəalardan lazımsız sözlər çıxarılsın cümləsinə əməl olunarsa onda tələbələr kursu tamam etdikdə gərəkdir yaxşı savadlı olsunlar. Buna da mənim şəkkim yoxdur*".

Firidun bəy ADR hökumətinin qəbul etdiyi və milliləşmə ilə bağlı göndərdiyi qərara əsasən Azərbaycan tarixi kursu üzrə yeni tarix dərsliyinin aşağıdakı bölmələrdə tərtib olunmasını nəzərdə tuturdu:

- 1. Köçəri türk qəbilələri və xalqları.**
- 2. Qədim türk dövləti.**
- 3. Məhəmməd Qəznəvi sülaləsinin hökmranlığı dövrü.**
- 4. Türk səlcuqları və onların mədəni xidmətləri.**
- 5. Çingiz xan və səlaflarının dövrü.**
- 6. Qızıl Orda və onun sərhədləri.**
- 7. Teymurun əsir düşməsi.**
- 8. "Böyük moğollar" haqqında qısa məlumat.**
- 9. Osmanlı dövlətinin yaranması, bu dövrün sultanları haqqında məlumat-Gənc türklər hərəkatına qədər. O da daxil olmaqla. I Osman, I Orxan, I Bayazit, I Murad, II Məhəmməd, I Səlim, Qara Mustafa Köpürlü.**
- 10. Türküstan rəhbərləri. Teybali xan, Abdulla xan, Abdulla Qazi və başqaları.**
- 11. Azərbaycan haqqında tarixi arayış və Şah Abbas, Nadir şah və Şirvan xanları haqqında ətraflı məlumat vermək.**

Bundan sonra həmin mövzularda müvafiq istiqamətlər üzrə türk xalqlarının tarixində bir sıra görkəmli adamların, qanunvericilərin adları nəzərə çatdırılır.

Qeyd olunur ki, onların türk xalqları karşısındakı xidmətləri unudulmamalıdır. Türk xalqları tarixi öz növbəsində qeyrət, şərəf

və mübarizlik əzmini göstərən şagirdlərin hafızəsində, qəlbində yaşamalıdır. Onlar tarixi keçmişlərini bilməli və onlarla fəxr etməlidirlər. Proqramın "Köçəri türk xalqları" bölməsində uşaqların diqqəti hökmən türklərin qədim vətəni olan Altayda türklərin yaratdıqları tarixə və mədəniyyət abidələrinə istiqamətləndirilməlidir. Türklərin Altayda dəmir filizi kəşf etmələri, dəmir istehsalı, müxtəlif silah növlərini və məişət əşyalarını hazırlamaları diqqətə çatdırılmalıdır. "Qədim türk xalqları" fəslini öyrədərkən əsas diqqəti "Orxon yazıları"na və mədəniyyətinə yönəltmək lazımdır. Həmin yazılar Raulovun və Nemaranskinin tərcüməsində daha maraqlıdır. Uyğur yazılarına, xüsusən də "Kutadqu-bilik" kitabından istifadəyə tədrisdə geniş yer verilməlidir. Bildirmək lazımdır ki, "Domostroy" kitabı XVI əsrдə tərbiyənin istiqaməti, onun qarşısında qoyulan vəzifələrdən, xüsusən də ailə tərbiyəsindən bəhs edən qiymətli pedaqoji mənbədir. "Kutadqu-bilik" poetik dildə yazılan qədim türk mədəniyyətinin ən gözəl nümunələrindən biridir. Kitabın bir çox fəsilləri hətta indi də öz tərbiyəvi-əxlaqi dəyərlərini qoruyub saxlamışdır. Eyni zamanda, uşaqların Orxon, uyğur yazıları ilə bərabər, "Yenisey yazıları" ilə də tanışlıqları vacib hesab edilirdi. Tədqiqatçıların araşdırması göstərir ki, "Yenisey yazıları" yalnız daşlar üzərindəki oymalardan ibarət deyil, eyni zamanda, bir çox ev əşyalarının üzərində də yazılırdı.

"Qəznəvi dövrü fəsli"ni tədris edərkən Məhəmməd Qəznəvinin hərbi təşkilatçılıq qabiliyyətinə, xüsusən də, mədəniyyət

sahəsində fəaliyyət göstərməsinə diqqət yetirmək lazımdır. Tarixdən məlumdur ki, Məhəmməd Qəznəvi öz sarayında ziyalı mühiti yaradan hökmdar olmuşdur. Onun ətrafında nüfuzlu ilahiyyatçılar, alimlər və şairlər birləşmişdi. Bununla yanaşı, şagirdlərə Səlcuqlar dövrünü də öyrətmək səmərəli olar. Çünkü Səlcuq hökmdarları uzun illər Tiflisi, Azərbaycanı və indiki Türkiyənin bir hissəsini idarə etmişlər. Bu tarix həm də ona görə geniş tədris olunmalıdır ki, bütün dünya türk səlcuqlarını poeziya, memarlıq, toxuculuq və xalq incəsənəti sahəsində uğurlar qazanmış bir dövlət kimi tanımışdı.

Tarix dərslərinin məzmunlu aparılması üçün Çingiz xan dövrünün əhatəli şəkildə öyrədilməsi vacib hesab olunurdu. Bu dövr türk xalqları tarixi içərisində o qədər maraqlı və məşhurdur ki, bu fəslin öyrədilməsi hər bir savadlı türkə lazımdır. Fateh Çingiz xanın təvəllüdü, uşaqlıq illəri, əsirlilik həyatı yaşaması, kasıb illər keçirməsi, gəncliyində qəhrəmanlıqlar göstərməsinin təbliğ edilməsi gənc nəsildə igidlik, cəsurluq, vətənpərvərlik duyğularını formalasdırmaqdə əsaslı rol oynaya bilər. Yeniləşdirilmiş tarix dərsliyində Çingiz xanın türk qəbilələrini birləşdirməsi, "Qara Qorum" mərkəzini yaratması, "Jacar-Namə" adlı qanunlar toplusu tərtib etməsi, qadınların kişilərlə bərabərlik prinsiplərini həyata keçirməsi və dinə sitayışın əsaslarını verməsi onun böyük şəxsiyyət olduğuna sübut idi. Çingiz xanın ardıcılıları bölməsi öyrənilərkən böyük xanın fəaliyyəti diqqətə çatdırılmalıdır. Eyni zamanda, şagirdlər bu bölmədə Sibirin xəritəsi, Volqanın (Util) sa-

hilindəki Qızıl Orda dövlətinin ictimai-siyasi mühiti ilə tanış olmalıdır. Sonrakı Teymurun dövrü də şagirdlər üçün maraqlı təlim materialıdır. Zəngin həyatı, ölkəni ağILLA idarə etməsi, sarsılmaz əzmi və iradəsi ilə Şərqiñ və Qərbin böyük hökmdarı olan görkəmli şəxsiyyətin və müdrik dövlət adamının həyat və fəaliyyəti şagirdlər üçün daha maraqlı olar.

O vaxtlar nəzərdə tutulurdu ki, tarix dərsində Əmir Teymurun hərbi təşkilatlıq qabiliyyəti haqqında geniş məlumata yer verilsin. Çünkü şagirdlər bu üsulla XIV əsrд türk xalqlarının hərbi qələbələrinin sırrını öyrənmiş olarlar. Teymurun Asiyani zəbt etməsi, Rusiyaya yürüşünün vizual izah olunması üçün xəritədən istifadə edilməsi müvafiq dərsin maraq dairəsini genişləndirər. Əmir Teymurun Türkiyə sultani İldirim Bayazitlə mübarizəsi Kiçik Asiya tarixinin öyrənilməsində əhəmiyyət kəsb edir. Unutmaq olmaz ki, Əmir Teymur istilaçı olmaqla bərabər, həm də elmə, ədəbiyyata, memarlığa, astronomiyaya, tarixə hörmətlə yanaşırdı. O, Səmərqənddəki sarayında həmin sahələr üzrə alımları, dünyanın tanınmış memarlarını və sənətkarlarını toplamışdı. Teymurun tikdirdiyi şəhərlər, karvansaralar, məscidlər və digər binaların bir neçəsi dünyanın memarlıq inciləri sırasına daxil olmuşdur. Məsləhət xarakteri daşıyan tövsiyələrdə qeyd olunurdu ki, şagirdlər Vətən tarixini daha yaxşı öyrənməlidirlər. Onlar Azərbaycanın qədim və orta əsrlər dövrünü, I Şah Abbasın sülağosinin tərcüməyi-hallarını, hökmranlıqları illərində baş verən hadisələrin məğzini, Nadir şahın, Şah İsmayılin fəaliyyətini mü-

kəmməl öyrənməlidirlər. Həm də bu bilikləri şagirdlərin hafızəsində möhkəmləndirmək üçün tarixi yerlərə səyahət etməyə önəm verilməlidir. Onlar qalalara, müdafiə hasarlarına, mağaralarla, döyük yerlərinə aparılmalı, bu yerlərlə əyani olaraq tanış edilməlidirlər.

Türk tarixi barədə mövzulardan və XV-XVI əsrlərdə mövcud olmuş Osmanlı imperiyası illərindən bəhs edərkən sultan II Məhəmmədin Şərq və Qərb ölkələrinə hərbi yürüşləri, Konstantinopolu almasının əhəmiyyəti, I Sultan Səlim, Süleyman Qanuni haqqında, Osmanlı dövlətinin tərəqqisi, III Sultan Murad və onun ordusunun Azərbaycana və Gürcüstana hərbi səfərləri üzərində dayanmaq lazımdır.

Ümumiyyətlə, orta əsrlərdə Azərbaycan-Türkiyə qardaşlıq və dostluq əlaqələrindən daha çox məlumat verilməsi tariximizin öyrənilməsində mühüm əhəmiyyət kəsb edir. Osmanlı imperiyasının tarixindən danışarkən türk ədəbiyyatı tarixinə də müraaciət edilməsi faydalı olardı. Şagirdlərə bu bilikləri aşılıyarkən şəkillərdən, illüstrasiyalardan istifadə real mənzərənin təsəvvürə gətirilməsində köməkçi rolunu oynayar. Bu baxımdan, arxeoloji qazıntılardan istifadə edilməsi şagirdlərdə öyrəndikləri dövr barədə əyani təsəvvür yaradar.

Müəllimin şagirdlərin diqqətini tarixdə xidmətləri olan Şeybani xanın, Abdulla xanın, Abdulla Qazinin torpağı olan Türküstana cəlb etməsi faydalı olardı. Ümumilikdə, şagirdlər türk tarixinin əsaslarını öyrənməyə istiqamətləndirilməlidirlər. Bu cəhə-

ti onlara tarix və ədəbiyyat müəllimləri təlqin etməlidir. Yəni Azərbaycan və türk ölkələri tarixi kompleks şəkildə tədris olunmalıdır. Ancaq Azərbaycan tarixi daha geniş tədris olunmalı və öyrədilməlidir ki, şagirdlər əcdadlarının kimliyini, ölkəsinin və mənsub olduğu xalqın haradan gəlib hara getdiyini mükəmməl bilsinlər.

Göründüyü kimi, haqqında bəhs edilən program olduqca mükəmməl bir sənəd idi və mühüm əhəmiyyət kəsb edirdi. Orada müəllimlərə tövsiyə olunurdu ki, tarixi öyrədərkən mümkün qədər müvafiq ekskursiyalar təşkil etsinlər.

Qazax Xalq Maarif Şöbəsinin müdürü, respublikanın Əməkdar müəllimi Mirqasım Əfəndiyev xatırələrində bildirir ki, seminarının müəllimi Yusif Qasımov sözügedən programın tələblərinə uyğun şəkildə bir kitabça-vəsait hazırlayıbmış. Mirqasım Əfəndiyevin dediyinə görə, həmin vəsait arxivdə saxlanılmış, ancaq sonradan arxivdə yoxlama aparan çekistlər bir çox kitabları guya zərərli ədəbiyyat kimi yandırıblar. Deyilənə əsasən, bir nəfər erməni çekist həmin kitabçanı da məhv edib. Kitabın müəllifi Yusif Qasımov Peterburq Vilayət Partiya Komitəsinin ikinci katibi, habelə Krasnoyarsk Vilayət Komitəsinin birinci katibi və zifələrində işləmişdir. O, keçən əsrin 30-cu illərinin repressiyaları zamanı həbs olunaraq sürgün edilmişdir. Sürgündən qayıdan dan sonra Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində inzibati şöbənin müdürü vəzifəsinə təyin edilmişdi. Dəhşətli DTK-nın xofundan qətiyyən qorxmayan Yusif Qasımov sarsıl-

maz türk oğlu türk idi. O, türk xalqlarının qədim tarixinə dair çıxışlar və məruzələr edir, heç kəsdən çəkinmirdi. Xalqımızın ləyaqətli oğlu Yusif Qasımov ömrünün sonuna qədər vətənpərvər türkçü olaraq qaldı.

Firidun bəy Köçərli 1919-cu ildə Qazax Seminariyasının pedaqoji şurasında yeni proqrama keçidlə əlaqədar Qori Seminariyasında tətbiq edilən müddətli yazı işlərinə xüsusi əhəmiyyət verməyi qeyd etdi və bu işlərin icrası zamanı yazının səliqəsinə, vərəqlərin təmizliyinə, xəttin gözəlliyyinə, vərəqin kənarında ağ yerin buraxılmasına, vərəqlərin arasında suçəkənin qoyulmasına, sətirdən-sətrə düzgün keçirilməsinə, bir sözlə, yazı mədəniyyətinə əməl edilməsinə diqqət yetirməyi vacib sayırdı. Həmin qaydalara əməl edilməsi tədris prosesində müəllimin də, şagirdin də işini asanlaşdırırırdı.

Qazax Seminariyasının məzunu Hacıbala Hacıyev təhsil illərini xatırlayaraq deyirdi: "*Bu tədris müəssisəsində həqiqi elmi biliklər və ədəbiyyat öyrədilirdi. Bizim yazdığınız müddətli yazı işlərimiz indi institutlardakı buraxılış işlərindən də üstün olurdı*". Bu, onun nəticəsində mümkün olurdu ki, seminariyanın zəngin məlumatla malik olan müəllimləri biliklərini tələbələrə müxtəlif tədris üsulları ilə çatdırmağa çalışırdılar. Seminariyada Azərbaycan ədəbiyyatı dərsi keçirilmədiyinə baxmayaraq, müəllimlər ilahiyyat dərslərinin əvəzinə bu fənni böyük həvəslə tədris edirlər. Firidun bəy Köçərli yaranmış boşluğu doldurmaq məqsədi lə Qazaxda "Azərbaycan ədəbiyyatı tarixi" dərsliyini yazdı. Dərs-

lik Azərbaycan ədəbiyyatının müvafiq dövrlərini tam əhatə etməsə də görkəmli şairlərdən bir çoxu haqqında zəruri məlumat verilmişdi. Orada Nizami Gəncəvi, Məhəmməd Füzuli, Qasım bəy Zakir, Xurşudbanu Natəvan, Fatma xanım Kəminə, Molla Vəli Vidadi və başqalarının həyat və yaradıcılıqları əks olunmuşdu. Pedaqoji şuranın qərarına əsasən tarixi hadisələrə, tanınmış şəxsiyyətlərin yubileylərinə həsr edilmiş kütləvi tədbirlər-səhnəciklər, müzakirələr keçirilir, məruzələr edilir, referatlar yazılırdı. Bu tədbirlərin mərkəzi əsasən seminariyanın kitabxanası olurdu. Orada mövzular seçilir, buna dair ədəbiyyatlar toplanır. Qərarda tələb olunurdu ki, keçirilən tədbirlərlə əlaqədar tələbələr şəkillər, diaqramlar çəkməli, albom düzəltməli və tədbirin mövzusu ilə bağlı əyani vəsaitlər nümayiş etdirməlidirlər. Müəllimlər düşünürdülər ki, tədbirlərdə iştirak etməklə tələbələrdə ictimai şüur inkişaf edəcək, bilikləri artacaq, davranış mədəniyyəti, istedad və qabiliyyətləri formalaşacaqdır. Bu, həm də şüurlarda kök salmış patriarxal qaydaların, adətlərin aradan qalxmasına müsbət təsir edəcəkdir. Müəllimlər tələbələrdə oxumaq, öz üzərində çalışmaq vərdişlərinin yaradılmasına da xüsusi əhəmiyyət verirdilər. Bunun üçün tələbələrə il ərzində bir neçə kitabı oxumaq tapşırılırdı. İl başa çatanda tələbələr oxuduqları kitablar barədə şifa-hi və ya yazılı formada məlumat verməli idilər. Bir çox hallarda oxunan əsərlərin müzakirəsi də keçirilirdi.

Seminariyanın rəhbəri Firidun bəy biliklərin tələbələrin yad-daşında möhkəm qalması üçün əyanılıyə ciddi fikir verirdi. Mə-

sələn, bir qala, saray, abidə haqqında danışmaqdan daha çox onu görmək daha dərin təəssürat yaradır. Ona görə də Qazax Seminariyasında tələbələrin ekskursiyalara və səyahətlərə aparılması mühüm hesab edilirdi. Bunun həyata keçirilməsi üçün seminariyada komissiya təşkil olunmuşdu. Komissiya ekskursiyaların istiqamətini, xarakterini müəyyən etməli, tələbələrin səyahət yerlərinin iqlimi, quruluşu, əhalinin sayı və tərkibi, tarixi və etnoqrafiyası ilə bağlı məlumatlarla tanış etməli idi.

Qazax Seminariyasının müəllimi İsfəndiyar Vəkilov o illəri xatırlayaraq yazırırdı: *"Biz kollektiv ekskursiya və gəzintiyə gedər-kən Firidun bəyin həyat yoldaşı Badisəba xanım da bizimlə gedərdi. O, çox həlim, mehriban olmaqla bərabər, həm də çox sadı və ağıllı bir qadın idi. Bu tədbirlər zamanı o, bizə getdiyimiz yerin tarixini öyrənməkdə kömək edər, topladığımız ekspozitrları, herbariləri yiğib qurutmaq yollarını başa salar, bizimlə bərabər böcəkləri saxlamaq üçün karton qutular düzəldərdi. Bir gün mən Qori Seminariyasında tələbə olarkən xəstələndim. Badisəba xanım məni yoluxmağa gəldi. O bildirdi ki, kənddə xəstə olanlara əvəlikli isti və duru yemək verirlər. Badisəba xanım mənə bir qab əvəlikli isti yemək bişirib gətirdi. Mən onu ləzzətlə yedim, anam yadına düşdü. Bu alicənab, yüksək mənəviyyatlı qadında anamın isti, məlahətli, şirin nəfəsini duyдум. Mən sonralar Stalin dövrünün repressiyasına məruz qalarkən Sibirdə xəstələndiyim zaman Badisəba xanımın əvəlikli isti yeməyini xatırladım. O, heç vaxt yadimdən çıxmamışdı".*

İsfəndiyar Vəkilov xatırlayırdı ki, Qazax Seminariyasının məzunlarından biri olmuş, Səməd Vurğunla birlikdə oxumuş və dostluq etmiş, sonralar müsavatçı olduğuna görə sürgün həyatı yaşamış Mirəli Miralayev sürgündən qayıdanan sonra köhnə dostu ilə görüşmüştü.

Təsadüfi deyildi ki, insanlar Stalin repressiyalarından can qurtarmaq üçün gözdən iraq yerlərə köçürdülər.

1918-ci il dekabrın 13-də Azərbaycandakı seminariyaların, xalq məktəbləri inspektorlarının və ali məktəb müəllimlərinin qurultayı çağırıldı. Qurultayın 19 dekabr tarixli iclasında Firdun bəy Köçərli də iştirak etdi. Qurultayın iştirakçıları Qazax və Lənkəran müəllimlər seminariyasında təşkil olunmuş etnoqrafik muzeylərin işini yüksək qiymətləndirdilər və digər seminariyalara belə muzeylərin açılmasını tövsiyə etdilər. Həm də bu işin xərc çəkilmədən həyata keçirilməsini lazım bildilər. Yaradılmış muzeylərin necə təşkil olunması barədə Lənkəran inspeksiya müdürü Tetervyatnikovun məruzəsi dinlənildi və müzakirə olundu. Qurultaydan sonra Qazax Seminariyası muzeylə bağlı öz işini daha da gücləndirdi. Seminariyanın muzeyində müxtəlif ev əşyaları, quşlar və heyvanat aləmi, ağaç və bitkilər saxlanılan şöbələr təşkil edildi. Həmin şöbələrdə yarpaq, ağaç kökü, arpa, buğda, çəltik, xış, kotan, heyvan sümükləri, kəpənək, ilan dərisi, böcək, gül yarpaqları və ləçəkləri, kəklikotu, zəncəfil, itburnu, müxtəlif qurudulmuş meyvələr, quş maketləri, rəngarəng daş növləri toplanmışdı. Belə hesab olunurdu ki, tələbələr bu ekspo-

natları yığıb emal etdikcə onlarda öz ərazilərinin yer quruluşu, flora və faunası ilə bağlı bilik dairələri genişlənir və torpaqlarının nəyə qadir olduğunu əyani şəkildə öyrənirlər. Muzeydə ekspozitidlərə dair məlumatlar, kitablar toplanır, tələbələr müşahidə dəftərləri düzəldir, orada təbiət hadisələrinin baş vermə səbəblərini öz dünyagörüşləri səviyyəsində izah etməyə çalışırlar. Təbii ki, bu zaman məlumat kitablarından da istifadə edir, öz müşahidələrini oradakı məlumatlarla tutuşdurur, səhvlərini düzəldirdilər. Bu isə çox böyük əhəmiyyət kəsb edirdi. Tələbələr seminariyanı bir növ elmi işçi səviyyəsində bitirirdilər. Ona görə də Qazax Seminariyası Azərbaycandakı təhsil müəssisələrinin bayraqdarına çevrilmişdi.

## **SEMINARIYADA SİNİFDƏNXARIC VƏ MƏKTƏBDƏNKƏNAR İŞLƏR**

*Vətəni sevdirmək üçün onu tanıtmaq lazımdır.*

*Xudu Məmmədov*

Qazax Müəllimlər Seminariyasında sinifdənxaric və məktəbdən kənar işlərə xüsusi diqqət yetirilirdi. Belə ki, sinifdənxaric işlərə müxtəlif fənlərə aid dərnəklərin təşkili, əlavə ədəbiyyatların oxunması, müxtəlif mövzularda çıxışlarının hazırlanması, məktəbdənkənar işlər üçün isə muzeylərə, tarixi abidələrə, sə-

nətkarlıq sahələrinə tənəzzöhlər (ekskursiya) etmək, ağac əkmək və s. məsələlər aid idi.

Qazax Seminariyasının məzunlarından biri olan Məcid Tağıyev öz xatirələrində yazırıdı: "*Sinifdənxaric oxunun seminariyada belə qoyuluşu nəticəsində oradan onlarla şair, yazıçı, alim, böyük ictimai və dövlət xadimləri çıxdı. Qazax Seminariyasında sinifdənxaric tədbir kimi dərnəklərin işinə də xüsusi diqqət yetirilirdi*".

Sovet hökuməti yeni kommunist ideologiyası aşılıyarkən keçmişdən qalan müəllimlərə o qədər də etibar etmirdi. Bolşevik partiyası komsomol təşkilatını yaratmaqla bununla bağlı çıxış yolu tapdı. Hökumət komsomola elə bir ixtiyar verdi ki, onlar hətta məktəbin direktoru və tədris hissə müdirinin işinə də müdaxilə etməyə başladılar. Maarif Komissarlığı məktəbdənkənar nəzarəti gücləndirmək məqsədilə aşağıdakı məsələlərin həlli ilə məşğul olan məktəbdənkənar komissiya müəyyənləşdirdi. Bu komissiyanın yaranması üçün aşağıdakı şərtlərə əməl olunmalı idi:

**1. Məktəbdənkənar və sinifdənxaric işləri təşkil edib ona rəhbərlik etmək.**

**2. Məktəbdənkənar komisyonun tərkibi beş nəfərdən ibarət olmalı idi: komisyonun sədri, tələbə komitəsinin üzvü, forpost agent qruppasının nümayəndəsi və tələbə komitəsindən bir nəfər nümayəndə.**

**3. Komisyon kitabxana, qiraətxana, leninizmin əsaslarını öyrənən dərnək təşkil etməli.**

*4. Komisyon dərnəyə rəhbərlik etmək üçün müəllimləri davət etmək.*

*5. Komisyon məktəb şurasının tənəzzöh planı ilə razılışaraq müxtəlif yerlərə tənəzzöhlər təşkil etməli.*

*6. Komisyon komsomol özəyi və şagird komitəsinin çıxardığı divar qəzetiñə tələbələr cəlb edilməli.*

*7. Bütün məktəbdənkənar işlər bilavasitə məktəb müdürü və məktəb şurasının rəhbərliyi altında aparılmalı və Lenin Kommunist Gənclər İttifaqının özəyi ilə six əlaqədə olub onunla razılışdırılmalıdır".*

Məcid Tağıyevin yazdıqlarına görə sinifdənxaric dərnəklərin işinin səmərəli keçməsi üçün müəllimlər onların işinə vicdanla yanaşırıldılar. Hər bir dərnəyin rəhbəri həmin dərnəyin istiqaməti üzrə ixtisas müəllimi olurdu. Fəal dərnək üzvlərindən biri ona sədr seçilirdi və dərnəyin bütün qeydiyyat və kargüzarlıq işləri ona həvalə olunurdu. Fənn dərnəklərində tələbələr müxtəlif mövzularda məruzələr edir, sualları cavablandırır, qızğın müzakirələr və dialoqlar aparırıllar. Ona görə də tələbələr mövzulara ciddi hazırlaşır, fikirlərini zənginləşdirmək üçün əlavə ədəbiyyatlar oxuyurdular. Qeyd edək ki, Qazax Seminariyasında yalnız 1934-1935-ci tədris ilində müxtəlif fənlər üzrə 30 dərnək məşğələsi keçirilmişdi. Bu məşğələlərdə 25 məruzə dinlənilmiş, çoxlu sual-cavablar olmuşdu.

Bu qabaqcıl təhsil müəssisəsində dram, rəqs, rus dili, ədəbiyyat, xor, qiraət və s. dərnəklər fəaliyyət göstərirdi. Ədəbiyyat

dərnəyində Azərbaycanın klassik şair və yazıçılarından Molla Pənah Vaqifin, Molla Vəli Vidadinin, Mirzə Şəfi Vazehin, Mirzə Fətəli Axundovun, Mirzə Ələkbər Sabirin, Cəlil Məmmədqulu-zadənin, Süleyman Sani Axundovun və s. əsərləri oxunur və mü-zakirəyə çıxarılırdı. Sovet hakimiyyətinin ilk illərində Firidun bəy Köçərlinin "Azərbaycan ədəbiyyatı tarixi" məşğələlər vasi-təsilə öyrədilsə də o, xalq düşməni kimi qələmə veriləndən son-ra bu dərslik tədris planından çıxarıldı və oxunması belə qadağan olundu. O vaxt rus dilinin öyrənilməsinə xüsusi diqqət yetirildi-yinə görə yaradılan dərnəyin işi xeyli canlandırılmışdı. Rus dili dərnəyində Qoqolun, Puşkinin, Lermontovun, Krılovun, Dosto-yevskinin əsərlərinin müzakirəsinə önəm verilirdi. Seminariyanın məzunu Əli Zeynalov xatırlayırdı ki, rus dilini bizə təcrübəli müəllim Osman Əfəndiyev öyrədirdi.

Musiqi dərnəyi tələbələrin bədii zövqünü formalaşdırmaq üçün böyük rol oynayırırdı. Dərnək üçün ayrıca otaqlar müəyyən-ləşdirilmişdi. Orada xorla oxumaq, tar, kamança və skripka çal-maq öyrədilirdi. Dram dərnəyinin təşkil etdiyi tamaşalar təkcə seminariyada deyil, rayon mərkəzində və kəndlərdə də nümayiş etdirilirdi. Bütün bunlar o qədər sevilirdi ki, dərnək üzvləri bu ta-maşaları hətta qonşu rayonlarda da göstərirdilər. Səhnələşdiril-mış "Əsli və Kərəm" dastanı, Cəlil Məmmədquluzadənin "Ölü-lər" pyesi tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanmışdı. Seminariyanın məzunu, vaxtilə kənd təsərrüfatı naziri olmuş Möhsün Poladov xatırələrində yazırkı ki, dram dərnəyimiz çox

məşhur idi. Biz müntəzəm olaraq Ağstafanın və Tovuzun kəndlərində "Al bayraq", "Bahadır və Sona", "O olmasın, bu olsun", "Evli ikən subay", "Dursunəli və Balibadı", "Arşın mal alan" əsərlərini tamaşa qoyurduq. Seminariyanın bu ənənəsini davam etdirən Fərhad Hacıyev özfəaliyyət dərnəyinin gücü ilə Ağköynək, Musaköy, Əzizbəyov, Salahlı, Dəmirçilər kəndlərində Azərbaycan və rus klassiklərinin əsərlərini səhnələşdirirdilər. Həmçinin "Həyat", "Vaqif", "Fərhad və Şirin", "Hacı Qara", "Qaçaq Nəbi", "Qatır Məmməd", "Eşq və intiqam", "Ağıldan bəla" əsərlərini də tamaşa qoymuşdular. Dram dərnəyinin fəaliyyəti o qədər genişləndi ki, Gürcüstanla qonşuluqda yerləşən azərbaycanlılar yaşayan kəndlərə də qastrol səfərlərinə getməyə başladı. Buna qarşılıq olaraq Marneuli məktəblərinin dram dərnəkləri Qazaxda və Tovuzda tamaşa təşkil etmişdilər.

Yuxarıda dediyimiz kimi, Qazax Seminariyasında simli və nəfəslər orkestr yaradılmışdı və o, nəinki tələbələrin, eyni zamanda, kənd əhalisinin də musiqi zövqünün formalaşmasında əhəmiyyətli rol oynayırdı. Tələbələr orkestrin sədaları altında rəqs etməyi də öyrənirdilər. 1941-ci ildə bizim Böyük Vətən müharibəsi dediyimiz ikinci Dünya müharibəsi başlananda sinifdən xaric və məktəbdən kənar tədbirlər daha böyük əhəmiyyət kəsb etməyə başladı. "*Hər şey cəbha üçün, hər şey qələbə üçün*" çağırışına fəal qoşulan tələbələr dərslər qurtarandan sonra metal qırıntıları toplayıb təhvıl verirdilər. Bilirdilər ki, həmin metal qırıntılarından tanklar, toplar, digər atıcı silahlar istehsal olunacaq.

Mühəribə illərində seminariyada hərbi məşğələlər keçirilir, tələbələrə silahla davranmaq, onu söküb-yığmaq, gullə atmaq, zəruri intizam barədə ilkin biliklər verilirdi. Bu işi hərbi hazırlıq müəllimi Böyük Miralayev 1959-cu ilə qədər, yəni seminariya öz fəaliyyətini dayandırana qədər apardı. Böyük müəllimin apardığı hərbi vətənpərvərlik tərbiyəsi o qədər uğurlu nəticə vermişdi ki, mühəribə başlananda bir sıra tələbələr könüllü olaraq ordu sıralarına gedirdilər. Mühəribə illərində müəllim və tələbələr aldıqları maaş və təqaüdün bir hissəsini hərbi komissarlığa təqdim edirdilər. Gülbahar Məmmədova 10 min manat pulu, Təhminə Məmmədova iki qızıl üzüyünü və bir qızıl boyunbağını kömək üçün cəbhəyə göndərdi. Ancaq seminariyanın hədəfləri daha böyük idi.

Seminariya 1934-1940-cı illərdə əhalinin savadsızlığının aradan qaldırılmasında əhəmiyyətli xidmət göstərdi. Müəllim və tələbələr rayon mərkəzində olduğu kimi, kəndlərə də gedərək savadsızlığın ləğvi kurslarında dərs deyirdilər. Onların gərgin fəaliyyəti nəticəsində qısa müddətdə 500-ə qədər kənd sakini yazmağı, oxumağı öyrənmişdi. Nəsib Hüseynov o zaman xatirələrində yazırıdı: "*Biz hər gün ətraf kəndlərə gedər və orada kənd camaatının, xüsusən də gənc oğlan və qızların savadlanması üçün əlləşirdik. Mənə Cəlallı kəndini tapşırmışdım. Demək olar ki, dərsdən sonra hər gün mən kənddə olurdum, xüsusi dərnəklərdə gənclərə yazib-oxumağı öyrədirdim. Biz teatr tamaşaları da hazırlayırdıq*".

Müharibə illərində seminariyanın tələbələri sinifdən xaric və məktəbdən kənar tədbirlər çərçivəsində tarlalara gedir, kənd əhalisinə təsərrüfat işlərində kömək edirdilər. Onlar Musaköy, Salahlı və Ağköynək kəndlərində zəhmətkeşlərə pambıq toplantılarında sanballı kömək göstərmişdilər.

Seminariyanın özünün 14 desyatın torpaq sahəsi vardı. Rəhbərlik tələbələrdə əməyə rəğbət yaratmaq, onlarda əmək vərdişləri təlqin etmək məqsədi ilə həmin sahədə yardımçı təsərrüfat yaratmışdı. Tələbələr yardımçı təsərrüfatda bitkiçilik məhsulları əkib-becərir, hasilə gələndə toplayıb dövlətə təhvil verir və bunun müqabilində əmək haqqı alırlılar.

Sovet hakimiyyəti illərində dövlət planlarının yerinə yetirilməsinə tələbələr məcburi cəlb edilirdilər. Bunun bir müsbət cəhəti ondan ibarət idi ki, tələbələrdə əməksevərlik, yüksək fiziki-əxlaqi dəyərlər formalaşırıldı. Belə təsərrüfat işləri görülərkən müəllimlər çalışırdılar ki, tələbələrdə təbiətə, torpağa, doğma Vətənə məhəbbət, prinsipiallıq, ardıcılıq, öz gücünə inam yaratsınlar. Tələbələr payızda pambıq yiğimində, kəndlərə elektrik xətlərinin çəkilişində, rayon mərkəzinin abadlaşdırılmasında, ağaç və gül kollarının əkilməsində yaxından iştirak edir, həyatı təcrübə qazanırdılar. Onlar Qazax-Tiflis yolunun çəkilişində fəaliyət çərçivəsində qabaqcıl maarif xadimləri, alımlər, şairlər, yazıçılar və əmək qəhrəmanları ilə tələbələrin görüşlərini də keçirir-

dilər. Səməd Vurğunla, Mehdi Hüseynlə, Əhməd Seyidovla, Firdun bəy Köçərlinin ömür-gün yoldaşı Badisəba xanımla görüşlər belə tədbirlərdən idi. Seminaristlər rayonun idman yarışlarında da iştirak edir və müsbət nəticələr əldə edirdilər. Seminariyanın direktoru Əhməd Cəlilovun Xalq Maarif Komissarlığına yazdığı məktubda seminariyanın 10-dan artıq kubok və vimpel alması, keçici qırmızı bayraqla təltif olunması xüsusi vurğulanır.

Seminariya rayonun tarixi abidələrinə, görməli yerlərinə, SSRİ-nin bir neçə böyük şəhərlərinə səyahətlər təşkil edirdi. Tələbələr Moskva, Leninqrad, Xarkov, Odessa, Tbilisi kimi böyük şəhərlərdə səyahətdə olmuşdular. Müəllimlər tələbələri tanınmış partiya və sovet dövlət xadimlərinin, şairlərin, yazıçıların məzarlarını ziyarətə aparırdılar. Onlar səyahətlərdən qayıdanandan sonra öz xatirələrini yazmalı idilər. Rayonun partiya və komsomol təşkilatları tələbələrin daha çox inqilabi mərkəzlərə aparılmasını tələb edirdilər. Məqsəd aydın idi. Sovet hakimiyyəti "vahid xalq" yaratmaq üçün insanları öz keçmişindən ayırmağa çalışır və manqurdlaşma siyasəti aparırdı.

## SEMİNARIYANIN TƏHSİLİN İNKİŞAFINDA ROLU

*Tərəqqi bir millətin, bir camaatin arasında hürriyyət və maarifin təzayid və intişar etməsindən ibarətdir və hansı millət arasında hürriyyət və maarif nemətlərindən daha çox əfrad və bəhrayab isə o millət daha mütərəqqidir.*

*Əli bay Hüseynzadə*

Qazax Müəllimlər Seminariyasının fəaliyyəti Azərbaycanda müasir təhsilin, tədrisin və ümumiyyətlə, maarifin inkişafına böyük təkan verdi. Seminariya, sanki, bir ulduz kimi ətrafa işıq saçırıdı. Onun bazasında başqa elm ocaqlarının açılmasına böyük ehtiyac hiss olunurdu. Azərbaycanın hər tərəfindən bu işığın ətrafına yığışmaq istəyənlər sürətlə çoxalırdı. Odur ki, həyata keçirilən təcili tədbirlər nəticəsində artıq 1919-cu ilin əvvəlində respublikanın bir çox bölgələrində - Bakı, Gəncə, Nuxa, Salyan, Şuşa və Qazaxda 23 orta təhsil müəssisəsi, o cümlədən 6 kişi, 4 qadın gimnaziyası, 5 realnı məktəb, 3 müəllimlər seminariyası, 3 qadın təhsil müəssisəsi, bir politexnik və bir ticarət məktəbi fəaliyyət göstərirdi. Sonrakı illərdə seminariyanın nümunəsində yeni təhsil müəssisələri açıldı, tələbə kontingenti genişləndiril-

di. Qazax Müəllimlər Seminariyası 1940-ci ilə qədər fəaliyyət göstərdikdən sonra texnikuma çevrildi və savadsızlığın hökm sürdüyü respublikamızda mühüm rol oynadı. Seminariyanın məzunlarından onlarla soydaşımız tanınmış alim, şair, yaziçi və ictimai xadim kimi yetişdi və təhsildə olan boşluğu müəyyən qədər aradan qaldırdı. Xalqımız seminariyanın yetişdiriyi görkəmli məzunları ilə fəxr edirdi və indi də fəxr edir.

Qazax Müəllimlər Seminariyası 1918-1920-ci illərdə yaranıb təkmilləşsə də tezliklə öz fəaliyyət istiqamətini dəyişməli oldu. Bolşeviklər Azərbaycanda hakimiyyəti zəbt edəndən sonra maarif, təhsil və elm sahələrində vəziyyət kökündən dəyişdirildi. Çünkü köhnə ideologiya dəyişməli idi. Çar Rusyasının mənafelərini təbliğ və əks etdirən tarix dərslikləri dəyişdirilərək indi də bolşevik Rusyasının mənafelərini müdafiə etmək yoluna istiqamətləndirildi. *"Sənət sənət üçündür"* ideyaları kosmopolit adlandırlaraq rədd edilir, bu ideyanı yayanlar antipod (zərərli ünsür) adlandırılır, bütün sahələr beyinləri işğal edən kommunist ideologiyasına uyğun yenidən qurulurdu.

Bolşeviklərin zənnincə, Azərbaycan tarixi, demək olar ki, tədrisə yaramırıldı. Çünkü padşahlar, xanlar, bəylər, malı-mülkü olanlar xalq düşməni elan olunmuşdular. Xalq qarşısında günahı olan və olmayan bütün keçmiş rəhbərlər xalqın qatili, qaniçəni və sinfi düşməni elan olunmuşdu. Hətta onların nəsil-kökündən olanlar da müqəssirlər cərgəsinə salınır, təqib olunurdular. Ancaq, şübhəsiz ki, onların böyük əksəriyyəti öz xalqı üçün can yan-

dırmış, xeyirxah işlər görmüşdü. Biz buna dair saysız-hesabsız misallar götirə bilərik.

Erməni daşnakları ilə qucaqlaşmış bolşevik şura hökuməti üç-dörd inəyi, iyirmi-otuz qoyunu olan kəndliləri belə mülkədar, sinfi düşmən adlandırıb istismarçı damgası ilə tutub həbsə göndərirdi. Bolşeviklərin işgalçi XI ordusu Azərbaycana daxil olduğu gündən onlara qarşı baş qaldıran insanları məhv etməklə məşğul idi. Repressiya olunanlar təkcə varlılarla bitmirdi. Əsarəti və səzializmi qəbul etməyən müəllimlər, şairlər, dövlət adamları, ictimai xadimlər də tutulub ya güllələnir, yaxşı halda isə Sibirə sürgün edilir, xalq arasında deyildiyi kimi, "gedər-gəlməzə" göndərilirdilər. Onların sıralarında böyük yazıçı-dramaturqlar Hüseyn Cavid, Əhməd Cavad, Seyid Hüseyn, yazıçı-diplomat Yusif Vəzir Çəmənzəminli, istedadlı gənc şair Mikayıł Müşfiq, dövlət xadimi Tağı Şahbazi, dəyərli ədəbiyyatşunaslar Salman Mümtaz, Vəli Xuluflu, Hacıbaba Nəzərli, Büyükağa Talibli, Sultanməcid Qənizadə, Ruhulla Axundov, Bəkir Çobanzadə, görkəmli aktyor Abbasmirzə Şərifzadə və başqaları vardi. Qısaca desək, "Azərbaycanın qaymaqları" adlandırılın bu cür adamların sayı nə az, nə çox 29 min nəfərdən artıq idi.

Repressiyaya məruz qalanların bir çoxu Türkiyədə təhsil alıqlarına, türk ləhcəsi ilə danışdıqlarına, qardaş dövlətə rəğbet bəslədiklərinə görə "Türk casusu" kimi yarılk yapışdırılıraq məhv edilirdilər. Xüsusi vurğulamalıylıq ki, Azərbaycanın sovet hakimiyyəti illərində yazılmış tarix dərsliklərində Türkiyə bizə ən

təhlükəli düşmən ölkə kimi təqdim olunurdu. Odur ki, kiminsə Türkiyəyə rəğbətlə danışdığını eşidən kimi qansızlıqda ad çıxarı-mış ÇK-nın (Çerezviçayniy Komitet) cəlladları dərhal həmin ada-mı həbs edir və vəhşicəsinə cəzalandırıldılar. Bəziləri isə məh-kəməsiz və istintaqsız öldürüldü. Bolşeviklərin Türkiyəyə bu cür düşmən münasibətləri tarix dərsliklərində açıq əks etdirilirdi. Dərsliklərdə türklər bizə düşmən kimi təqdim olunurdu. Türk torpaqlarını və qalalarını işgal edən, türk əsgər və zabitlərini amansızlıqla qətlə yetirən feyldmarşal Suvorovun qəddar əməllə-ri qəhrəmanlıq kimi təsvir edilirdi. Bolşeviklər dilimizi və tariximizi əsaslı surətdə təhrif edir, xalqımızı öz tarixi kökündən ayırmaga çalışırdılar. Ümumiyyətlə, onların məqsədi xalqı manqurdlaşdırmaq, öz əslindən-kökündən uzaqlaşdırmaq, üzdəniraq qura-ma və mücərrəd sovet xalqı yaratmaq idi. Əslində bu, müttəfiq respublikaların xalqlarını və kiçik etnik qrupları ruslaşdırmaq de-mək idi. Ədəbiyyat dərsliklərimiz də əsasən o gündə idi. Varlı tə-bəqədən olan şair və yazıçılar xalqa düşmən kimi tanıdlırdı. An-caq onlardan hansının əsərlərində kommunist ideologiyasına uyğun gələn məqamlar vardısa, dərsliklərdə onların haqqında qısa məlumatlar veriliirdi.

Keçən əsrin 20-ci illərində günahsız repressiya olunanlar arasında Firidun bəy Köçərli də vardi. Onu müsavatçı olduğuna görə xalq düşməni kimi cəzalandırılmışdılar. Bədxahlar onun fə-a-liyyətini gözdən salan "fakt" və "dəlillər" uydurmuşdular. Bu uydurmalarda yazılırdı ki, guya seminariyanın Qazaxa köçürülmə-

sində Firidun bəyin şəxsi marağı var. Guya həyat yoldaşı Badisəba xanımın qohumlarına kömək üçün özü Qarabağlı olduğu halda Qazaxa gəlib. Yəni onlar Firidun bəyi qohumbazlıq etməkdə günahlandırırdılar. Qaragüruhçular Firidun bəyin seminariyada yaratdığı möhkəm nizam-intizamı despotluq kimi qələmə verir, Müsavat hökumətinin tapşırıqlarını yerinə yetirdiyini, qatı müsavatçılarla əlbir olduğunu şərəfsizcəsinə vurğulayırdılar. Bəli, Firidun bəy Müsavat Partiyasının üzvü idi, amalı öz soydaşlarını maarifləndirməkdən ibarət idi. Hansı quruluşda belə ziyalını günahlandırib cəzalandırıblar? Beləliklə, böyük pedaqoq zülmətdə olan bir çıraq kimi söndürüldü. Ancaq Firidun bəyin özü getsə də bünövrəsini qoyduğu seminariya Azərbaycanı zülmətdə qaldığı illərdə yanmış kimi işıqlandırdı. Savadsızlığın ləğv edilməsində mühüm rol oynadı. Böyük maarif xadimi Firidun bəy Köçərlinin işıqlı ideyaları onun vəfatından sonra da ölkəsinə elm nuru yaydı.

1947-ci ildə ali və orta məktəblərin dərsliklərində xeyli dəyişikliklər edildi. Ancaq bu dəyişikliklər ilk illər təlim və tədris-də müəyyən çətinliklər də yaratdı. Bunlar özünü Qazax Müəllimlər İnstитutunda da göstərdi. Əlimizdə olan arxiv sənədlərində onlar eks etdirilmişdir. Azərbaycan SSR Mərkəzi Dövlət Arxivinin 57-ci fondunun 72 sayılı saxlancında olan sənəddə yazılır ki, Qazax Müəllimlər İnstитutunun direktoru Mirzəyev 1947-1948-ci tədris ilində Azərbaycan SSR Xalq Maarif Nazirliyinə göndərdiyi hesabatda həmin çətinliklər barədə geniş məlumat vermişdir.

O, hesabatda bildirir ki, institutda müəllim çatışmazlığı var, ona görə də bu, dərslərin yüksək səviyyədə tədris olunmasına mənfi təsirini göstərir. Səbəbi də odur ki, bir müəllim bir neçə məktəbdə işləməli olur. Sonra o, digər nöqsan və çatışmazlıqları da qeyd edir. Orada elmi-pedaqoji kadrların sayını göstərir:

**Marksizm-Leninizm əsasları fənni - müəllim 2 nəfər.**

**Pedaqogika-psixologiya fənni - müəllim 2 nəfər.**

**Ümumi tarix fənni - müəllim 3 nəfər.**

**Dil-ədəbiyyat fənni - müəllim 4 nəfər,  
assistantlər - 3 nəfər.**

**Fizika fənni - baş müəllim 2 nəfər, assistant 1 nəfər.**

**Riyaziyyat fənni - baş müəllim 3 nəfər.**

**Təbiətşünaslıq və coğrafiya fənni - müəllim 4 nəfər,  
assistant 1 nəfər.**

**Bədən tərbiyəsi - baş müəllim 1 nəfər.**

Bunlardan əlavə, köməkçi personal 5 nəfər laborant, baş laborant 6 nəfər və 3 nəfər baş təcrübəçi, 2 nəfər təcrübəcidən ibarət heyət də təlim-tərbiyədə pedaqoji kollektivə lazımı kömək edirdi. Arayışda direktor təəssüflə qeyd edirdi ki, institutda elmi dərəcəsi olan bir nəfər fizika-riyaziyyat elmləri namizədi var. Göstərilirdi ki, müəllimlərin əksəriyyəti, o cümlədən, Salman Hacızadə, Mamikon Petrosov, Novruz Paşayev, Qasım Qafarzadə, Teymur Miralayev, Hüseyn Hacıyev və başqaları ikinci təhsil müəssisələrində işləyirlər ki, bu da tədrisin keyfiyyətinə mənfi təsir edir. Müəllimlərdən 16 nəfəri 5 ilə qədər, 10 nəfəri isə 10

ilə qədər pedaqoji təcrübəyə malikdirlər. Müəllimlərin özlərinin bilik və təcrübələrinin dayaz olması da vurğulanır. Həmin arayışda yazılır ki, rus dili və ədəbiyyatı fənnini tədris edən M.Axundov mühazirələrə natamam hazırlıqla gəlir, tələbələrə ev tapşırıqları vermir, bəzi sözləri düzgün izah edə bilmir. Fransız dili müəllimi Aşıqyan da ev tapşırıqları vermir, tədris etdiyi fənni aşağı səviyyədə bilir. Müəllim Ziba Yusifova işlətdiyi xarici terminlərin mənasını açıb izah etmir. Rus dili və ədəbiyyatı müəllimi Brovkin bir neçə dərsi konkret mövzu üzərində qurmayıb. Müəllim Hüseyn Hacıyev dərs cədvəlini pozur, riyaziyyat əvəzinə həndəsə dərsi keçir. Nöqsanlara yol verən müəllimlərə xəbərdarlıq edilmiş, qısa vaxtda buraxdıqları səhvləri düzəltmək tələb olunmuşdur. Sənədlərdə Qazax, Quba, Naxçıvan, Noraşen, Xankəndi (o zaman Stepanakert adlanırdı) müəllimlər institutlarında tədris proqramlarının aydın mənzərəsi verilib. Həmin institutlarda tədris proqramında əsas yeri Marksizm-Leninizm, pedaqogika-psixologiya, ümumi tarix, riyaziyyat, dil-ədəbiyyat və coğrafiya fənləri tuturdu. Qeyd olunur ki, həmin ali məktəblərdə digər fənlər də öyrədilirdi. Arxiv sənədlərində göstərilir ki, SSR Maarif Nazirliyinin müəyyənləşdirdiyi plana görə, bu institutlara aşağıdakı şəkildə ildə 200 tələbə qəbul oluna bilərdi:

**Tarix şöbəsinə - 50 nəfər.**

**Dil-ədəbiyyat şöbəsinə - 75 nəfər.**

**Fizika-riyaziyyat şöbəsinə - 50 nəfər.**

**Coğrafiya şöbəsinə - 25 nəfər.**

1948-ci ildə həmin ali məktəblərdə yeni kafedra açıldı. "Marks-Engels-Lenin-Stalin" adlandırılın kafedra həmin şəxsiyyətlərin həyat və fəaliyyətlərinin dərindən öyrənilməsi məqsədi ilə açılmışdı. Həmçinin, kafedra tələbələrə partiya tarixini, Stalin beşilliklərinin uğurlarını, xalq təsərrüfatının sürətli inkişafını öyrədirdi. Ancaq müəllimlərin sayı az, dərs yüklərinin çox olması səbəbindən təbliğat işlərində çətinlik yaranırdı. Ona görə də bir sıra rayonların partiya fəalları təbliğat işlərinin aparılmasına təhkim edilirdilər. Arxiv sənədlərində qeyd olunub ki, 1947-1948-ci illərdə Qazax, Quba, Naxçıvan, Noraşen və Xankəndi (ermənilər Stepanakert adlandırırdılar) institutlarının tələbə yataqxanası sarıdan çətinlikləri vardı. İnstytut yataqxanaları cəmi 50 nəfərlik olduğuna görə qalan 150 nəfər tələbə şəxsi evlərdə kirayə qalmalı olurdular. Bir çoxları isə institutdan 5-10 kilometrlik kəndlərdə ev kirayələmək məcburiyyətində qalırdılar.

İnstytut binalarının şəraiti də qənaətbəxş deyildi. Bəziləri 2 mərtəbəli 18-20 otaqdan ibarət idi ki, bu da istər-istəməz təlim-tədrisin keyfiyyətinə mənfi təsir edirdi. Qazax Müəllimlər İnstytutunun direktorunun 1947-1948-ci illər üzrə arayışında göstərilir ki, institutun təminatı yaritmaz səviyyədədir. Bəzi müəllimlər tədrisi lazımı səviyyədə yerinə yetirə bilmirdilər. İnstytutda professor, elmlər namizədi adını alanların sayı kifayət deyildi. O dövrdə təhsilin səviyyəsinin yüksəldilməsi üçün müvafiq elmi mütəxəssislərə zəruri ehtiyac var idi.

## BİR OCAQDA İKİ MAARİF ZİYASI

*Elm ancaq xoşniyyətli insanların  
əlində olanda fayda verir.*

*Sokrat*



Məlumdur ki, Firidun bəy Köçərli ədəbi fikir tariximizdə özünəməxsus yeri olan ən ali məqam sahibi, tənqid və ədəbiyyatşunaslığının görkəmli simalarından biri idi.

Firidun bəy Köçərli 26 yanvar 1863-cü ildə Şuşa şəhərində anadan olub. Atası Əhməd bəy elm və maarifə böyük həvəs göstərən ziyalı olub. Bu səbəbdən də oğlunun sayılıb-seçilən məktəblərdə oxumasına şərait yaradıb. 1872-1876-cı illərdə Firidun Mirzə Kərim Münşinin mədrəsə məktəbində təhsil alıb. Daha sonra 1876-cı ildə Şuşadakı rus məktəbinə daxil olub. 1878-ci ildə tanınmış rus pedaqoqu Alexsey Černyayevski tələbə toplamaq məqsədi ilə Zaqqafqaziya Müəllimlər Seminariyasına gəlir və Firidun bəy Köçərli onun

diqqətini cəlb edir. A.O.Çernyayevski onu təhsil almaq üçün Qorriyə aparır. Firidun bəy Köçərli 1879-1885-ci illər ərzində Zaqafqaziya Müəllimlər Seminariyasında təhsil alır. Təhsil aldığı illərdə müəllimləri A.O.Çernyayevski və M.Kipiani ilə yaxın münəsibətdə olur.

1885-ci ildə seminariyanı bitirdikdən sonra İrəvan Gimnaziyasına təyinat alır. 1885-1890-cı illərdə İrəvanda fəaliyyət göstərdiyi dövrdə gimnaziyada ana dili, hüsnxətt fənlərini tədris etmiş, pansion mürəbbisinin köməkçisi işləmişdir. Səmərəli pedaqoji fəaliyyətinə görə dəfələrlə mükafatlandırılmışdır. Ona "Kollecski sekretar", "Titulyar sovetnik" və "Statski sovetnik" rütbələri verilmişdir. 1893-1894-cü illərdə yenidən İrəvan Gimnaziyasında fəaliyyət göstərir və 1895-ci ildə İrəvan şəhərini tərk edir. Elə həmin ildə də Qori Müəllimlər Seminariyasının Tatar Şöbəsinin Azərbaycan dili və şəriət müəllimi vəzifəsinə təyin edilir. 1918-ci ilə qədər Qoridə pedaqoji fəaliyyətini davam etdirir. 1897-ci ildə Vəkilovlar nəslindən olan Badisəba xanım Köçərli ilə ailə həyatı qurur. Bu ailə yenilikçilik və maarifçilik zəminində bərqərar oldu. Firidun bəy Badisəba xanımın təhsili ilə fərdi məşğul oldu və onun maarifçi bir şəxsiyyət kimi yetişməsinə çalışdı.

Badisəba xanım Mustafa ağa qızı Vəkilova 1881-ci il martın 2-də Qazax qəzasının Salahlı kəndində anadan olub. Firidun bəyin ailəsi Şuşada sayılan ailələrdən olduğu kimi, Badisəba xanımın da ailəsi Qazaxda seçilən ailələrdən - Vəkilovlardan idi.

Onun qardaşları Məmməd ağa və İsmayıł ağa Qori Müəllimlər Seminariyasında şusalı Firdun bəylə birlikdə təhsil almışlar. Qardaşları ilə yaxınlıq Badisəba xanıma Firdun bəylə tanış olmaq və bir ömür bir yerdə yaşamağı nəsib etmişdi.

Firdun bəy Köçərli 1910-cu ildə Qori Seminariyasının Azərbaycan şöbəsinin müvəqqəti təlimatçısı, sonradan isə seminariyanın Azərbaycan şöbəsinin inspektoru vəzifəsinə təyin edilir. 1916-1917-ci illərdə o, seminariyanın Azərbaycana köçürülməsi üçün təşəbbüs göstərmiş, təkliflər irəli sürmüş və buna nail olmuşdur. Siyasi proseslərə qoşularaq "Müsavat" partiyasının üzvü olmuşdur. Onu İrəvanda təkcə pedaqq kimi tanımadılar. Qori Müəllimlər Seminariyasının məzunu kimi geniş, çoxcəhətli fəaliyyəti ilə tanınan Firdun bəy hələ 23 yaşında ikən İrəvanda teatr tamaşası təşkil edib. On ilə yaxın bir müddətdə İrəvanda həm pedaqq, həm də bir mədəniyyət xadimi kimi çalışan Firdun bəy Köçərli yerli ziyalılardan Mirzə Məhəmməd Qəmərli ilə birlikdə ədəbi gecələr təşkil edir, poeziyaya, ədəbiyyata marağı olan gəncləri bir araya gətirərək onların formalaşmasında xüsusi fəaliyyət göstərirdilər.

İrəvan Gimnaziyasında müəllim işlədiyi illərdə tərcüməçi-liklə məşğul olan Firdun bəy rus ədəbiyyatının tanınmış nümayəndələrindən Puşkinin, Lermontovun, Koltsovun və başqalarının əsərlərini ana dilimizə çevirməyə başlayır. Mirzə Fətəli Axundzadənin "Aldanmış kəvakib" povestini də ilk dəfə rus dilinə məhz Firdun bəy Köçərli çevirib.

Bu da faktdır ki, Azərbaycan və rus ədəbiyyatlarının əlaqələri haqqında müvafiq fikirlər Firdun bəyə məxsusdur. Ötən əsr ədəbiyyatşunaslığının inkişafında müstəsna xidmətləri olan Firdun bəy Köçərli bu gün mənsub olduğu xalqının yaddaşında əbədiyəş ziyalılardan sayılır. O, tarixdə nəzəriyyəçi, tərcüməçi, mətbuat və teatr qurucusu, habelə pedaqoq, maarifçi, ən başlıcası isə böyük vətəndaş və milli duyğulara malik fədai kimi yad edilir.

İrəvanı tərk etdikdən sonra yenidən təhsil aldığı məktəbə qayışdan Firdun bəy Köçərli 1895-ci ildən 1918-ci ilə qədər məzunu olduğu seminariyada dərs deyib.

1918-ci ildə Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin tədris ləvazimatı və avadanlığı ilə birlikdə Qazax şəhərinə köçürülməsində böyük fədakarlıq göstərir. Bu fədakarlıqda onun həyat yoldaşı Badisəba xanımın da böyük rolü olmuşdur.

Qori Seminariyasının Azərbaycan bölməsinin Qazaxa köçürülməsi sayəsində Azərbaycanda Qazax Müəllimlər Seminariyası yaradılır və seminariyanın direktoru vəzifəsi Firdun bəy Köçərliyə həvalə olunur. Beləliklə, Qazax Müəllimlər Seminariyasında ilk dərslər 17 sentyabr 1918-ci il tarixindən başlayır.

Firdun bəy Köçərli daha sonra Qazaxda ilk uşaq evi açır. Həyat yoldaşının ideyalarından və fəaliyyətindən fərəhələnən Badisəba xanım Vəkilova da xalqın maariflənməsi yolunda mətin addımlar atdır. O, öz şəxsi vəsaiti hesabına 1918-ci ildə Qazaxda "Yetim və qaçqın uşaqlar evi" açdır.

Azərbaycan qadını həmişə tarix yaradıb, çox ilklərə imza atıb. O, bəşəriyyətə qeyri-adi istedada malik oğullar, isməti, namusu, qeyrəti ilə seçilən qızlar bəxş edib.

Səməd Vurğun əbəs yerə deməyib: "*Adın şərəflidir sənin, ey qadın*". "*Kişi də, qadın da tək qanadla yaranır. Pərvazlanıb uçmaq üçün qanadların qoşlaşması lazımdır*" - deyən Əbu Turxan, sanki, bu sözləri Firdun bəy Köçərli ilə Badisəba xanım üçün deyib.

1918-ci il 28 may tarixində Firdun bəy Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü seçilir və İstiqlal bəyannaməsini imzalayır. 1919-cu il fevralın 1-də Müsavat partiyasının səyyar bürosunun Mərkəzi Komitəsinin təşəbbüsü ilə təşkil edilmiş Qazax şöbəsinə sədr seçilir. Sovet işğalına qədər Qazax Müəllimlər Seminariyasına rəhbərlik edir. Firdun bəy klassik Azərbaycan ədəbiyyatı haqqında geniş məlumat, dərin elmi-nəzəri biliyə, incə zövqə malik olduğu üçün hər bir qələm sahibinin yaradıcılığını özünəməxsus şəkildə təhlil etmək imkanında olub. O, Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Qasim bəy Zakir, Seyid Əzim Şirvani kimi şairlərdən bəhs edən çox dəyərli ocerklərin müəllifidir. Onun Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədqulu-zadə, Yusif Vəzir Çəmənzəminli, Mirzə Ələkbər Sabir haqqında ədəbi-tənqidi, realist fikirlərini eks etdirən maraqlı əsərləri var.

Görkəmli ədəbiyyatşunas alim, tanınmış maarifçi Firdun bəy Köçərlinin ibrətamız fikirləri artıq zərb-məsələ çevrilib. Aşağıda onlardan bir neçəsini oxucuların nəzərinə çatdırırıq:

*"Bir millətin malını, dövlətini və hətta Vətənini əlindən alsan ölüb itməz, amma dilini alsan fot olar, ondan bir nişan qalmaz".*

*"Əgər bir xalqı məhv etmək, onu adam toplusuna çevirmək istəyirsinizsə, müəllimini savadsız, həkimini isə kəmsavad eləyin. Biri onun başını, o biri canını zay eləsin".*

*"Müəllimlik ağırdır, ancaq pak və müqəddəs xidmətdir. Seminariyada aldığınız elm və tərbiyəni elə yüksək və hündür məqamda saxlayın ki, nuru ətrafi da işıqlandırıa bilsin".*

*"Hər millətin özünəməxsus ana dili var ki, onun məxsusi malıdır. Ana dili millətin mənəvi diriliyidir, həyatının mayəsi mənziləsindədir. Ananın südü bədənin mayəsi olduğu kimi, ananın dili də ruhun qidasıdır, hər kəs öz anasını və Vətənini sevdiyi kimi, ana dilini də sevir".*

*"Əsl ədəbiyyat hayatı həqiqətləri əks etdirməklə yanaşı, cəmiyyəti, xalqı qabaqcıl ideyalarla silahlandırmalıdır, onun azadlıq mübarizəsinə kömək etməlidir: həqiqi şair millət və Vətən yolunda canlar fəda etmək lazımlı isə vətən oğlanlarının ürəyinə yandırıcı od salıb, onları hər qisim fədakarlığa və kannisarlığa sövqmənd etməlidir".*

*"Biz dilimizi bilmirik və bunda təqsir bizdədir, dilimizdə deyil. Fars və ərəbə meyil və rəğbatımız o qədər çox olubdur ki, öz dilimizdə olan sözləri atıb əvəzinə əcnəbi dillərin qəliz ibarələrini və sözlərini götürmüşük və götürdüyüümüz sözləri və ibarələri öz dilimizin şivəsinə uydurmayıb eyni hali ilə dilimizə qarışdır-*

*mışıq və nəqabil pinəçilər kimi əlimizə hər nə düşübsə, paltarımızda yamamışıq. Bizim qəzetlərdə çap olunan məqalələr, teleqram tərcümələri, hətta elanlar o qədər dolaşlıq və çətin dildə yazılır ki, oxuyanlar başa düşməyir və başa düşmədikləri halda qəzetə oxumaqdan rəğbətləri kəsilir. Dilin sıvəsini itirmək və üslubunu pozmaq böyük fəsaddır. Mərhüm Həsənbəy Məlikovun "Əkinçi" qəzetiinin nömrələri əlinizə düşsə, oxuyub bu mətləbin barəsində bir az fikir eləyin".*

Firidun bəy Köçərli 1884-cü ildə Qori Müəllimlər Seminariyasında təhsil alarkən "Təlimi-Sokrat" əsərini yazıb. İrəvan Gimnaziyasında çalışdığı illərdə Zöhrabzadə ilə birlikdə "Təlimi-lisanı-türkü" adlı dərslik tərtib edib. 1886-ci ildə ilk teatr tamaşasının əsasını, 1890-ci ildə isə İrəvanda "Müsyö Jordan və dərviş Məstəli şah" komediyasını tamaşaşa qoyub. 1891-ci ildə "Təlimi-Sokrat" adlı kitabı Bağçasarayda "Tərcüman" mətbəəsində, 1892-ci ildə isə A.S.Puşkindən tərcümə etdiyi "Torçu və balıq" mənzum nağılı İrəvan şəhərində kitab halında nəşr edilib. M.Y.Lermontovun "Üç xurma ağacı" və A.Koltsovun "A kişi, niyə yatıbsan?" şeirlərinin tərcüməsindən ibarət kitabı isə Şuşada çap edilib. "Tatar komediyaları" adlı ilk elmi məqaləsi "Novoye obozreniye" qəzetində dərc olunub. 1898-ci ildə "Ərəb əlifbası və onun qüsurları" silsilə məqaləsi "Qafqaz" qəzetində dərc olunub. 1900-cü ildə Müəllimlər Seminariyasının Ümumdünya Paris sərgisində Qori Seminariyasından nümayiş etdirilən eksponatlar arasında F.Köçərlinin də kitabları olub. 1903-cü ildə Tiflisdə

"Azərbaycan tatarlarının ədəbiyyatı" kitabı rus dilində çap edilib. Elə həmin ildə M.F.Axundovun "Aldanmış kəvakib" povestini rus dilinə çevirib, 1904-cü ildə A.P.Çexovun "At familiyası" hekayəsini tərcümə edib kiçik bir müqəddimə ilə "Şərqi-Rus" qəzetiндə dərc etdirib. 1906-ci ildə "Molla Nəsrəddin" jurnalının nəşrə başlamasını təqdir edərək jurnalın birinci üç aylıq fəaliyyəti barədə icmal hazırlayıb "Tiflisskiy listok" qəzetində dərc etdirir. "Irşad" qəzetiндə "Bir darülmüəllimin kifayətdir" adlı məqalə ilə çıxış edərək Azərbaycanda müstəqil Müəllimlər Seminariyası yaradılması məsələsini diqqətə çatdırır. Cəlil Məmmədquluzadənin "Usta Zeynal" kitabçası haqqında eyni adlı məqaləni "Znaniye" qəzetiндə çap etdirir. 1911-ci ildə M.F.Axundzadənin anadan olmasının 100 illik yubileyi münasibətilə Tiflisdə keçirilən təntənəli yığıncaqda məruzə ilə çıxış edib. "Mirzə Fətəli Axundov" adlı kitabı çap olunub. 1912-ci ildə uşaqlar üçün yazdığı "Balalarə hədiyyə" kitabı Bakıda "Kaspi" mətbəəsində çap olunub. 1913-cü ildə yazdığı "Azərbaycan ədəbiyyatı tarixi" adlı üç cildlik əsərini tamamlamışdır. 1920-ci ildə "Vətən dili"nin I hissəsinin yenidən işlənməsində xidmətləri olmuşdur. Onlarla dərsliyə düzəliş etmiş, nəzəri materialı, hekayələri artırılmış, metodika və üslubiyyəti zənginləşdirmişdir. Ölümündən sonra 1925-ci ildə "Azərbaycan ədəbiyyatı tarixi materialları" kitabının I hissəsi, 1926-ci ildə isə kitabın II hissəsi çap edilmişdir. Uşaqlar üçün yazdığı "Balalarə hədiyyə" kitabı isə 1967, 1972 və 2013-cü illərdə çap edilmişdir. Firdun bəyin ırsinin araşdırılması Azərbaycan Milli Hərəkatı ilə əlaqəsinin olmasına görə sovet dövründə, xü-

susən də Stalinin hakimiyyəti dövründə, demək olar ki, mümkün-süz idi. İlk dəfə 1957-ci ildə Bəkir Nəbiyev onun ırsını araşdırmışdır. O, arxiv materialları toplayaraq, Firidun bəyin sağ qalan tələbələri ilə görüşərək 1960-ci ildə "F.Köçərlinin həyat və yaradıcılığı" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 12 sentyabr 1967-ci ildən Respublika Uşaq Kitabxanası Firdun bəy Köçərlinin adını daşıyır. 2013-cü ildə Firdun bəy Köçərlinin anadan olmasının 150 illik yubileyi keçirilmişdir. Firdun bəy Köçərli haqqında tanınmış şəxsiyyətlərin fikirlərini oxuduqca onun həyatının amalının yalnız Vətənin dirçəlişi və Vətən övladlarının maariflənməsi olduğunun bir daha şahidi oluruq:

*"Firdun bəy Köçərli Azərbaycan ədəbiyyatının tədqiqiyələ yeganə məşğul bulunan qiymətdar bir mühərrir, müəllim və alim idi".*

*Məhəmməd Əmin Rəsulzadə*

*"Firdun bəy Köçərli folkloru cameədəki insanların tərbiyəsi, ayılması və savadlanması üçün mühüm vasitələrdən hesab edirdi, ona görə də xalq ədəbiyyatının toplanması və nəşri üçün çalışırdı".*

*Cavad Heyət*

*"Firdun bəyin təkcə bir müəllim kimi deyil, həm də öz xalqının ədəbiyyatını sevən alovlu vətəndaş kimi Azərbaycan ədəbiyyatını təbliğ etməsi mənim qəlbimdə nəcib hisslər oyadırdı.*

*Firidun bəy haqqında hamı belə fikirdə idi ki, o, son dərəcə böyük adamdır. Böyüklüyü də ondadır ki, doğulduğu torpağa, mənsub olduğu xalqa - onun ədəbiyyatına ideal dərəcədə sadıqdir".*

*Yusif Vəzir Çəmənzəminli*

*"Firidun bəyin ədəbiyyat tədqiqatı Azərbaycan ədəbiyyatşunaslığı üçün çox qiymətli və tarixi xidmətdir. Onun sayəsində qədim dövrün bir çox şairləri və əsərləri meydana çıxarılib xalqa tanıdılmışdır. Yenə onun tədqiqatı sayəsində böyük-kiçik Azərbaycan şairləri haqqında vaxtında ilk təsəvvür hasıl edilmişdir. Onun əsərləri uzun illər qədim ədəbiyyat tarixçiləri üçün mənbə və vəsait olmuşdur. Bir institutun görə bilmədiyi işi F.B.Köçərli təkbaşına görmüşdür".*

*Mir Cəlal*

*"Ədəbi ictimaiyyətimizin Köçərli yaradıcılığı ilə yaxından maraqlanması tamamilə təbiüdir. Çünkü XIX əsrin sonu, XX əsrin birinci rübündə geniş ədəbi, ictimai, elmi-pedaqoji fəaliyyət göstərmiş Köçərlinin zəngin irsi ədəbiyyatımızın həmin dövrü haqqında geniş təsəvvür yarada bilən qiymətli mənbələrdəndir. Firidun bəy Köçərli Azərbaycan ədəbiyyatşunaslığı tarixində ilk dəfə olaraq ədib və şairlərimizin böyük bir qismini əhatə edən ədəbiyyat tarixini yazmışdır. Bu əsərdə 129 şairin ədəbi irsi və*

*onlardan böyük bir qisminin tərcümeyi-halı verilmiş, əsərləri haqqında orijinal fikirlər söylənmişdir. Firdun bəy Köçərlinin həm tənqidü məqalələrində, həm də tədqiqatçılıq fəaliyyətində bariz şəkildə nəzərə çarpan xüsusiyyətlərdən biri və demək olar ki, ən başlıcası, onun müasirlik problemini həmişə diqqət mərkəzində saxlamasıdır".*

*Bəkir Nəbiyev*

*"Firdun bəy Köçərlinin gələcək haqqında sağlam bir romantikası vardı. O, bəzən üzünü sinfə tutaraq uşaqlara yaniqli bir səslə deyərdi ki, sizə baxarkən mən Azərbaycan xalqının güñəşli gələcəyini təmin edəcək xoşbəxtlər nəslini görürəm. Oxuyun, balalarım, xalqımızın nicat yollarında ona dayaq olun".*

*Mehdixan Vəkilov*

Firdun bəy Köçərli həssas bir insan, mahir ədəbiyyat nəzəriyyəcisi, yorulmaz bir maarifçi kimi xatirələrdə yaşayır. Bizim el ədəbiyyatımızın istedad və məharətinə, əhvali-ruhiyyəsinə aşina olmaq istəyənlər Firdun bəy Köçərlinin "Balalara hədiyyə" kitabını oxusalar, kifayətdir. O, el arasından nağıl, atalar məsəli, tapmaca və şeirləri bir yerə toplamaqla sözün həqiqi mənasında balalarımıza dəyərli hədiyyə etmişdir. Lakin buna baxma yaraq, Firdun bəy Köçərli 1899-cu ildə üçüncü dərəcəli "Mü-

qəddəs Anna" ordeni ilə, 1902-ci ildə isə ikinci dərəcəli "Müqəddəs Stanislav" ordeni ilə təltif edilmişdir. 1920-ci ilin mayında isə Qazax kommunistləri Köçərlini və digər "Müsavat" funksionerlərini "xalqa xəyanətdə", "milli nifaq törətməkdə", "torpaq və mülk zəbt etməkdə", general-qubernator Ə.Xoyskinin etibarlı şəxsləri olmaqdə ittiham etdilər. Qazax İngilab Komitəsinin Gəncə Fövqəladə Komitəsinə təqdimatına əsasən, ədib həbs olunmuş, 20-ci diviziyanın 7-ci xüsusi bölməsi xüsusi şöbəsində şahidlər dindirilmədən, verilmiş izahatlar nəzərə alınmadan güllələnməsi haqqında qərar çıxarılmışdır. Qərar 7-ci Xüsusi bölmənin rəisi Liberman və fövqəladə komissar Həmid Sultanov tərəfindən təsdiq edilmiş, hökm yerinə yetirilmişdir. Güllələnmə haqqında çıxarılmış qərarda deyilir:

*"Mən, iyirminci diviziyanın xüsusi şöbəsinin hərbi müstəntiqi bu gün Firidun bəy Köçərlinskinin əksinqilabçı kimi ittihadnaməsi üzrə işinə baxaraq və Qazax İngilab Komitəsinin ona verdiyi xasiyyətnaməni nəzərə alaraq bildirirəm ki, müttəhim Köçərlinski özünün hakimiyyətindən və böyük səlahiyyətin-dən istifadə edərək zəhmətkeş xalqa zorakılıq göstərmişdir. Köçərlinski Qazaxda "Müsavat" partiyasının sədri olarkən millətçilik ehtiraslarını qızışdırılmışdır. Nəticədə qonşu millətlər arasında toqquşmalar baş vermişdir. Onun verdiyi izahat heç də inandırıcı deyildir... Müttəhim Köçərlinskinin şahidlərin dindirilməsi haqqında ərizəsini nəticəsiz qoymaq (rədd etmək) lazımdır. Onun gələcəkdə azadlıqda qalması Qazax qəzasında əksin-*

*qılıbı hərəkatın baş verməsinə, fəhlə və kəndlilərin günahsız olaraq qanlarının tökülməsinə səbəb ola bilər".*

*Qərara alınır: müttəhim Köçərlinski güllələnsin.*

*Təsdiq edirəm: 7 №-li Xüsusi bölmənin rəisi Liberman.*

*Təsdiq edirəm: Fövqəladə komissar H.Sultanov.*

Görkəmli ədəbiyyatşunas alimin elmi fəaliyyəti Azərbaycan tarixinin dəyərli səhifələrindən sayılır. Unudulmaz millət aşığıının "Azərbaycan ədəbiyyatı" əsəri isə ədəbiyyatşunaslığımızın inkişafında böyük rol oynayan və bu gün də aktuallığını itirməyən mənbələrdəndir. Firdun bəy Köçərli millətinin təəssübkeş ziyalalarından idi. O, ömrünün ən mənalı çağlarını xalqının gənc və yeniyetmə övladlarının maarifləndirilməsi, təhsil alması və mədəni inkişafına sərf etmişdir. Firdun bəyin alicənablığı millətinin taleyinə xidmət etsə də düşmənləri onu rahat buraxmırıldı. O, azərbaycanlıların uzaqgörən ziyalalarının olmasını heç vaxt gözü götürməyən ermənilərin məkrli əməllərinin qurbanı oldu. Düşmən 57 yaşlı müdrik, alicənab bir insanın ömür çırğını söndürsə də onun arzuları və əməllərinin nurunu söndürə bilmədi. Bəli, o ziyanın işığından Firdun bəyin mənsub olduğu millətinin övladları bu gün də faydalınlardır. Firdun bəy Köçərlinin ölümündən sonra 1925-ci ildə "Azərbaycan ədəbiyyatı tarixi materialları" kitabının I hissəsi, 1926-ci ildə isə kitabın II hissəsi nəşr edildi. Firdun bəy Köçərlinin irsi ilk dəfə 1957-ci ildə tanınmış ədəbiyyatşunas alim Bəkir Nəbiyev tərəfindən araşdırılıb. O, arxiv materialları toplayaraq, Firdun bəyin tələbələri olmuş ziyalalarla gö-

rüşərək, 1960-cı ildə "F.Köçərlinin həyat və yaradıcılığı" mövzusunda namizədlik dissertasiyasını uğurla tamamlayaraq müdafiə edib. Respublika Uşaq Kitabxanası 1967-ci ildən Firdun bəy Köçərlinin adını şərəflə daşıyır. 1920-ci ilin iyun ayında bolşevik-dasnaklar tərəfindən Gəncədə güllələnən Firdun bəydən sonra Badisəba xanım onun maarifçilik fəaliyyətini davam etdirdi. O, Bakı Pedaqoji Texnikumunda müəllim işləməklə yanaşı, Pedaqoji İnstytutda da təhsilini davam etdirirdi. Badisəba xanım 1925-ci il mayın 1-də Maarif Komissarlığının əmri ilə Zaqatalaya göndərildi və orada ilk dəfə Pedaqoji Texnikum təşkil etdi. 1929-cu ildə isə Badisəba xanım Quba Pedaqoji Texnikumunun yaradıcısı oldu. Bu fədakar, maarifpərvər xanım 1930-cu ildə Şəkidə 2 sayılı uşaq evinin də yaradıcısı və direktoru kimi yüzlərlə kimsəsiz uşağın böyüməsində və təhsil almasında əvəzsiz xidmətlər göstərdi. Badisəba xanım Vəkilova qabaqcıl maarif xadimi, əməkdar müəllim adı ilə, "Şərəf nişanı" ordeni və "Qafqazın müdafiəsinə görə" medalı ilə təltif edilib. Onun geniş ictimai fəaliyyəti və maarifçilik sahəsində xidmətləri yazıçı Hacıağa Cümşüdlünün "Badisəba" povestində və akademik Bəkir Nəbiyevin "Firdun bəy Köçərli" monoqrafiyasında öz əksini tapıb. Bu da məlumdur ki, Badisəba xanımın yaradıcısı və direktoru olduğu 2 sayılı uşaq evinə Şəkidə hamı "Badisəba ananın uşaq evi" deyir.

Badisəba xanım Şəkidə uşaq evində işləyəndə Roza adlı üç yaşlı qız uşağını övladlığa götürüb. Bu baxımdan Roza Həşimovanın Badisəba xanım haqqında dedikləri də xüsusi maraq

doğurur: "*O, uşaq evindəki dörd yüzdən çox uşağa eyni ana qayğısı, ana gözü ilə baxırdı. Mən 1926-cı ildə Şəkidə anadan olmuşam. İki yaşım tamam olar-olmaz anam ölüb. Atamı 1929-cu ildə "xalq düşməni" elan edib tutublar. O, müəllim olub. Mən bir il nökərimizin ümidiñə qalmışam. Sonra məni bibim Xubnisəyə veriblər. Dörd yaşıma qədər bibim saxlayıb. Bibim ərə gedəndə gətirib məni aşağı məscidin yanındakı yetimxanaya verib. 1930-cu ildə gəlib oradan təşkil elədiyi yetimxanaya uşaq seçən Badisəba ana məni də gətirib...".*

Azərbaycanın maarifçilik həyatında əvəzsiz xidmətləri olan ədəbiyyatşunas alim, böyük ziyalı Firdun bəy Köçərlinin həyat yoldaşı Badisəba xanım Vəkilovanın Azərbaycan xalqının qəlbində xüsusi təqdirəlayıq yeri var.



**Qazax Müəllimlər Seminariyasının müəllim və tələbələri**

## QAZAX MÜƏLLİMLƏR SEMİNARIYASININ YETİRİMƏLƏRİ

*Öz xalqının gələcəyini elmdə, təhsildə görən görkəmli ziyalılar yeni tələblərə cavab verən müəllim kadrların hazırlanması üçün var qüvvəsini sərf etmişlər.*

*Heydər Əliyev*

Qazax Müəllimlər Seminariyası Azərbaycanda milli təhsilin inkişafında, orta ixtisas təhsilli müəllim kadrları hazırlığında məhsuldar və səmərəli fəaliyyət göstərmiş, həmçinin təhsil tarixində Qori Müəllimlər Seminariyası qədər şərəf və şöhrətə sahib olmuşdur. Seminariyanın müəllim kollektivi səmərəli pedaqoji və metodiki fəaliyyəti, şəxsi nümunəsi ilə Azərbaycan xalqına onlarla dəyərli ziyalı bəxş etmişdir. Adını millətin şöhrət və şərəf kitabına yazdırıran Səməd Vurğun, Mehdi Hüseyn, Osman Sarıvəlli, İsmayıł Şıxlı, Mövsüm Poladov, İlyas Əfəndiyev, Mehdíxan Vəkilov, Əhməd Qaravəliyev, Tahir Məhərrəmov, Hacı Hacıyev, Ali Aliyev, Hüseyn Tağıyev, İsmayıł Qasımov, Məmməd Şıxlı, Yunis Əyyubov, Yasin Əfəndiyev, Əsgər Xasməmmədov, Abdulla Babanlı, Əhməd Əhmədov, Osman

Cəfərov, Mansur Yaqubov, Qasım Murğuzov, Əli Zeynalov, İkram Eyyubov, Barat Qaravəliyev, Dilşad Şıxlinski, Gülbahar Vəkilova, Pəri İbrahimova, Qənirə Mehdiyanlı, Nərgiz Mahmudova, Mirpaşa Nəsibov, İslmayıl Orucov, Ənvər Əfəndiyev, Mədət Məşiyev, Cavad Bağırov, İsaq İsaqov, Həmid Nəsibov, İslam Vəliyev, İsrafil Yaqubov, İsrafil Yusifov, Abbas Mazanov, Məcid Əhmədov, Mürsəl Əfəndiyev, Xanəhməd Bayramov, Yusif Zeynalov, Zöhrə Həsənova, Alı Mustafayev, Mirəli Mirəliyev, Mahmud Süleymanov, Məhəmməd Nəsibov, Mahir Mahmudov, Mehdi Həsənov, Nəsib Əfəndiyev, Mehdi Hüseynov, İbrahim İbrahimov, Mehri Əhmədova, Gilas Məmmədova, Niftalı Abdullaev və seminariyanın digər məzunları ilə fəxr edirik. Qazax Müəllimlər Seminariyasının 100 illik yubileyi ərəfəsində onların xatırəsini hörmətlə yad edir, milli məktəbin, milli təhsilin, milli maarifin, milli ədəbiyyatın və mədəniyyətin inkişafındakı xidmətlərinə görə ruhları qarşısında baş əyirik. Onlar özlərinin fitri istedadı ilə müəllim, alim, ədib, mütəfəkkir, ictimai və dövlət xadimi kimi yetişmiş, ölkəmizdə elmin, maarifin, mədəniyyətin inkişafında əvəzsiz rol oynamışlar. Belə bir cəhəti də xatırlatmaq təqdirəlayıqdır ki, onlardan ikisi - Mehdiyan və Səməd Vəkilov qardaşları idi. Mehdiyan Azərbaycanın ilk xalq şairi Səməd Vurğunun böyük qardaşı idi. Mehdiyan Vəkilov sonralar ali təhsil alaraq ədəbiyyatşunas alim-professor oldu. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunda müəllim, rektor vəzifəsində əzmlə çalışdı. Onun qələmə aldığı "Ömür dedikləri bir kar-

van yolu..." əsərində qardaşı Səmədlə Qazax Müəllimlər Seminariyasına necə qəbul olunmaları və təhsil almaları barədə çox maraqlı bir fəsil var. Bu fəsildə bəzi məsələləri olduğu kimi verməklə oxucuda Qazax Seminariyasındakı mühit və təlim prosesində dövrə uyğun yanaşma tərzi haqqında aydın təsəvvür yaranır. Seminariyanın qayda-qanunları, kitabxanası, fənn və özfəaliyyət dərnəkləri, habelə digər fəaliyyət növləri haqqında maraqlı məlumat verilir. Seminariyada tətbiq olunan idarəetmə mexanizmi və siyaseti haqqında aydın təsəvvür yaranır. Müəllif həmin dövrü belə yada salır:

"Azərbaycanın məşhur demokrat maarifçisi və ədəbiyyatşunası Firidun bəy Köçərli 1918-ci ilin sentyabrından etibarən keçmiş Qori Müəllimlər Seminariyasının Tatar şöbəsini çox böyük əziyyət, fədakarlıqlarla (gürcü menşevikləri mane olurmuş) Qazaxa köçürmiş və onun əsasında Qazax Müəllimlər Seminariyasını təşkil etmişdir. Seminariyanın açılması təkcə Qazax mühitin-də deyil, bütövlükdə Gəncəbasarda böyük mədəni hadisə kimi qarşılındı. Hamının üzündə sevinc vardi, uşaqlarının təhsil alımları və müəllim kimi yetişdirilməsi üçün imkanlar açılmışdı.

O zamanın ziyalıları və düşünən adamları Firidun bəyin xidmətini yüksək qiymətləndirirdilər. Bizim ilk müəllimimiz Əhmədağa Mustafayev vəcdə gələrək deyirdi ki, Firidun bəyin bu xidmətini Qazax camaatı gərək heç vaxt unutmasın.

Onu da qeyd etmək lazımdır ki, Firidun bəyin arvadı, əslən Vəkilovlar nəslindən olan Badisəba xanım Köçərlinin də semina-

riyanın açılmasında müəyyən rolü olmuşdur. Yeni açılan məktəbə axın başlamışdı, necə deyərlər, atını minən ora çapırdı. Seminariyaya varlı və tavanalılarının uşaqları ilə birlikdə "köynəyi yamaqlı, ayağı çarıqlı" kasib balaları da qəbul edilirdilər. Mən ilk yoxlamadan sonra qəbul olundum. Sonrakı qəbul imtahanları sırasında əynində yamaqlı paltar, başında quzu dərisindən papaq, ayaqlarında çəkələk, boğazı nazik, zəif və cansız, lakin gözlərindən od parlayan bir uşaq da vardı. Bu, gələcəyin böyük şairi Səməd Yusif ağa oğlu Vəkilov idi.

Səmədin balaca boyunu, zəif və cılız bədənini görən Firidun bəy onu imtahana buraxmaq istəmirdi. O, nənəmiz Ayişə xanımı (atamız təvazökarlıq edərək bir tərəfdə dayanmışdı) müraciət edərək: "*Arvad, bu uşağı lət basıb öldürür, belə cirtdan boyda uşaqdan müəllim çıxmaz, o, oxuya bilməz, həm də bu iki qardaşı birdən qəbul etmək düz olmaz,*" - deyə rədd edirdi. Yaziq nənəmiz isə: "*Firidun bəy, üzüm ayaqlarının altına, mənə yazığın gəlsin, mənim nəvəmdir, anadan yetim qaldığına görə, bir də kəsibliqdan bu günə düşüb. Badisəba xanım bu yetimlərin vəziyyətini yaxşı bilir*" - deyə yalvarırdı. Firidun bəy heç bir güzəştə getmək istəmirdi. Birdən: *Eh, Firidun bəy, hardan biləsən ki, bu ürəkdə nə var?!* - deyən bir uşaq səsi eşidildi. Firidun bəy cəld döndü, nənəsinin ətəyindən tutub dayanan "xəstə uşaq" onun üzünə, gözlərinin içində baxındı. Bu səs Səmədin səsi idi.

Firidun bəy fikrə getdi, ətrafi tam sükut bürümüşdü. O, birdən İbrahim Əfəndi Qayıbzadəyə: "*Bir yoxla görək*", - dedi.



MEHDİXAN VƏKİLOV




SEYFULLA ŞAMİLOV




OSMAN SARIVƏLLİ



MEHDİ HÜSEYN




İLYAS ƏFƏNDİYEV



SƏMƏD VURĞUN



İSMAYIL ŞİXLİ



BARAT QARAVƏLİYEV

O zamanlar bir ənənə olaraq əvvəlcə "Quran"dan bir surə oxudurdular. İbrahim Əfəndi "Əmmə" surəsini açdı və Səmədə dedi ki, oxu. Səməd o surəni oxumadı. "Quran"ın ortasından hansısa səhifəni açdı və bir-iki sətir oxuduqdan sonra kitabı örtüb gözünü yumdu, ayənin davamını gözəl səslə əzbərdən deməyə başladı. Sükutu Firidun bəy pozdu. O, Səmədə yaxınlaşaraq əlini onun ciyinə qoydu və dedi: "*Bu ki od parçasıymış*". Səməd demək olar ki, "Quran"ı əzbərdən bilirdi. O, kənddə molla yanında da oxumuşdu. Səmədin cürəti və heyrətamız hafizəsi Firidun bəyi "məğlub" etdi. Səməd sonrakı imtahanları da müvəffəqiyyətlə verib seminariyaya qəbul edildi. Nənəmizin sevinci yerə-göyə sığmırıldı. Yaziq arvad yetim nəvəsini sinəsinə basdı və qızı Məhbubə xanımın Səmədi əzizlədiyi sözləri -

*"Dağlarda çiçək, a səm-səmi,  
Hamıdan göyçək, a səm-səmi"* - deyib ağladı.

Atamız da şadlığından kövrəlmışdı. Seminariya pansion məktəb idi. Burada təhsil alan şagirdlər dövlət hesabına yaşayır-dılar. Ancaq bəzən varlılardan təhsil haqqı alırdılar. Məktəbdə çox gözəl daxili qayda, möhkəm pedaqoji mühit vardı. Şagirdlər səhər 7-də yataqdan durar, yuyunar, məktəbin həyətində və eyvanlarda gəzişə-gəzişə dərslərini hazırlayardılar. Saat 8-də səhər yeməyi zəngi çalınar, 9-da dərslər başlanardı. Ümumi qaydaya görə şagirdlər həftədə bir gün şəhərə çıxar və ya evlərinə gedərlər. Qalan vaxtlar isə sınıf məşğələlərinə və sinifdənxaric işlə-

rə sərf edilərdi. Axşamlar yeməkdən sonra gecə saat 10-11-ə qədər siniflərdə otuzluq lampalar yanar və uşaqlar sabahkı dərslərə hazırlaşardılar.

Bu yeni mühit və qayda-qanun Səmədin çöl quşlarına bənzər nadinc təbiətini düzgün bir istiqamətə salmağa başladı. Onun varlığında gizlənən xarüqələri aşkara çıxarmağa başladı.



**Yusif Qasimov**

O illərdə Firdun bəy Köçərlidən başqa, Əhmədağa Mustafayev, Əli Hüseynov (yazıcı Mehdi Hüseynin atası), Yusif Qasimov, Alay Şıxlinski, İbrahim Əfəndi Qayıbov, Məhiş Hüseynov, Mirzə Vəlizadə, Yusif Əfəndiyev, Süleymanağa Qayıbov kimi öz dövrünün mahir pedaqoqları çalışırdılar. Bunların hamısı balaca Səmədi xüsusi bir məhəbbətlə sevər, onun inkişafına diqqət yetirərdilər. Səməd bütün fənləri əla qiymətlərlə oxuyurdu. Hətta o

zamanlar tədris planında olan əlavə fənlərdən - musiqi (skripka), nəğmə və rəsmxətdən də əla qiymətlər alırdı. O, necə deyərlər, **baş sindirmədən "alıcı quş kimi"** (Alay müəllimin sözüdür) dərsləri qavrayır və həmişə hazırlıq olurdu. Ona görə də mən əvvəllər Səmədə kömək edirdim. Lakin tədris ilinin axırında Səməd bütün dərslərdən əla qiymətlərlə yuxarı hazırlıq sinfinə keçdi, mənim isə payızda bir borcum qalmışdı.



**Yusif Əfəndiyev**

Seminariyada təhsil müddəti altı il idi. İki il hazırlıq, dörd il kurs keçməli idik. Səməd əvvəllər riyaziyyata çox meyil göstərirdi. Lakin zaman keçdikcə ədəbiyyata və musiqiyə olan daxili hərarət və gizli lira simləri güclü surətdə hərəkətə gəlməyə, səslənməyə başladı. Onun gözəl şeirlər oxuması, monoloqlar deməsi,

səhnədə Məcnun rolunda oynaması, məlahətli səsi, skripkanı ince hisslə və ehtirasla çalması, xəyalpərvərliyi, üsyankar təbiəti müəllimlərin diqqətini cəlb etmişdi. Ədəbiyyat müəllimi Yusif Qasimov: "**Bu Səməd fitneyi-dövran olacaqdır**" - demişdi.

Səməd əla oxumaqla bərabər, çox nadinc, sərt, hər sözü üzə deyən, bəzən müəllimlərə söz qaytaran, üsyankar xarakterli şagird idi. Lakin bununla bərabər, nədənsə onu sevirdilər, başını sığallayıb şirin dilə tuturdular. Sanki bu kiçik bədəndəki firtınanı ram etməyə, cilovlamağa çalışırdılar. Ən çətin vəziyyətdən çıxmaga söz tapması və cürəti Səmədi həm müəllimlərinə, həm də yoldaşlarına sevdirirdi.

Bir dəfə 1922-ci ildə Səməd seminariyada oxuyan qızlardan Dürrənin qoluna iynə batırılmışdı. Dürrə ağlaya-ağlaya məktəbin direktoru Əhmədağa Mustafayevə (Firidun bəy Köçərli əsassız olaraq həbs edilmiş və Gəncədə qalxan əksinqilab günlərində xalq düşmənləri, daşnak qalıqları tərəfindən vəhşicəsinə öldürülüşdü) şikayət etmişdi. Direktor Səmədi çağıraraq ona qəzəblənmiş və "**qulağından tutub bütün Qazaxı dolandıraram**" - demişdi. Bunun cavabında Səməd "**Möhtərəm müəllim! Hər halda siz özünüz də mənimlə bərabər dolanacaqsınız ki**" dedikdə direktor və müəllimlər gülməklərini saxlaya bilməmişdilər.

Bu hadisə zamanı riyaziyyat müəllimi Alay Şıxlinski "**bu uşaq ya gora salamat baş aparmayacaq və ya bundan görünmiş bir şey çıxacaqdır**" - demişdi. (Məktəbi bitirən zaman Səmədə verilən xasiyyətnamədə də gərək ki, belə mülahizələr var. Tə-

əssüf ki, arxivi axtarmağa vaxt olmadı. Yəqin ki, gələcək tədqiqatçılar həmin sənədi tapacaqlar).

Səməd seminariyada oxuduğu zaman türk şair və ədiblərindən Tofiq Fikrəti, Məhməd Əmini, Yurdaqulunu, Rza Tofiqi, Əbdülhər Hamidi və başqalarını həvəslə oxuyur, onların yaradıcılığındakı demokratik və humanist fikirlərə maraq göstərirdi. Kommunist müəllim, sonralar görkəmli partiya xadimi Yusif Qasımov bu yazıçıların məhz demokratik və humanist meyilləri ilə şagirdləri tanış edirdi. O zamankı programda türk ədəbiyyatına çox yer verilirdi. Səməd Tofiq Fikrətin əsərlərini sevə-sevə oxuyurdu... Səməd Vaqifi, Vidadini və Sabiri daha dərin məhəbbətlə sevər, onların əsərlərini əzbərlərdi.

Təsadüfi deyil ki, Səməd Vurğunun sonrakı yaradıcılığı Vaqif şeirindən qida alındı. Səməd Vurğun seminariyada oxuduğu illərdə atamız Yusif ağa da Qazaxa köçmüş və həmin məktəbdə (qohumu Badisəba xanımın köməyi ilə) o zaman "ekonom" adlanan kiçicik bir işə girərək başını birtəhər dolandırmağa başlamışdı. Onun telli sazi, cürəsi həmişə sinəsinin üstündə idi. Yusif ağa nurani ağ sıfəti (atamızın başı və üzü vaxtından tez ağarmışdı, Səməd də bu cəhətdən ona oxşamışdı), xoş xasiyyəti və şirin söhbətləri ilə həm müəllimlərin, həm də şagirdlərin hörmətini qazanmışdı. Şirin söhbətlərinə, məlahətli səsinə və gözəl saz çalmağına görə atamızı "məclislərin yaraşığı" adlandırdılar. Hami ona "Yusif əmi" deyərdi. Səməd seminariyanın yuxarı kurslarına keçdikcə mütaliə dairəsi genişlənirdi. L.Tolstoyun "Hərb və

sülh" əsərini oxumuş və böyük yazıçının həyatına dair bəzi məlumatlarla maraqlanmışdı. Səməd Puşkinin "Qaraçılar", Turgenevin "Mumu", Lermontovun "Qafqaz" əsərlərini həm rusca, həm də Abbas Səhhətin tərcüməsində həvəslə oxumuşdu.

Səmədin oxuduğu ilk Azərbaycan romanı Abdulla bəy Divanbəyoğlunun (Sübhanverdixanov) "Can yanğısı" əsəri olmuşdur. Bu romandakı başlıca obrazların - Ruqiyyənin və sonradan dərdindən dərviş olub çöllərə düşən ərinin acı taleyi Səmədin həssas qəlbinə yanğın salmışdı. Onun sonralar eşq alovu içində "dəli şair" kimi dağlara qaçması da, sanki, həmin dərvişi xatırlaşdır.

Abdulla Şaiqin "Köç" hekayəsi, Nəriman Nərimanovun "Bahadır və Sona" əsəri, "Molla Nəsrəddin" jurnalının məktəbin kitabxanasında olan nüsxələri, Əbülfəzəl Firdovsinin "Şahnamə"sinin Abasağa Nazir tərəfindən tərcümə edilmiş "Rüstəm və Söhrab" bəhsini Səmədin sevə-sevə oxuduğu ədəbiyyatlardan idi.

Səmədlə mən hər cümə günü evə, atamızın yanına gedər (atamız 1918-ci ildən 1922-ci ilə qədər indiki Vaqif küçəsində, kiçik bir otaqda, üçüncü arvadı Hürü ilə birlikdə yaşayırırdı) və onun sazından qopan fəryadları saatlarla dinləyərdik. Xəstə Qasımin qocalığından şikayət edən şeirini Səməd ahəstə, qəmli-qəmli oxuduqca atamız xəyalala dalardı və belə hallarda yalvara-yalvara Səmədə ya "Yaniq Kərəmi" oxudar və ya "Diringi" havasına oynadardı. Qəribədir, Səməd oxuyub-oynadıqca, elə bil, kişinin gözlərinə işiq gəlirdi, siması aydınlaşırırdı, iftixar qanadları üzərin-

də uçur və bütün dördlərini unudurdu. Görəsən, balaca oğlu haqqında şair qəlbli ata nələr düşünürmüş? Hər halda o, həmişə təkrar edərdi: "*Oğul bundan olacaq*".

Səməd lap uşaqlığından yalan danışmağı sevməzdi. Onun həyat tərzinin xüsusiyyətlərindən biri də düz söz, düz ilqar və düz etibardan ibarət idi. Seminariyadakı təhsil sistemi, daxili qayda-qanun, müəllimlərin pedaqoji rəftarı, özfəaliyyət dərnəyi, şəxsi mütaliə, ictimai işlər, nəhayət, komsomol həyatı Səmədin inkişafına və fikrən təşəkkülünə güclü təsir göstərirdi.

Məktəbin öz zamanına görə yaxşı kitabxanası vardı. Orada olan münasib ədəbiyyatı, rus, Azərbaycan və türk dillərində nəşr edilmiş kitabları müəllimlərin tapşırığı ilə oxumaq və məzmununu sinifdə nağıl etmək bir ənənəyə çevrilmişdi. Sabirin əsərlərindəki tipləri təqnid etmək, Krilovun təmsillərindən səhnəciklər qurmaq tələbələrin sevimli məşguliyyətlərindən idi. Bir dəfə Firdun bəyin təqdimatı ilə Krilovun "Sazandalar" təmsilində "dəcəl meymun" rolunu Səməd ifa etdi. Mənə ayı, Aslan Əfəndiyevə isə uzunqulaq rolu tapşırılmışdı. Müəllimlərimizlə bərabər bizim atamız, hətta Badisəba xanım da bu tamaşaya baxır və uğunub gedirdilər. Firdun bəy fars dilindən dərs deyirdi, lakin ədəbi gecələrin rəhbərliyini də özü aparardı.

Firdun bəy Səmədi və məni (çox vaxt Səmədi) kabinetinə çağırıb özünün əlyazmalarının, "Azərbaycan ədəbiyyatı tarixi"nin surətini köçürtdürdü. 1920-ci ildə Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra gənclərin özfəaliyyət dairəsi ge-

nişləndi, məktəbimizdə dram və xor dərnəkləri yarandı, şəhər klubunda tamaşalar və müsamirələr təşkil etməyə başladıq. Səməd "Leyli və Məcnun"da Məcnun, "Əsli və Kərəm"də Kərəm, "Müsibəti-Fəxrəddin"də, "Ağac kölgəsi"ndə, "Xor-xor" tamaşalarında müxtəlif rollarda çıxış edir və hərarətlə alqışlanırı. Xüsusən Məcnun və Kərəm rollarını oynayarkən tamaşaçıları vəcdə gətirirdi. Bu tamaşa və müsamirələrdə o vaxt seminariyada bizimlə birlikdə oxuyan qızlardan, Səmədin sonralar dəlicəsinə, Məcnunanə bir eşqlə sevdiyi Dürrə də iştirak edirdi.

Səməd öz sinif yoldaşlarını - Mirqasım Əfəndiyevi, Mustafa Çopurovu, Mirəli Miralayevi, Mahmud və Əliqulu Abdullayevləri, Həsən və Abbasəli Rəsulovları, Məhəd Mirzəyevi, Rəşid Bin-nətovu, Aslan Əfəndiyevi, Şəmistan Hüseynovu, Nadir Seyidovu və "Cırdan" Mustafanı xoş xatırələrlə yada salırdı. Bizdən bir neçə sinif aşağı oxuyan qızları da - Sayalı Dilbazini, Dilşad Şıxlinskayanı, Səlimə Əfəndiyevanı, Validə Mustafayevanı, Həbibə Mədətovanı, xüsusilə sevdiyi Dürrə Mustafayevanı və çox hörmət etdiyi Asya Əfəndiyevanı unutmazdı. Bunların bir çoxuna sonralar Səməd Vurğun himayədar oldu.

O, özünün sevdalı günlərini, qaynar gənclik həyatını həsrətlə xatırlarkən onları qəmli-qəmli yad edirdi".



**Vəkilov qardaşlarının oxuduğu sinfin müəllim və şagird kollektivi.**

**Aşağı sıradə sağdan: 1-ci Səməd Vurğun, 4-cü Mehdíxan Vəkilov, 8-ci Mirqasım Əfəndiyev.**

**Orta sıradə sağdan sola: Əhməd ağa Gülməmmədov, Süleyman bəy Qayıbov, Yusif əfəndi Əfəndiyev, Əli Hüseynov (Mehdi Hüseynin atası), Alay bəy Şıxlinski, Mirzə Mehdi Vəlizadə, İbrahim əfəndi Qayıbov, Mahmud Yolçiyev (1924)**

## **QAZAX MÜƏLLİMLƏR SEMİNARIYASININ QADIN MƏZUNLARI**

*Qadın gülərsə, şü issız mühitimiz güləcək,  
Sürüklənən bəşəriyyət qadınla yüksələcək!..*

*Hüseyin Cavid*

Azərbaycanın böyük maarifpərvər ziyalılarından biri olan Əhməd bəy Ağaoğlu Şərqdə qadın azadlığı məsələsini ilk dəfə qaldıran ictimai xadim idi. O, kişilərlə bərabər qadınların da oxumasını, işləməsini, vəzifə tutmasını, seçib-seçilməsini tələb edirdi. O vaxta qədər yalnız varlı ailələrin qızları müəyyən biliklər ala bilirdilər. Onlar məktəbə buraxılmır, lakin evlərdə saxlanan mürəbbilər, dayələr, yəni ailə müəllimləri və tərbiyəçiləri vəsi-təsi ilə yazmağı və oxumağı öyrənirdilər. Marağı olanlar sonralar şəxsi mütaliə yolu ilə savadlarını artırı bilərdilər.

Əhməd bəy Ağaoğlunun qadın azadlığı haqqında fikirləri Azərbaycan Xalq Cümhuriyyəti dövründə daha kəskin qoyuldu. 1917-ci il martın 29-da Bakı müsəlmanlarının müvəqqəti komitəsi təşkil edildi. Komitənin çağırışı ilə Zaqafqaziya müsəlmanlarının qurultayı keçirildi. Orada Azərbaycan qadınlarını yalnız iki nəfər - C.Talışxanova və Ş.Əfəndizadə təmsil edirdi. Hər iki xanım qurultayda qadın hüquqlarının qorunması və onların təhsil

hüquqları barədə çıxış etdirilər. Həmin qadınların qurultayda çıxış etmələri o zaman müəyyən hay-küyə səbəb olmuşdu. Qurultayda Məhəmməd Əmin Rəsulzadənin təklifi ilə qəbul edilən qərarda deyilirdi: "*Əgər bütün xalqların qadınları kişilərlə bərabər ictimai-siyasi həyatda iştirak edərək öz millətlərini inkişaf etdirərlərsə, onda Azərbaycan qadını məhkumluqda qala bilməz və qalmamalıdır*". Bu ictimai hadisədən üç il sonra Qazaxda seminariya açılsa da qızların oraya cəlb edilməsi asan məsələ olmadı. Çünkü mövhumat, cəhalət ailələrə o qədər sirayət etmişdi ki, qızların məktəbə göndərilməsi dinə qarşı çıxməq hesab olunurdu. Buxovların aradan qaldırılması üçün ADR hökuməti bir sıra tədbirlər nəzərdə tutsa da onları həyata keçirmək mümkün olmadı. Çünkü 1920-ci il aprelin 28-də Azərbaycanın bolşeviklər tərəfindən işgalı həmin prosesləri dayandırdı. Həmin ildə Qazax Müəllimlər Seminariyasında qızlar üçün yeni şöbə təşkil edildi. Dindarların mürtəce müqavimətinə baxmayaraq, qızlar seminariyaya gəlməyə başladılar. Onlar Dürrə və Validə Mustafayeva bacıları, Dilşad Şıxlinskaya, Səlimə Əfəndiyeva, Dilrubə Mustafayeva, Həbibə Mustafayeva və haqqında məlumat tapa bilmədiyimiz Kövsər xanım idilər. Həmin qızların seminariyaya gəlişi Qori Müəllimlər Seminariyasının məzunu, sonralar Qazax Müəllimlər Seminariyasının direktoru olmuş Əhmədağa Mustafayevlə sıx bağlı idi. Onlar Əhmədağa müəllimlə yaxın qohum idilər və onun təbliğatı öz müsbət bəhrəsini göstərmişdi. Onların bir neçəsi sonradan elm sahəsində çalışaraq alim kimi cəmiyyətdə tanındılar, hörmət qazandılar.



**1921-ci ildə Qazax Seminariyasında oxuyan ilk qızlar.  
Soldan sağa Dilrubə Mustafayeva, Dürrə Mustafayeva,  
Dilşad Şıxlinskaya, Validə Mustafayeva, Səlimə Əfəndiyeva,  
Həbibə Mustafayeva və başqaları.**

Dilrubə Mustafayeva elmə o qədər bağlandı ki, bütün həyatını ona sərf etdi və uğurlu nəticələrə nail oldu. Belə ki o, Bakı Dövlət Universitetində təhsilini davam etdirdi və "Abdulla Şaiqin pedaqoji görüşləri" mövzusunda dissertasiya müdafiə edərək pedaqoji elmlər namizədi adını aldı və dosent seçildi. Bu, o zaman üçün nadir sayılan bir elmi hadisə sayılırdı. Dürrə Mustafayeva o qədər məşhurlaşmışdı ki, onu tanımayan, haqqında eşitməyən yox idi. Məzunlardan daha biri - Səlimə Əfəndiyeva ali məktəbi bitirəndən sonra aspiranturaya daxil olmuş, elmi iş götürərək onu

müvəffəqiyətlə müdafiə etmiş, tarix elmləri namizədi alimlik dərəcəsi almışdı. Sonralar təhsil sistemində çalışaraq Azərbaycan qadınlarının təhsilə cəlb edilməsi işində müəyyən nailiyyətlər qazanmışdı. Respublikanın təhsil ictimaiyyətində yaxşı tanınmış təhsil mütəxəssisi və maarif xadimi olmuşdu.

Seminariyanın məzunlarından Dilşad Şıxlinskaya isə ömrünü insanların sağlamlığına həsr etmişdi. Bakı şəhərindəki 1 nömrəli poliklinikanın həkimi Cəmilə Şıxlinskaya Dilşad xanım barəsindəki xatırələrində xüsusi qeyd edirdi ki, onun mənzili həmişə qonaqlarla dolu olardı. Onların hamısı ziyalı qadınlar idi. O, belə bir mühitdə yaşadığı üçün ondan respublikanın maarifpərvər ziyalıları haqqında istənilən məlumatı almaq olardı. O qədər xeyirxahlıq edirdi ki, təhsil alan qızlar onu özlərinə yaxın bilir, dərin hörmət bəsləyirdilər. Həmin qızların öz əlləri ilə toxuduqları və hədiyyə verdikləri xalça hazırda Cəmilə Şıxlinskayanın evindədir.

Yuxarıda qeyd etdiyimiz kimi, o zaman qızların təhsil alması, məktəbə getməsi çətin idi. Təsəvvür edin ki, seminariyada qızlar üçün şöbə yaradılanda qapalı şəkildə idi. Qızlar ciddi rejimdə yaşayırdılar. Onlar məktəbin binasında qalır, dərslərə orada hazırlaşırlılar. Tərbiyəçi qadın müəllimlər qızlarla bir yerdə yaşayır, qızların oxumağına, yeməyinə, otağı səliqə-sahmanda saxlamalarına və s. nəzarət edirdilər. Tərbiyəçi qadın müəllimlərdən əlavə, seminariyanın növbətçi müəllimləri də vardi. Onlar da qızların gündəlik dərs hazırlamalarına nəzarət edirdilər. Qısaca deşək, tələbə qızlar ikiqat nəzarət rejimində təhsil alırdılar.

Qeyd etdiyimiz kimi, seminariyada qızların təhsili qapalı formada olduğundan onların kənar mühitlə əlaqələri olmurdı. Həftədə yalnız bir gün - cümə günü valideynlər qeydiyyat dəftərinə qol çəkib qızlarını evə apara bilərdilər. Valideynlər qızları seminariyaya özləri qaytarmalı idilər. Bu qayda qızlar yay tətilinə buraxılarda da tətbiq olunmuşdu. Seminariya tərəfindən tələbə qızlara iki dəst geyim verilirdi. Biri gimnazist forması, digəri evdə geyinmək üçün idi. Qısaca desək, tələbə qızların bütün həyat tərzi, belə demək mümkünsə, çərçivəyə salınmışdı. Bunlar isə yenice qurulmuş sosializm cəmiyyətinin prinsipləri ilə düz gəlmirdi. Odur ki, mətbuatda qızların qapalı mühitdə təhsili haqqında tənqid materiallar dərc olunmağa başladı. Müəlliflər yazırıldalar ki, qapalılıq köhnəliyin qalıqları olduğu üçün təhsil sistemində islahatlar aparılmalı və belə qaydalar ləğv olunmalıdır. Bir daha qeyd edək ki, bu mövzu respublikanın ədəbi və ictimai dairələrində qızğın müzakirəyə səbəb olmuşdu. Daha da "irəli gedənlər" buna müxtəlif rənglər verir, mübahisələr açırdılar. Təsadüfi deyil ki, böyük ədibimiz, görkəmli yazıçı-dramaturqumuz Cəfər Cabbarlı "Sevil" pyesini və bir sıra hekayələrini qadın azadlığına həsr etmişdi.

Aparılan uzun müzakirələrdən sonra 1926-1927-ci illərdə qız seminariyaları ilə oğlan seminariyalarının birləşdirilməsinə başlanıldı. Bununla da təhsil müəssisələrində qapalılığa son qoyuldu. Pansionatda qalan qızlara şəhərə çıxmağa, bayram və tətil günlərində evlərinə getməyə icazə verilirdi. Buna görə də təhsil

almaq arzusunda olan qızların sayı daha da artdı. Qori Müəllimlər Seminariyasının keçmiş məzunları və ziyalı adamlar öz qızlarını oxumağa göndərir, onlara lazımı şərait yaradırdılar. Qazaxın Aslanbəyli kənd məktəbinin müəllimi Əhməd Seyidov dərs dediyi qız şagirdləri - Şayəstə Seyidovanı, Söylü Nəsibovani, Sitarə Seyidovanı, Səadət Hüseynovanı və başqalarını təhsillərini davam etdirmək üçün seminariyaya göndərmişdi. Qori Seminariyasının müəllimləri yeni açılan təhsil müəssisələrində müəllim və şagirdlərlə görüşlər keçirir, qadın azadlığı və təhsili ilə bağlı söhbətlər edir, onları köhnəliyə qarşı kollektiv mübarizəyə çağırırlılar. Sonra bu təbliğata Qazax Seminariyasının məzunları da qoşuldular. Onlardan Səməd Vurğun, Osman Sarıvəlli, Mehdi Hüseyn, İsmayıł Şixlı və başqaları daha fəal idilər. Səməd Vurğun böyük rus şairi Aleksandr Puşkinə həsr etdiyi "Müəllimimiz və dostumuz" sərlövhəli məqaləsində yazırıdı: *"Puşkinin öz əsərlərində insanların, xüsusilə, qadınların realist və düzgün obrazlarını yaratmaq bacarığı məni özünə cəlb etdi. Puşkinin Tatyana-sı mənim üçün böyük mənalı bir kəşf oldu. Bu obrazı dərk edən-dən sonra mən Şərq poeziyasında bir çox obrazların mücərrəd və abstrakt xarakterini başa düşdüm".*

Görkəmli şairimiz Səməd Vurğun qadınların, qızların mənəvi zənginliyinə, onların tərbiyəsinə xüsusi diqqət yetirməyi vacib hesab edirdi. 1941-ci ildə Məlik Xəlifə adlı bir nəfərdən aldığı məktuba cavab verərkən yazırıdı ki, Lalə sənin paltarının köhnə olduğuna görə səni sevmir. Bu hadisə məni pərişan etdi. Bizim

qızlar arasında hələ də paltara, pula, dövlətə qiymət verənlər varsa biz onları tərbiyə etməyə çalışmalıyıq. Ümumiyyətlə, Azərbaycan qadınlarının özəl xüsusiyyətlərini açmaq şairin bir çox əsərlərində də aydın görünür. "Komsomol" poeması buna bariz misaldır:

*Humay düşündürür, Humay ağladır,  
O nə Ofelyadır, nə Tatyanadır.*

Xatırladaq ki, seminariyanın məzunlarından biri olan və tarixdən dərs deyən Güllüzar Əliyeva sonralar onun direktoru olmuşdu və o, milliyyətcə ləzgi idi. O vaxt Qazax Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsində işləyən Yaqubov da ləzgi idi. Seminariyanın digər məzunu İsmayıł Orucov xatirələrində yazır ki, Güllüzar xanım kişi xasiyyətli, qətiyyətli və ciddi adam idi. Raykomun büro üzvü seçilmişdi. O qədər tünd xasiyyətli idi ki, hətta həyat yoldaşı Əbdüləzim müəllim də sözünü ona ehtiyatla deyirmiş. Mən tarixi yaxşı oxuyub öyrəndiyimə görə direktorun mənə yaxşı münasibəti vardı. Bacım dərsi bilməyəndə məni danışdırar, bacıma isə deyərdi: "*Səni öküz vursun, indi təkrar et*". Mən seminariyanı (o vaxt texnikum deyirdilər) bitirəndən sonra Güllüzar müəllim atamla məni çağırıb atama dedi: "*Paşa kişi, oğlunu Bakıya ali məktəbə göndər, özü də yalnız tarix fakültəsinə*".

Bir neçə ildən sonra mən Güllüzar xanımla Bakıda görüşdüm. Hal-əhval tutduqdan sonra dedi: "*Demək mənim məsləhə-*

*timdən çıxmamışan*". Aradan çox keçmədi ki, rəhmətə getdiyini eşitdim və yas mərasimində iştirak etdim. Həyat və iş təcrübəm mənə inamlı deməyə əsas verir ki, Qazax Müəllimlər Seminariyasının verdiyi bilik və yetişdirdiyi kadrlar müasir ali məktəblərin verdiyi bilikdən və yetişdirdiyi kadrlardan yüksək səviyyədə idi.

Təəssüf ki, Qazax Seminariyasını bitirən qadınların sayı az idi. Səbəbini yuxarıda onunla izah etmişik ki, XX əsrin əvvəllərində aqrar respublika olan Azərbaycanda cəhalət hökm süründü və qadınların oxumaq, təhsil almaq, ümumiyyətlə, ictimaiyyətdə tanınmaq hüququ yox idi. Ona görə də 1918-ci ildən 1949-cu ilə qədər keçən dövr ərzində seminariyanı cəmi bir neçə qadın bitirmişdir. Yeri gəlmışkən, onların bir neçəsinin həyat və fəaliyyəti barədə məlumat verəcəyik. Digərləri haqqında kifayət qədər məlumat olmadığına görə sizə yalnız əlimizə çatan məlumatları təqdim edəcəyik.

## **GÜLLÜZAR ƏLİYEVA**

Güllüzar Əliyeva Qazaxda anadan olub, milliyyətcə ləzgi idi. Seminariyanın ilk qadın məzunlarından biridir. Sonra özü seminariyada tarix müəllimi kimi fəaliyyət göstərib. Həm təhsil illərində, həm də ictimai həyatda fəal olan Güllüzar Əliyeva zəngin pedaqoji təcrübə qazandıqdan sonra Qazax Müəllimlər Seminariyasının direktoru vəzifəsinə qədər yüksəlib. Təhsil sahəsində çalış-

dığı müddətdə gənc nəslin təlim və tərbiyəsində özünəməxsus xidmətləri olub.

Güllüzər müəllim kişi qeyrəti və qətiyyəti ilə tanınır. Danışırılar ki, tünd xasiyyətinə görə hətta ailə üzvləri də ondan çəkinmiş. İki qızı vardı. Lakin onun haqqında çox qısa yazan müəlliflər bəzi məsələlər barədə müəmmalı şəkildə, örtülü mətndə nələrisə açıqlamayıblar. Mətləbə dərindən varanda hiss olunur ki, 1930-cu illərdəki repressiyalarda Güllüzər Əliyevanın da adı hallanır. O illərdə azad düşüncəli, Sovet hakimiyyətindən incik olan ziyalıların həbs edilməsində gizli surətdə NKVD-yə donoslar yazan adamlar vardı. Yazılarda Güllüzər Əliyeva haqqında da buna bənzər fikirlər hiss olunmaqdadır.

## **DÜRRƏ MUSTAFAYEVA**

Dürrə Əsəd qızı Mustafayevanın 1909-cu ildə anadan olması ehtimal olunur. Atası Əsəd ağa varlı-hallı bir adam idi. Ancaq varlı olduğu qədər də insaflı, kasiba əl uzadan şəxs idi. Səməd Vurğunun ailəsinin şəhərdə evi olmadığına görə öz yarınzirzəmisindən onlara ev ayırmışdı. Əsəd ağanın Dürrə adlı qızı Səməd Vurğunla uşaq vaxtlarında bir yerdə oynayırdılar. Sonralar Dürrə ilə Səməd seminarıyada da birgə oxudular. Səməd Dürrəni dəlicəsinə sevdiyinə baxmayaraq, qızın ona könlü yox idi. Dürrə təhsilini artırmaq üçün Bakıya getdi. Dürrə təhsilini başa vurduqdan sonra müəllim işləmədi. Vəzifəli bir şəxslə ailə qurdu. Uzun illər

sonra Səməd Vurğunla qarşılaşırlar. Bu zaman həyat yoldaşı da Dürrə xanımın yanında imiş. Səməd özünü elə aparır ki, guya Dürrəni tanımır. Dürrə xanım isə Səmədə deyir: "*Məni tanımadın, axı səni şair edən mən olmuşam*". Səməd isə ona rişxəndlə cavab verir: "*Əgər məni Vurğun edən sən idinsə, bəs yanındakini niyə adam etməmişən?!*" Bu, bir daha Səməd Vurğunun uşaqlıq illərindəki kimi necə hazırlıcağının olduğunu göstərir.

## DİLŞAD ŞİXLİNSKİ

Dilşad Mustafa qızı Şıxlinski 1905-ci ildə Qazaxın Salahlı kəndində Mustafa bəyin ailəsində anadan olub. Atası kənd təsərrüfatı işləri ilə məşğul olub. Anası Güləndam xanım məşhur Şıxlinskilər tayfasındandır. Dilşad üç yaşına çatanda Güləndam xanım ağır xəstələnir. Çox keçmir ki, o, vəfat edir. Ancaq ölməzdən əvvəl böyük baldızı Sənubər xanımı vəsiyyət edir ki, Dilşadı özgə ələ verməsin, özü böyüdüb tərbiyə etsin. Sənubər xanım əri Əhmədağa Mustafayevin razılığı ilə balaca qızçığazı övladlığa götürür. Dilşadın böyüməsində, təhsil almışında, cəmiyyətin bir fəal üzvü kimi formalaşmasında Əhməd bəyin böyük zəhməti olub.

Dilşad xanım Əhməd bəydən ibtidai təhsil alandan sonra Qazax Seminariyasında təhsilini davam etdirmişdi. O, Əhmədağa Mustafayevin təkidi ilə seminariyada oxuyan Səlimə Əfəndiyeva, Dürrə Mustafayeva, Validə Mustafayeva və Dilrubə Mustafayeva

ilə tanış olub onlarla dostluq edir. Seminariyada təhsilini başa vuran Dilşad xanım Əhməd bəylə Güləndam xanımın məsləhəti ilə Azərbaycan Dövlət Darülfununun tibb fakültəsinə daxil olur. Nəhayət, Darülfündəki təhsil illəri də arxada qalır. Həkim kimi yetişən gənc Dilşad yaxın rəfiqələri olan Eyyubova və Validə Mustafayeva ilə birlikdə Quba rayonuna işə təyinat alırlar. Orada Dilşad xanımın sonrakı taleyində mühüm rolları olan Quba Rayon Partiya Komitəsinin məsul işçisi Hüseynağa Məmmədbəyov və onun ömür-gün yoldaşı Ayna xanım gənc həkimə ata-ana qayğısı göstərirlər. Onlar həyat təcrübəsi o qədər də olmayan Dilşadın gündəlik qayğıları ilə maraqlanır, müəyyən məsələlərdə məsləhət verir, lazımı kömək edirdilər. Onu həftənin bir günü qonaq çağırır, bütün ehtiyaclarını bir valideyn kimi ödəyirdilər. Ona görə də gənc həkim özünü tənha hiss etmir, rahat yaşayır və işləyirdi. Lakin 1930-cu ildə Dilşad xanım Bakıya qayıtdı və 3 nömrəli şəhər klinik xəstəxanasında işləməyə başladı. Burada o, beş il çalışandan sonra 1935-ci ildə A.Kazimov adına 1 nömrəli şəhər poliklinikasında boğaz, burun, qulaq həkimi olaraq xəstələrin sağlamlığının keşiyində dayandı. Paytaxtın ictimai həyatında fəal iştirakına görə Bakı Şəhər Sovetinin deputati seçildi. Onun əməyi bir neçə medala, o cümlədən "Əmək veterani" medalına layiq görüldü. Lakin yaşadığı izzirablar və doğmalarından nisgilli ayrılıqlar onun uzun ömür sürməsinə imkan vermədi. Amansız ölüm onu 1962-ci il yanvarın 22-də yaxaladı. 57 yaşında dünyasını dəyişən Dilşad xanım ziyalı bir xanım kimi xatırələrdə yaşayır.

## PƏRİ İBRAHİMOVA

Pəri Hümbət qızı İbrahimova 1924-cü ildə Qazax rayonunun Qaymaqlı kəndində dünyaya gəlib. O, ilk təhsilini kənddəki orta məktəbdə alıb. Azərbaycan Respublikasının Əməkdar müəllimi Bilal Əhmədovun direktor işlədiyi həmin məktəbin bir çox məzunları təhsillərini davam etdirərək alimlik dərəcəsi alır, ölkənin ictimai-siyasi həyatında tanınan şəxslər olurdular. Belə bir məktədə oxumaq hər kəs üçün qürurlu idi. Orta məktəbi on beş yaşında bitirən Pəri 1939-cu il sentyabrın 1-də Qazax Pedagoji Texnikumuna (əvvəllər seminariya idi) daxil olub. 1941-ci ildə II Dünya müharibəsi başlananda texnikumu əla qiymətlərlə başa vuran Pəri müəllim doğma Qaymaqlıya qayıdaraq ömrünün sonuna qədər məktəbdə müəllim işləyir. Haşıyəyə çıxaraq qeyd edək ki, o vaxtlar müəllimin hörməti o qədər yüksək idi ki, onlara "yoldaş müəllim" deyə müraciət edirdilər. Özü müəllim işləsə də seminariya illərini tez-tez xatırlayır, orada yaşadığı şirin xatirələrini bölüşürdü. Danışındı ki, seminariyada bizə hər cür şərait yaradılmışdı və təqaüd də verilirdi. Orada ciddi intizam məqsədilə hər gün nizam-intizamın qorunması üçün 4 nəfər seminarist növbətçi olduğunu söyləyərdi. Növbətçilər intizamlı bərabər, yeməklərin keyfiyyətinə, düzgün paylanmasına riayət olunmasına xüsusi diqqət yetirirdilər. Onlara isə növbətçi müəllimlər və tərbiyəçilər nəzarət edirdilər. Seminaristlər isti xörək-

lərlə təmin olunurdular. Xüsusi yeməkxana binası olmadığından məscidin binasından yeməkxana kimi istifadə edilirdi. Axı, o vaxtlar bolşevik hökuməti dinə inanmır, inananları isə antipod adlandırır, vəzifəli ruhaniləri zərərli ünsür kimi həbs edir, "allah-sızlar komitələri" yaradırdılar. Ona görə də məscidlər dindarlar-dan alınıb anbar və yardımçı binalar kimi istifadə edilirdi.

Pəri İbrahimova deyirdi ki, texnikumda vaxtaşırı sinifdənxa-ric və məktəbdən kənar maraqlı tədbirlər keçirilirdi: "*Məktəbi-mizdə musiqi dərnəkləri yaradılmışdı. Özümüz səhnəciklər təşkil edib məktəbin həyatında olan klubda teatr tamaşaları göstərərdik*".

Müəllim pedaqoji texnikumda ona dərs deyən müəllimləri - pedaqogika müəllimi Məcid Tağıyevi, rus dili müəllimi Şıxlı Osman Əfəndini, kimya müəllimi Mənsur Yaqubovu, ali riyaziyyat müəllimi Həmid Nəsibovu, konstitusiya müəllimi Məcid Nəsibovu, ədəbiyyat müəllimi Hüseyn Nəsibovu, riyaziyyat müəllimi Əsgər Mahmudovu (məşhur Qaçaq Kərəmin kürəkəni) minnət-darlıqla yada salırdı. Həm də onların öz vəzifələrinə böyük məsuliyyətlə yanaşdıqlarını, tələbələrə qayğı göstərdiklərini və əx-laq nümunəsi olduqlarını qeyd edirdi. Həmin müəllimlər auditoriyalarda bizi gələcək müstəqil fəaliyyətə də hazırlayırdılar. Biz onların nəzarəti ilə dərs keçirdik. Nəzarətçi müəllimlər bir sıra nöqsanları aşkarlayır və bizə məsləhətlər verirdilər.

Növbəti dərslərdə bu kimi səhvlərin yenidən təkrarlanması üçün xeyli çalışırdıq. Beləliklə, topladığımız təcrübə mək-

təblərdə müəllim işləyəndə karımıza gəlirdi və çətinlik çəkmirdik.

1941-ci ildə başlanan İkinci Dünya müharibəsi hamı kimi müəllimləri də ağır sınaqdan keçirdi. Bir tərəfdən xalqın yoxsuluğu, acliq, digər tərəfdən amansız müharibə həyatı dözülməz edirdi. Ancaq şərait nə qədər çətin olsa da müəllimlər öz vəzifə borclarını ləyaqətlə yerinə yetirirdilər. Demək olar ki, əhalinin iş yeri onun döyüş yeri hesab edilirdi. Pəri İbrahimovanın yazdığını görə, çalışırdılar bu əmək cəbhəsinin önündə getsinlər, faşizm üzərində qələbəyə layiqli töhfə versinlər. Müharibə başlayan il müəllimlər məktəbdə dərs deməklə bərabər, yaşadıqları rayonların, kəndlərin ictimai və təsərrüfat işlərinə qoşuldular.

Azərbaycanlılardan ibarət 416-cı Taqanroq diviziyasının əsgər və zabitlərinə bağlamalar göndərilməsini təşkil edir, kolxozun işinə kömək edir, kənd əhalisi arasında uşaqlarını məktəbdən yayındırmamaları üçün təbliğat işləri aparırdılar. Müəllimlər əhali arasında olur, onları möhkəm dayanmağa, döyüşən əsgərlərimizə dayaq olmağa səsləyirdilər.

Nəticədə adamlar imkanları çatan qida məhsulları və geyimləri toplayıb cəbhəyə göndərirdilər. Bütün bu işlərin hamısında kişilərlə bərabər ciyin-ciyinə çalışan Pəri İbrahimova "1941-45-ci illərdəki Fəaliyyətinə və Fədakar Əməyə görə" medalı ilə təltif olunmuşdu. Müharibə qələbə ilə başa çatandan sonra müəllimlər gəncləri ali məktəblərə getməyə hazırlamağı qarşılara mü hüüm vəzifə kimi qoydular. Çünkü ali təhsilli mütəxəssislərə bö-

yük ehtiyac yaranmışdı. Pəri müəllim yazır ki, 1946-cı ildə Ali Sovetin deputatı, Azərbaycan SSR Xalq Maarif komissarı Mirzə İbrahimov, API-nin rektoru Əhməd Seyidov, xalq şairi Səməd Vurğun bizim məktəbə gəldilər. Onlar məktəbə hər gəldikdə təhsilin önəmli olmasından danışır və bizləri ali təhsil almağa istiqamətləndirirdilər. Çünkü o vaxt dərs deyən müəllimlərin əksəriyyəti orta məktəbin 7-ci, 8-ci siniflərini bitirmiş adamlar idi. Onlar nümunəvi müəllim kimi məni Qazaxdakı ikiillik müəllimlər institutuna oxumağa göndərdilər. İnstitutun tarix və dil-ədəbiyyat fakültəsinə qəbul olundum. Oranı bitirəndən sonra yenidən Qaymaqlı kənd məktəbində dərs deməyə başladım. Mən orada düz 55 il işləyəndən sonra pensiyaya çıxdım. Ancaq şagirdlərimin uğurlarını eşitdikcə qürurlanırdım. Onlardan texnika elmləri doktoru Nəbi Yaqubovun, tarix elmləri doktoru Bəhruz Abdullayevin, professor Isa Əhmədovun, alim Tofiq Əhmədovun, tibb elmləri doktoru Qaracayevin, riyaziyyat elmləri namizədi Mehralı Nəsibovun, kimya elmləri namizədi Sənəm Əhməd qızının və başqalarının uğurları məni çox sevindirirdi. Düşünürdüm ki, zəhmətim bəhrə verir, onların uğuru həm də mənim uğurum idi. Bağban öz bağının bəhərini görəndə sevindiyi kimi, mən də onların xoş xəbərlərini eşidəndə xoşbəxt oluram.

## ***QƏNİRƏ MEHDİXANLI***



Qənirə xanım Mehdixanlı 1938-ci ildə Ağstafa rayonunun ziyalı mühiti ilə diqqəti cəlb edən Köçəsgər kəndində anadan olub.

Uşaqlıqdan oxumağa həvəs göstərən Qənirə orta məktəbi bitirdikdən sonra 1956-58-ci illərdə Qazax Pedaqoji Texnikumunda təhsilini davam etdirib. Texnikum illəri başa çatandan sonra gənc müəllim doğulduğu rayonun Kirovkənd və Köçəsgər kənd orta məktəblərində dərs deyib. Lakin

ictimai işlərdə fəallığı rayon rəhbərliyinin diqqətini cəlb etdiyi üçün əvvəlcə Rayon Komsomol Komitəsinə ümumi şöbənin müdürü, sonra Rayon Komsomol Komitəsinin ikinci katibi vəzifələrinə təyin olunub. Ancaq həmin vəzifələrdə işləməsinə baxmayaraq, ali təhsil almaq həvəsi onu tərk etməyib. 1958-ci ildə sənədlərini S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinə (indi Bakı Dövlət Universiteti) verib və imtahanlardan yüksək qiymətlər alaraq oraya qəbul edilib. Qənirə 1963-cü ildə universiteti bitirəndən sonra təyinatla Sumqayıt şəhərinə göndərilir. O, şəhər məktəblərində müəllim, tədris işləri üzrə direktor müavini, 3 və

9 sayılı məktəblərdə direktor vəzifələrində işləyir. Burada ailə quran Qənirə müəllim üç övlad anası olur. Bədii təxəyyülə, güclü müşahidə qabiliyyətinə sahib olan və sözün qüdrətindən məharətlə bəhrələnən Qənirə xanım dəyərli şeirlər yazır, get-gedə respublikanın ədəbi ictimaiyyətində daha çox tanınır. "Səndən gileyliyəm" adlı şeirlər kitabı maraqla qarşılanır və müəllifin etrafında qısa zamanda geniş oxucu dəstələri toplanır. Şeir-sənət həvəskarları hər dəfə onun şeirlərini sevə-sevə dinləyir, mütaliə edirlər.

Yaxşı ki, Qənirə müəllim özü barədə əhəmiyyətli olan xatirələri qələmə alıb. Həmin xatirələrin özünü yazdığını kimi təqdim edilməsinin sizə daha maraqlı olacağına ümidvarıq.

"Orta məktəbi bitirdikdən sonra valideynlərim məni Bakıya ali məktəbdə oxumağa buraxmadılar. Bir il kəndimizdə uşaq bağçasında işlədikdən sonra eşitdim ki, Qazaxda iki illik institut var. Uzun-uzadı yalvarışlardan sonra sənədlərimi oraya verməyə icazə ala bildim. Sən demə, iki illik institut Qazaxda çoxdan bağlanıbmış. Pedaqoji texnikumu isə onun binasına köçürüblərmış. Artıq tələbə qəbulu yeddi illik təhsildən deyil, onuncu sinfi bitirənlər üçündür. Odur ki, təhsil müddəti 4 ildən 2 ilə endirilib. Mən buranın texnikum olduğunu qəbul olandan sonra başa düşdüm. Heç peşman da deyildim, çünkü başqa yolum da yox idi. Onsuz da mənim başqa yerə getməyimə icazə verməyəcəkdilər. Mən qırmızı daş binanın həyətinə girəndə həyətdəki ağacların altında 4-5 nəfər oturub nərd oynayırdı. Gözlərim binanın üzərinə vu-

rulmuş mərmər lövhəyə sataşdı. Dayanıb oxumağa başladım: **Xalq şairi Səməd Vurğun 1920-1924-cü illərdə burada təhsil almışdır.** Özümdə bir qürur hiss etdimse də haraya gedib kimə müraciət edəcəyimi bilmədiyim üçün yerimdəcə dayanıb qaldım. Onlardan bir nəfər ayrılib mənə yaxınlaşdı və nə üçün gəldiyimi soruşdu. Mən sənədlərimi ona uzadaraq məqsədimi utana-utana dedim. O mənə: "*Ay qız, gecikmisən, sənədlərin qəbulu dünəndən qurtarıb, iki gündən sonra imtahanlar başlayır*" - dedikdə mən özümü lap itirdim. Görünür, çox acınacaqlı hal almışam, müsahibimin mənə yazığı gəlib. Odur ki, sənədlərimi və qiymətlərimi diqqətlə nəzərdən keçirdi, sonra nərd oynadığı yoldaşlarından bir nəfərin yanına gedib xeyli danışdı. Sonralar bildim ki, mənimlə danışan məktəbin tarix müəllimi və partiya təşkilatının katibi Kərəvəliyev Abdulla müəllim idi. O, sonra bizə iki il tarix dərsi keçdi. Olduqca savadlı, natiq və tələbkar pedaqoq kimi tənirirdi. Onun yaxınlaşlığı adam isə məktəbin direktoru Əhməd Cəlilmiş. Orta boylu, ağ bənizli, qara qaşlı və olduqca zəhmlə olan Əhməd Cəlil də bizə (əlbəttə, qəbuldan sonra) pedaqogika və psixologiya dərslərini dedi. Görünür, Abdulla müəllim Əhməd Cəlilə yaxınlaşış sənədlərimi qəbul etmək üçün icazə istəyirmiş. Deyəsən, qiymətlərim və ayaqüstü mənə verdiyi suallara cavabım da Abdulla müəllimi qane edibmiş.

İki gündən sonra mən də imtahana gəldim. Azərbaycan dili və ədəbiyyatından yazılı (inşa) imtahandan sonra qalanlar şifahi idi. Mən suallara fikirləşmədən cavab verdim. Riyaziyyatdan im-

tahan götürən Əyyubov Tofiq müəllim cavab verərkən məni dandaladı da. Dedi ki, sən nə üçün instituta getməmisən, belə savadla sənin burada nə işin var?! Sonra o, bizim sinif rəhbəri oldu. Cavan olmasına baxmayaraq, olduqca mehriban və qayğıkeş bir insan idi. O, bizə təkcə sinif rəhbəri kimi yox, bir valideyn kimi qayğı göstərirdi. Dərslər başlayandan bir neçə gün sonra hər gün 1-2 saat dərs keçəndən sonra (bəzən elə olurdu ki, heç dərs keçmirdik) bizi üstüaçıq yük maşınlarında ətraf kəndlərdəki pambıq tarlalarına pambıq toplamağa aparırdılar. Bu iş nə qədər ağır və yorucu olsa da bizim əhval-ruhiyyəmiz şən idi. Maşına minən kimi nəğmə müəllimimiz Fərhad müəllimin bizə öyrətdiyi, o zaman dəbdə olan mahniları xorla oxumağa başlayırdıq. Bu vəziyyət noyabr ayının axırlarına kimi davam etdi. Dekabrın sonunda dərslərimiz qaydaya düşdü. Məktəbdə dəmir intizam var idi. Məktəbin iş rejiminə Əhməd Cəlil özü rəhbərlik edirdi. Uzaqdan onun ayaq səslərini eşidəndə tələbələr özlərini itirərdilər. Hər gün davamiyyəti, səhər idmanını, dərsə hazırlıq məşğələlərini, yataqxanamızdakı səliqə-sahmanı birbaşa özü yoxlayardı. Əli Zeynal direktor müavini olsa da onun müavinliyi o qədər də hiss olunmazdı. Təbiətən sakit bir insan idi. Riyaziyyat müəllimi kimi dərslərini deyər, onunla da kifayətlənərdi.

Dekabr ayının axırlarına yaxın idi. Abdulla müəllim məni çagırıb özü ilə direktorun otağına apardı. Orada Əhməd Cəlildən başqa bir nəfər də oturmuşdu. Görkəmindən ziyalıya oxşayırdı. Onlar məni xeyli sorğu-sualala tutduqdan sonra:

- *Sənə bir ictimai iş tapsırsaq, işləyə bilərsənmi?*, - deyə soruşduqda mən nə deyəcəyimi düşünmədən ciyinlərimi çəkərək:

- *Nə bilim, bacarsam, işləyərəm*, - deməyim müsahiblərimin qəhqəhə ilə gülməklərinə səbəb oldu. Həmin gün məktəbin komsomol iclasında məni məktəbin komsomol təşkilatına katib seçdilər. Bir müddətdən sonra isə Qazax Rayon Komsomol Komitəsinin plenum və büro üzvlüyünə seçildim. Əhməd Cəlilin otağında məni sorğu-sual tutan adam Rayon Komsomol Komitəsinin katibi Qəmbər Orucov olmuş. Bundan sonra o, bizim bütün tədbirlərimizdə və iclaslarımızda şəxsən iştirak edərdi. 1957-ci ildə keçirilən II Respublika festivalına bizi o gətirmişdi. Mən o vaxt Səməd Vurğunun iş otağında portretini təsvir etmişdim. Bu, nəfis bir iş idi. Buna görə məni festivalın Fəxri fərmanı ilə təltif etdilər. Məktəbimizin gözəl ənənələrindən biri də bədii özfəaliyyət dərnəyinin fəaliyyət göstərməsi idi. Dərnəyin rəhbəri hamımızın çox böyük hörmət bəslədiyi Fərhad Zeynalov idi. Onun rəhbərliyi ilə tez-tez tamaşalar göstərilər, ədəbi-bədii gecələr keçirilərdi. Bu tamaşalardan bir neçəsində mən də baş rolların ifaçısı olurdum. Bizim texnikumun gözəl ənənələrindən biri də qonşu Gürcüstan Respublikasının Marneuli pedaqoji məktəbi ilə dostluq görüşlərinin keçirilməsi idi. Bir il Marneuli məktəbliləri bizə qonaq gələr, o biri il də biz onlara qonaq gedərdik. Həmin görüşlərin biri üçün Rauf İsmayılovun "Son məktub" əsərini tamaşaşa hazırlamışdıq. Baş rolu - Gülbacını oynayırdım. Tamaşanın sonunda Əhməd Cəlil mənə yaxınlaşış təbrik etdi və gələ-

cəkdə mütləq incəsənət institutunun aktyorluq şöbəsinə getməyi-mi məsləhət gördü. 1957-ci il oktyabr ayının əvvəli idi. Abdulla müəllim məni çağırıb təcili hesabat hazırlamağımı və axşama məktəbin ümumi komsomol iclasını keçirməyi tapşırdı. Dedi ki, Bakıdan nümayəndə gəlib iclasda iştirak etmək istəyir. Vaxt çox az idi. Buna baxmayaraq, mən iclas üçün müvafiq hazırlığı vaxtında və qaydasınca görə bildim. Bu işdə Musa müəllim mənə kömək etdi. O, nurani, qocaman, ucaboy, mehriban və xoşxasiyyət bir insan idi. Bir qədər burnunda danışlığı üçün müəllim yoldaşları zarafatla ona "burun Musa" deyirdilər.

Bizim yığıncaqda iştirak edən o zaman "Azərbaycan gəncləri" qəzetiinin məsul katibi işləyən, sonralar həmin qəzetiin redaktoru və "Kommunist" qəzetiinə uzun müddət redaktorluq edən, habelə məşhur yazıçı-publisist kimi tanınan Cəmil Əlibəyov idi. İclasdan bir neçə gün sonra Tofiq müəllim mənə bir qəzet uzadıb təbrik etdi və "al, oxu", - dedi. Bu, 20 oktyabr 1957-ci il tarixli "Azərbaycan gəncləri" qəzetiinin növbəti sayı idi. Burada "Həyatın özü" adlı oçerk bizim komsomol iclasımıza və komsomol təşkilatının fəaliyyətinə həsr olunmuşdu. Bundan sonra mənim ünvanıma respublika gənclər təşkilatlarının əksəriyyətindən məktublar gəlirdi. O zaman komsomol partiyanın "kiçik qardaşı" sayılırdı. Komsomolun həm hörməti, həm də fəaliyyət dairəsi geniş idi. Məni də məktəbimizdə "komsomol Qənirə" - deyə çağırırdılar. Çünkü qrupumuzda məndən başqa bir Qənirə də var idi. De-yilənə görə, o, Əhməd Cəlilin həyat yoldaşı Şahnabat xanımın

qohumu idi. Şahnabat xanım Qazax Rayon Partiya Komitəsinin katibi idi. Dəfələrlə respublika Ali Sovetinin deputatı seçilmişdi. Olduqca qeyrətli, nəcib bir xanım idi.

Ara-sıra məktəbin divar qəzətlərində mənim də şeirlərim dərc olunardı. Musa müəllim şeirlərimi həmişə dərnək üzvlərinə nümunə göstərərdi. Uşaq ədəbiyyatından bizə dərs deyən Şayəstə müəllim mənim şeir söyləməyimi çox xoşlayardı. O, yaşlı bir qız idi. Ailə qurmamışdı. Deyilənə görə, nişanlısı İkinci Dünya müharibəsində həlak olmuşdu. Şayəstə müəllim də ondan sonra heç kəsi sevməyəcəyinə and içmişdi. Heç vaxt gülümsəməzdı, olduqca bədbin idi, saçlarına belə sığal verməzdı. Məktəbdə hamı ona hörmətlə yanaşardı.

Məktəbimizdə nəcib xanımlardan biri də Fatma müəllim idi. O, bizə hüsnxət dərsi keçərdi. Otuz-otuz beş yaşı ancaq olardı. Yaraşlıqlı bir qadın idi. Deyirdilər ki, Səməd Vurğun vaxtilə Fatma xanımı bir şeir də yazıb. O, həmişə mənimlə dost kimi rəftar edərdi. Tələbələrin dəftərlərində və yazı taxtasında hərf elementlərini və yazı nümunələrini mənə yazdırardı.

İki illik pedaqoji texnikumda oxuduğum vaxt ömrümün ən yaddaqlan, fərəhli və sevimli illəridir. Sonralar institutda oxuduğum vaxtda orada öyrəndiyim fənlərin bir çoxu mənim köməyi-mə çatdı. Hələ dövlət imtahanı verərkən professor Verdizadə (o, nazirlikdən bizə dövlət imtahan komissiyasının sədri göndərilmişdi) son imtahanda mənə təklif etdi ki, sənədlərimi API-nin kimya fakültəsinə verim. Hətta mənə kömək edəcəyinə də söz

vermişdi. Mən isə sənədlərimi həm API-nin, həm də ADU-nun filologiya fakültələrinə verdim. Hər ikisinə yüksək balla qəbul olunsam da ADU-da təhsilimi davam etdirdim. Mən hər iki instituta qəbulum və pedaqoji fəaliyyətimdəki uğurlarım üçün həmişə pedaqoji texnikuma minnətdar olmuşam, oradakı müəllimlərimin tələbkarlığını və zəhmətlərini məhəbbətlə xatırlamışam.

Beş-altı il əvvəl Qazaxa getmişdim. Müəllimlərimlə maraqlandım. Dedilər ki, Əli Zeynal və Fərhad müəllim axşamlar şəhər parkında görüşüb söhbət edirlər. Axşamüstü mən parka gələndə artıq Fərhad müəllim oradakı skamyalardan birində əyləşmişdi. Uzaqdan mənim gülə-gülə ona yaxınlaşdığını göründə yenə də zarafatından qalmadı:

- *Nə irişirsən, qız!*, - dedi. Xeyli qocalsa da əvvəlki nikbin əhval-ruhiyyəsini qoruyub saxlaya bilmüşdi. Oturub xeyli söhbət etmişdik ki, Əli Zeynal da gəlib çıxdı. O, məni çətinliklə tanıya bildi. Bu yerdə komsomol işim köməyimə çatdı. Fərhad müəllim ona "**komsomol Qənirədir də**" - deyəndən sonra xatırlamağa başladı. Əli müəllim lap qocalmağa başlamışdı. Mən ondan Əhməd Cəlili soruştum. Çox ağır xəstə olduğunu söylədilər. Əvvəlcə görüşünə getmək fikrinə düşdüm. Sonra fikrimdən daşındım ki, qoy o, mənim xatirimdə əvvəlki kimi, necə görmüşdüm-sə eləcə də qalsın. Təbii hissdir, bizim hər birimiz buna bənzər hadisələrlə yaşamışıq. Müəllimlərimizi ömür boyu unutmamışıq, onları həmişə hörmətlə yad etmişik. Qənirə xanım da belə maraqlı həyat yolu keçib.

## **NƏRGİZ MAHMUDOVA**

Nərgiz Məmməd qızı Mahmudova 1923-cü ildə Qazax şəhərində dünyaya gəlib. İlk təhsilini də burada alıb. Oxumaq, təhsil almaq arzusu onu Qazax Pedaqoji Məktəbinə gətirib. Oranı yaxşı qiymətlərlə bitirən Nərgiz Mahmudova rayonun Çaylı kənd orta məktəbinə göndərilib. Az müddətdən sonra işini dəyişməli olub. Çünkü 1941-ci ildə Vətən müharibəsi başlayanda əli silah tutan bütün kişiləri orduya çağırmışdılar. Bir çox mühüm vəzifələr boş qalmışdı, kəskin kadr çatışmazlığı var idi. Hətta 6-7-ci sinifləri bitirmiş adamlar vəzifələrə təyin olunurdular. Rayon prokurorluğunun bir çox əməkdaşları da müharibəyə aparılmışdılar. Müharibədən sonra prokurorluq sahəsində ciddi kadr çatışmazlığı yarandı. Bu səbəbdən hökumət orqanları savadlıları seçib həmin vəzifələrə təyin edir və bu sahədəki boşluğu aradan qaldırmağa çalışırdılar. Belə kadrlardan biri də Nərgiz müəllim oldu. 1948-ci ildə onu prokurorluq sisteminə işə qəbul etdilər. Nərgiz Mahmudova orada 4 il işlədi. Sonra rayon rəhbərliyi onu bacarığına, qabiliyyətinə, işgüzarlığına və təşkilatçılığına görə hüquq fakültəsinə oxumağa göndərdi. Lakin ailə qurduqdan sonra prokurorluq sistemində işləmək ailə həyatında çətinlik yaratdığını görə yenidən müəllimlik fəaliyyətinə qayıdan Nərgiz Mahmudova pensiya yaşı çatana qədər Qazax şəhər 1 sayılı orta məktəbdə işləyir, gənc nəslin yetişdirilməsində öz töhfəsini verirdi.

## AZƏRBAYCANDA TƏHSİLİN İNKİŞAFINA QAYĞI VƏ DİQQƏT



*Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin  
həyatının, fəaliyyətinin mühüm bir sahəsidir.  
Cəmiyyət təhsilsiz inkişaf edə bilməz.*

*Heydər Əliyev*

Azərbaycanda elmin, təhsilin və mədəniyyətin inkişafına daima xüsusi diqqət göstərən Ulu Öndər Heydər Əliyev Azərbaycan milli təhsil sisteminin inkişafında mühüm rol oynayan Qa-

zax Müəllimlər Seminariyasına da xüsusi diqqət göstərərək 1999-cu ildə Qazax Müəllimlər Seminariyasının 80 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzaladı. Bununla bağlı Nazirlər Kabinetinə xüsusi göstəriş verdi. Bu münasibətlə ümumrespublika elmi-praktiki konfransı təşkil olundu. Konfransda respublikanın tanınmış müəllim-professor heyəti və Qazax rayonundan dəvət olunan qonaqlar da iştirak etdilər. Heydər Əliyev konfrans iştirakçılarına təbrik məktubu ünvanladı:

*Hörmətli konfrans iştirakçıları, əziz müəllimlər, Azərbaycanın milli təhsil sisteminin inkişafında müstəsna rol oynamış Qazax Müəllimlər Seminariyasının yaradılmasının 80 illik yubileyi münasibəti ilə Sizi səmimi qəlbdən təbrik edirəm. Zəngin mədəniyyət və təhsil ənənələrinə malik olan Azərbaycan müsəlman şərqində dünyəvi təhsilin gerçəkləşdiyi ilk ölkələrdən biri olmuşdur.*

*XIX əsrin ortalarından başlayaraq Azərbaycanda gedən siyasi və sosial-iqtisadi proseslər onun mədəni həyatına da güclü təsir göstərmiş, böyük vüsət alan maarifçilik hərəkatı yeni tipli təhsil ocaqlarının yaranmasına təkan vermişdir.*

*Öz xalqının gələcəyini elmdə, təhsildə görən görkəmli ziyanlılar yeni tələblərə cavab verən müəllim kadrların hazırlanması üçün var qüvvəsini sərf etmişlər. Onların bu səyləri 80 il bundan əvvəl Qazax Müəllimlər Seminariyasının yaranması ilə nəticələnmişdir. Vaxtilə bütün Yaxın Şərqdə şöhrət tapan Seminariyanın yaradılması Azərbaycan maarifçilərinin fədakarlığı və və-*

*tənpərvərliyinin canlı nümunəsi, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin təhsil sahəsində yeritdiyi düzgün və məqsədyon-lü siyasetin parlaq təzahürüdür.*

*Qazax Müəllimlər Seminariyası 40 illik fəaliyyəti dövründə respublikanın müxtəlif bölgələri üçün minlərlə müəllim kadrları hazırlamışdır. Azərbaycanın bir sıra tanınmış elm, mədəniyyət və ədəbiyyat xadimləri bu təhsil ocağının yetirmələridir. Adları Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış Səməd Vurğun, Osman Sarıvəlli, İsmayııl Şixli kimi görkəmlı simalar məhz həmin seminariyanın ilk məzunları olmuşlar. Qazax Müəllimlər Seminariyasının xalqımızın mədəni həyatında oynadığı böyük rol danılmazdır. Onun təməli üzərində neçə-neçə təhsil ocaqları yaranıb inkişaf etmişdir. Bu təhsil məbədi özündən sonra böyük mədəni irs olmaqla, Azərbaycanın maarifi tarixinə əbədi həkk olunmuşdur. Əminəm ki, müstəqil Azərbaycan Respublikasının təhsil işçilərinin neçə-neçə nəslidə bu zəngin irsdən bəhrələnəcəklər.*

*Bu əlamətdar gündə Sizə, respublikanın bütün təhsil işçilərinə nəcib fəaliyyətinizdə böyük uğurlar diləyir, hər birinizə cansağlığı və xoşbəxtlik arzulayıram".*

Ulu Öndərin seminariyaya bu diqqəti elmi-ictimaiyyət tərəfindən böyük razılıqla qarşılandı. Yubiley tədbirləri təntənəli şəkildə həyata keçirildi.

Seminariyaya olan yüksək qayğı və diqqət bununla bitmədi. Heydər Əliyev siyasi irsinin davamçısı, Azərbaycan Respublika-

sının Prezidenti İlham Əliyev 2018-ci il noyabrın 3-də Qazax Müəllimlər Seminariyasının 100, 2013-cü il fevralın 14-də isə Firdun bəy Köçərlinin 150 illik yubileyinin keçirilməsi haqqında sərəncamlar imzaladı.

Azərbaycan Respublikası Prezidentinin Qazax Müəllimlər Seminariyasının 100 illik yubileyinin keçirilməsi haqqında imzaladığı sərəncamda qeyd edilirdi:

*"2018-ci ilin noyabr ayında Qazax Müəllimlər Seminariyasının yaradılmasının 100 illiyi tamam olur.*

*Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarına əsasən, Qazax Müəllimlər Seminariyasının təşkili Azərbaycanın maarif salnaməsinin ən parlaq səhifələrindəndir.*

*Görkəmli ədəbiyyatşunas, tanınmış maarifpərvər və ictimai xadim Firdun bəy Köçərlinin rəhbərliyi ilə fəaliyyətə başlayan Qazax Müəllimlər Seminariyası bütün fənlərin tədrisinin ana dilində mütərəqqi üsullarla aparıldığı yeni təhsil ocağı kimi Azərbaycanda elmin, maarifin və mədəniyyətin inkişafına misilsiz töhfələr vermişdir. Respublikanın bölgələri ilə yanaşı, qonşu ölkələr üçün də uzun illər boyu yüksək ixtisaslı pedaqoji kadrlar hazırlamış seminariyanın yetirmələri sırasında adları təhsil, elm və mədəniyyət tarixinə həkk olunmuş çox sayda tanınmış simalar vardır.*

*Qazax Müəllimlər Seminariyası müstəqil Azərbaycan Respublikasının təhsil işçilərinə gənc nəslin azərbaycançılıq məfkuṛəsi ruhunda yetişdirilməsi üçün zəngin irs qoymuşdur.*

*Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və Azərbaycan təhsil sisteminin inkişafında müstəsna xidmətlərini nəzərə alaraq, Qazax Müəllimlər Seminariyasının yaradılmasının 100-cü ildönümünün layiqincə qeyd olunmasını təmin etmək məqsədi ilə qərara alıram:*

*1. Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Qazax Rayon İcra Hakimiyyətinin təklifləri nəzərə alınmaqla, Qazax Müəllimlər Seminariyasının 100 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirsin.*

*2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".*

Azərbaycan Respublikası Prezidentinin Firdun bəy Köçərlinin 150 illik yubileyinin keçirilməsi haqqında imzaladığı sərəncamda qeyd edilirdi: "*2013-cü ildə Azərbaycanın görkəmli ədəbiyyatşunas alimi, tanınmış maarifpərvər, ictimai xadim, publisist-yazıçı, tənqidçi və tərcüməçi Firdun bəy Əhməd ağa oğlu Köçərlinin anadan olmasının 150 illiyi tamam olur. Firdun bəy Köçərli Azərbaycan ədəbiyyatının tarixi inkişaf yoluna dair qiymətli mənbə təşkil edən əsərlər yaratmış və çoxcəhətli zəngin fəaliyyəti ilə ictimai-mədəni fikrin təşəkkülünə mühüm töhfələr vermişdir. Ölkəmizdə təhsil sisteminin milli əsaslar üzərində qurulması prosesində onun maarifçi ziyanlı kimi apardığı işlər böyük əhəmiyyətə malikdir. Azərbaycan mədəniyyətinin inkişafı naminə xidmətlərini nəzərə alaraq, Firdun bəy*

**Köçərlinin 150 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlanaraq həyata keçirilsin".**

Yubiley mərasimləri ölkəmizin elm və təhsil ictimaiyyəti, eləcə də ədəbi ictimaiyyəti tərəfindən böyük fərəh hissi ilə keçirildi. Yubiley münasibətilə ADA Universiteti Seminariyanın tarihi binasının və onun maarifçi missiyasının bərpası təşəbbüsü ilə çıxış etdi. Zəruri tədbirlər həyata keçirildi.

## **ADA UNIVERSİTETİNİN QAZAX MƏRKƏZİ**

*Keçmiş öyrənirsən, öyrənişin mübarək,  
Keçmişdən güc almasa işıqlanmaz gələcək.*

*Qulam Qafar*

Tariximizdə elə böyük dəyərə malik olan abidələr var ki, onları yüz illərlə yaşatmaq, nəsillərə nümunə olaraq çatdırmaq ümummilli mənafelərə xidmət deməkdir. Belə abidələrdən biri görkəmli ədəbiyyatşunas və maarifpərvər, özünü xalq maarifi yolunda qurban vermiş Firdun bəy Köçərlinin yaratdığı Qazax Müəllimlər Seminariyasıdır.

Qeyd etdiyimiz kimi, əvvəllər seminariyanın binası varlı və səxavətli bir adam olan Məşədi İbrahimin yaşayış evi olmuşdu. Fikri işıqlı olan Məşədi İbrahim 1917-ci ildə öz mülkünü ətrafin-dakı torpaq sahəsi ilə birlikdə seminariya üçün vermişdi. Hazırda

həmin binanın təxminən 130-a yaxın yaşı var. Azərbaycan Demokratik Respublikası, həm də yetmiş illik Sovet hakimiyyəti illərində seminariya binası əsaslı təmir olunmamışdır. Təbii ki, belə vəziyyətdə olan binanın əsaslı təmirə ciddi ehtiyacı var idi. Ancaq bütün dövrlərdə təhsilimizə qayğı göstərən, elm və təhsilin inkişafına şəxsi töhfəsini verən şəxsiyyətlər də tapılıb.



### **Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzi**

ADA Universitetinin Qazax Seminariyasının nailiyyətlərini yüksək qiymətləndirərək onun keçmişini, ənənələrini yaşatmaq, oradakı nümunəvi təlim-tədris mühitini bərpa etmək məqsədi ilə universitetin Qazax Mərkəzinin yaradılması üçün irəli sürdüyü

təşəbbüs çox dəyərli idi. Bununla seminariyanı yaradan Firidun bəy Köçərlinin, orada müəllim işləyənlərin, bədnam "NKVD" tərəfindən incidilmiş insanların ruhları şad oldu, həm də sıradan çıxməqda olan bina ikinci, ancaq gözəl həyatını tapdı.

2021-ci ilin oktyabrında başlanılan bərpa işlərinə Heydər Əliyev Fondu, Azərbaycan Sahibkarlar Konfederasiyası, Amerika Azərbaycan Cəmiyyəti cəlb olundu. Seminariya binasının tarixi əhəmiyyətli obyekt olduğu nəzərə alınaraq bərpa işləri xüsusi ya-naşma ilə aparılırdı. Köhnəlmış binanın əsaslı təmiri, Avropa standartlarına uyğun Mərkəzin inşası Azərbaycanın təhsil icti-maiyyətinə, elminə böyük bir hədiyyə oldu. Hər cür müasir avadanlıqla təchiz edilmiş kabinetlər, laboratoriyalar, sinif otaqları, zəngin kitabxana, emalatxanalar, yardımçı otaqlar bura təhsil almağa gələnləri oxumağa, dərin biliklərə malik olmağa həvəsləndirir. Seminariyanın tarixi binasında 2022-ci ilin oktyabından ADA Universiteti Qazax Mərkəzi fəaliyyət göstərməyə başladı və elə həmin il yanvarın 26-da Qazax Müəllimlər Seminariyası (QMS) ADA Universiteti Qazax Mərkəzində Firidun bəy Köçərlinin 160 illik yubileyinə həsr olunmuş tədbir keçirildi. Bununla bir daha xalqımız böyük maarifçi, ədəbiyyatşunas və pedaqoq Firidun bəy Köçərliyə ehtiramını göstərmiş oldu.

17 oktyabr 2023-cü il tarixində isə Qazax Müəllimlər Seminariyası ADA Universitetinin Qazax Mərkəzində təhsil və mədəniyyətin vəhdəti mövzusunda konfrans keçirməklə bu təhsil ocağındaki qaynar həyatı nümayiş etdirdi. Konfrans Beynəlxalq

Müəllimlər Günü və Qazax Müəllimlər Seminariyasının bərpası üçün imzalanan Niyyət sazişinin ildönümü münasibətilə təşkil olundu. Konfransda "Təhsil və mədəniyyətin vəhdəti: nümunələr və yeni missiya" mövzusunda məruzələr dirlənildi və müzakirələr aparıldı. Yığıncaqda xeyriyyəçi tərəfdaşlar, müəllim və tələbələr, təhsil və mədəniyyət xadimləri bir araya gələrək xeyriyyəciliyin ictimai əhəmiyyətindən, nəcib əməlləri ilə tarixi dəyərlərimizi canlandıran sahibkarların keçmişlə bu gün arasında qurduğu əlaqədən və bu əlaqənin elmdəki, mədəniyyətdəki və müəllimlərin yetişdirilməsi prosesindəki təzahüründən bəhs edilər.

ADA Universitetinin rektoru Hafiz Paşayev çıxış edərək bir sıra mühüm məqamlara toxundu. O, ADA Universitetinin missiyasını toplantı iştirakçılarının diqqətinə çatdırıdı: "...*Bu ölkə bizim Azərbaycan tarixinin bu mərhələsində təhsillə bağlı çox işlər görmək istəyir və görməlidir. Məlumudur ki, təhsilə həmişə diqqət, ehtiyac böyük olub. Ancaq mənim fikrimcə, müstəqil Azərbaycanın indiki dövründə birinci missiya təhsilə yeni yaşıma, yeni üsullar, yeni həvəs göstərmək lazımdır... Vaxtilə Firidun bəy Köçərli böyük səylər göstərərək bu seminariyanı qurdu. Biz də öz növbəmizdə bu seminariyaya ikinci nəfəs gətirmək üçün səfərbər olduq. Bu yolda tək olmadıq. Buradakı elm çırığını daha gur yandırmaqdan ötrü bizimlə eyni amali paylaşan tərəfdaşlarımızla əl-ələ verdik, çiyin-çiyinə çalışdıq, seminariyanın təmir və bərpa işlərini həyata keçirdik.*

*Yüz il öncə Məşədi İbrahim ağa kimi xeyriyyəçilər bir sahibkarın manifestini yazmağa başladı. 100 il sonra bu seminariyanı yenidən quranlar öz əməlləri ilə bir sahibkarın manifestinə yeni səhifələr əlavə etdilər. Bu gün mədəni irsə sahib çıxaraq seminariyaya yeni həyat verildi. İndi bu təhsil ocağının qapıları onu döymək istəyənlərin üzünə taybatay açıqdır. Budur, seminariyanın yeni tarixi, təhsildə xeyriyyəçilik ənənələri və irsə sahib çıxmaq missiyasının təcəssümü. İndi isə yeni ideyaları həyata keçirmək uğrunda böyük addımlarla daha da irəli"* fikirlərini söyləyən rektor Hafiz Paşayev ADA Universiteti adından tarixə hörmətlə, tarixi yazanlara minnətdarlıq hissi ilə çıxışını yekunlaşdırıldı.

Konfransda həmçinin qeyd edildi ki, irsə sahib çıxmağı özü-nə missiya seçən ADA Universiteti Qazaxda yerləşən İsrafil ağa hamamını İncəsənət mərkəzinə çevirəcək. Bu bölgədə kollec tipli məktəb təsis olunacaq və Vətənimizə zəkası ilə xidmət edəcək istedadlar yetişdiriləcək. Həmin o istedadlar isə öz növbəsində sələflərinin izi ilə gedərək genetik yaddaşımızdakı xeyriyyəçilik dəyərlərini fəaliyyətlərinin əsas prinsipinə çevirəcəklər. Cəmiyyətin bütün sahələrində fəaliyyət göstərən peşəkarları yetişdirən müəllimlərdir - xeyriyyəçini də müəllim yetişdirir, sahibkarı da. Məhz elə bu səbəbdəndir ki, sahibkarlarımız da öz növbələrində müəllimlərin yetişdirilməsinə dəstək göstərirlər. Bu məqsədlə onlar həm vaxtilə məktəblər açan xeyriyyəçilərimizin yolunu davam etdirir, həm də dəyərlərimizə sahib çıxaraq cəmiyyətin inki-

şafına xidmət göstərirlər. Budur, öyrədənlə öyrənən arasındaki tarixi bağlılıq və minnətdarlığın ifadəsi. Qazax Seminariyasına yeni nəfəs verənlər sırasında sahibkarlıq fəaliyyətilə məşğul olan şirkət nümayəndələri xeyriyyəçilik missiyasını daşıyanlardır.



2022-2023-cü tədris ilində Mərkəzdə təhsillə bağlı iki magistr programı həyata keçirilib. Təhsil üzrə menecment, təlim və tədrisin təşkili metodikası üzrə proqramlarda 33 tələbə magistr dərəcəsi almaq üçün tədrissə cəlb olunub və birinci kursu bitirib. 2023-2024-cü tədris ilindən Qazax Mərkəzində bu ixtisaslarla yanaşı, dövlət idarəetməsi magistr programı tədris olunacaq. Yeni dərs ilindən bu üç ixtisasa 94 tələbə qəbul edilib. Beləliklə, mərkəzdə ümumilikdə 127 tələbə təhsil alacaq.



ADA Universiteti tərəfindən 2022-ci ildən etibarən müəllimlər üçün "Bir müəllimin manifesti" birillik üçmərhələli ixtisasartırma programı həyata keçirilir. Program çərçivəsində bölgələrdən müsahibə yolu ilə seçilmiş müəllim və direktorlar birinci mərhələdə Qazax Mərkəzində, ikinci mərhələdə ADA Universitetində, üçüncü mərhələdə isə ADA Vaşinqton Mərkəzində tədrisə cəlb olunurlar.

Bu program vasitəsilə 2022-ci ildə 38, 2023-cü ildə isə 20 müəllim və məktəb direktoru ixtisasartırmaya cəlb edilib. Programın ilk 38 iştirakçısı arasından 4 nəfər seçilərək ADA Universitetinin Qazax Mərkəzində əməkdaş olaraq fəaliyyətə başlayıb.

Bu programın əsas məqsədi seçilmiş təhsil işçilərini gücləndirilmiş ingilis dili dərslərinə cəlb etmək, inkişaf etmiş ölkələrin

təhsil sistemi ilə yaxından tanış olmaq məqsədilə Amerika məktəbləri ilə əyani təcrübə əlaqəsi yaratmaqdır. Gələcəkdə ADA Universiteti tərəfindən Qazax Mərkəzində 10-11-ci siniflərin təhsil alacağı müasir tipli Yeni Məktəbin qurulması, bir neçə bakalavr ixtisasının açılması və kollecin təsis edilməsi nəzərdə tutulur. Hazırda Mərkəzdə fəaliyyət göstərən magistr proqramlarının tədrisinə ADA Universitetinin müəllim və professor heyəti cəlb olunub. Onlar mütəmadi olaraq Qazax şəhərinə ezam edilirlər. Bu məqsədlə Mərkəzin tədris kompleksində Universitet tərəfindən Müəllimlər Evi tikilir. Tikintisi başa çatmaqdə olan Müəllimlər Evi ADA Universitetinin Mərkəzdə çalışan bölgələrdən olan daimi əməkdaşları və ezam edilən müəllim heyəti üçün nəzərdə tutulub. Mərkəzin nəzdində elmi-tədqiqat şöbəsinin fəaliy-





yəti və müxtəlif tipli təhsil və mədəniyyət yönü beynəlxalq tədbirlərin təşkili planlaşdırılır. Bu fəaliyyət çərçivəsində 1918-1920-ci illərdə nəşr olunmuş "Azərbaycan" qəzetiinin ərəb əlifbasından latin qrafikasına transliterasiyası həyata keçirilir.

ADA Qazax Mərkəzinin tədris kompleksinə daxil olan XIX əsrə aid yerli əhəmiyyətli tarixi İsrafil ağa hamamının təmirindən sonra onun daxilində Qazax xalçaçılıq məktəbi nümunələrindən ibarət muzeyin və rəsm dərnəyinin açılması nəzərdə tutulur. Burası, həmçinin kiçik həcmli musiqili ədəbi-mədəni tədbirlərin keçirilməsi üçün əlverişli məkandır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il avqustun 7-də Qazax Müəllimlər Seminariyası ADA Univer-

siteti Qazax Mərkəzində yaradılan şəraitlə tanış olub. Dövlət başçısına geniş məlumat verən akademik Hafiz Paşayev bildirib ki, təhsil ocağına dövlət qayğısı yüksək səviyyədədir. Prezident İlham Əliyev aparılan işlərdən razı qaldığını bildirib və Mərkəzin kollektivinə uğurlar arzulayıb.

Göründüyü kimi, Azərbaycan Respublikasına rəhbərlik edən şəxslər Qazax Müəllimlər Seminariyasının işıqlı əməllərini hörmətlə yada salır, onun fəaliyyətini yüksək qiymətləndirirlər.

İllər keçsə də Azərbaycana elm nuru yaymış təhsil ocağının xidməti unudulmamış, minnətdarlıqla yad edilmiş və bu gün də dərin ehtiramla xatırlanır.

Hörmətli oxucu, respublikanın tanınmış ziyalılarından biri, vaxtilə Azərbaycanın təhsil naziri vəzifəsində çalışmış professor Misir Mərdanov Qazax Seminariyasının tarixi və fəaliyyəti ilə bağlı zəngin faktlara əsaslanan maraqlı bir məqaləni mətbuatda dərc etdirmişdir. Məqalənin daha məzmunlu və əhatəli olması üçün professorun geniş axtarışlar aparması nəticəsində seminariya haqqında az məlum olan faktlar da ortaya çıxmışdır. Həmin məqalədə deyilir:

*"Yaxşı xaturlayıram, 1999-cu ilin oktyabrında Qazax rayon icra hakimiyyəti başçısının imzası ilə Qazax Müəllimlər Seminariyasının 80 illik yubileyinin keçiriləcəyi və həmin tədbirdə Təhsil Nazirliyinin nümayəndələrinin də iştirakı ilə bağlı məktub almışdım. Tədbirdə iştirak etmək üçün nazirliyin iki nəfər məsul əməkdaşını Qazaxa ezam etdik. Tədbirlə bağlı Azərbaycan Dövlət Televiziyanın "Xəbərlər" programında süjetə baxan*

*Ümummilli Lider Heydər Əliyev həmin günün səhəri mənə zəng edərək "yəqin siz Qazax Seminariyasının Azərbaycan xalqının həyatında rolunu yaxşı dərk etmirsiniz" - dedi. Və sonra əlavə etdi, Seminariyanın 80 illiyini ölkəmizin ən gözəl salonlarından birində geniş ictimaiyyətin iştirakı ilə keçirmək lazımdır. Az sonra Prezident Heydər Əliyev Qazax Seminariyasının 80 illiyi ilə bağlı sərəncam imzaladı".*

Belə dəyərli faktlarla zəngin olan məqaləni bize təqdim edən Azərbaycan təhsil və elm tarixində özünəməxsus müstəsna xidmətləri olan professor Misir müəllimə minnətdarıq.

Əziz oxucular, Azərbaycan övladlarının maariflənməsinə, ziya nuru ilə cilalanmasına xidmət göstərən, fəaliyyəti və yetirmələri ilə Azərbaycan təhsil tarixinə adını qızıl hərflərlə həkk etdirən Qazax Müəllimlər Seminariyasının dəyərli ənənələrini və təlim metodlarını bu gün daha da təkmilləşdirilmiş formada uğurla davam etdirməyi qarşısına məqsəd qoyan ADA Universitetinin fəaliyyəti maarifpərvər insanlarda böyük ruh yüksəkliyi yaratmışdır. Tarixi abidələri qorumaq və onlardan lazımı istiqamətdə bəhrələnmək qürurvericidir. ADA Universitetinin gələcəkdə Qazax Mərkəzinin tədris kompleksi üçün nəzərdə tutduğu digər təşəbbüsler ölkəmizin tarixi-mədəni irsini qoruyaraq gələcək nəsillərə ötürmək effektini artırır və mərkəzlə digər bölgələr arasında sıx əlaqənin yaranmasına, informasiya mübadiləsinin inkişafına səbəb olur. Bu kimi qürurverici fəaliyyətləri ADA Universitetinin gələcəkdə daha böyük uğurlara imza atacağına əminlik yaradır.

## **İstifadə edilmiş ədəbiyyat**

1. Azərbaycan tarixi. 3 cilddə, II cild, Bakı: 1960.
2. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, Bakı: "Lider" nəşriyyatı, 2004, I cild.
3. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. Bakı: "Lider" nəşriyyatı, 2005, II cild.
4. "Azadlıq"ın Araşdırmaçı Jurnalistlər Qrupu": "Böyük maarifçi ailəsinin fədakar xanımı". "Azadlıq" qəzeti - 26.10.2012, səh.14.
5. Azərbaycan Xalq Cümhuriyyəti - 100: bibliografiya / Tərt. ed.: Vəliyeva M., Əhmədova Z., Hüseynova A.; elmi red. Tahirov K.; red. Səfərəliyeva G. - Bakı: 2018. - 560 s.
6. Bektaşı İ. "Azərbaycan uşaq ədəbiyyatı müntəxəbatı (XIX-XX əsrlər) 3 cilddə. II cild, Bakı: Nasir, 2002 - səh. 217-316.
7. Əliyev Z. "Tarixdə Azərbaycan qadınları", Bakı: "Ədalət" qəzeti, 13.10.2021.
8. Qaraoğlu F. "Tarixdə iz buraxanlar", "Bakı xəbər"- 19.08.2018, səh.15.
9. Firidun bəy Köçərlinin şəxsi arxiv / tərt. Məhəmməd Adilov; red. Ramazanov A., Vəliyev R., AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu.
10. Firidun bəy Köçərli. Azərbaycan ədəbiyyatı, Bakı: 1978.
11. Seyidov F. "Maarifimizin təkrarsız xəzinəsi", II kitab, Bakı: 2001.

12. Hüseynova Z. "Dəryadan damlalar", "Səda" nəşriyyatı, 2009.
13. Qazax Seminariyasının qadın məzunlarının xatirələri.
14. Şəmistan Nəzirli. Qoridən gələn qatar. Bakı: "Şərq-Qərb" Nəşriyyat evi, 2011, 492 səh.
15. Mərdanov M. İlk milli seminariya: Qazax Müəllimlər Seminariyası. Bakı: "525"-ci qəzet, 10.12.2018.
16. Muradova Z. Şuşadan Qoriyə gedən yol. Bakı: "Orxan" nəşriyyatı, 2022.
17. Nəbiyev B. Görkəmlı tənqidçi və ədəbiyyatşunas. Bakı: 1963.
18. Şəmistan Nəzirli. Qazax Seminariyası və Seminariya binasını kim bağışlayıb? Bələdiyyə 1999, yanvar.
19. Şuşa mədəniyyətinin inciləri. Bakı: AZƏRTAC, 17.10.2023.
20. Talibzadə K. XX əsr Azərbaycan tənqidi, Bakı: 1966.
21. Ülviiyə Tahir qızı: "Maarifçi qadın", "Xalq cəbhəsi" qəzeti, 21.12.2014.
22. Vəkilov M. "Ömür dedikləri bir karvan yolu", Bakı: "Yazıçı", 1988.
23. Zaqqafqaziya Müəllimlər Seminariyası Azərbaycan şöbəsi - 130 (fotoalbum) tərt. Əhmədov H., İlyasov İ., İlyasov M., Rüstəmov A., red. Bayramoğlu H. - Bakı: ABU, 2009 - 59 s.
24. 1866-cı ildə Azərbaycanda doğulanlar və öldürülmüş xeyriyyəçi şəxslər.

## **Arxiv sənədləri**

1. ARDA-fond.2898, siyasi 1, iş1, v.3
2. ARDA-nın Xüsusi Fondu, f.51, siy.3, sax.vah.24
3. ARDA-nın Xüsusi Fondu, f.51, siy.3, sax.vah.421
4. ARDA-nın Xüsusi Fondu, f.51, siy.3, sax.vah.420
5. ARDA-nın Xüsusi Fondu, f.51, siy.3, sax.vah.424
6. ARDA-nın Xüsusi Fondu, f.51, siy.3, sax.vah.287
7. ARDA-nın Xüsusi Fondu, f.51, siy.3, sax.vah.293
8. ARDA-nın Xüsusi Fondu, f.51, siy.3, sax.vah.292
9. ARDA-nın Xüsusi Fondu, f.51, siy.3, sax.vah.291
10. ARDA-nın Xüsusi Fondu, f.57, siy.16, sax.vah.76
11. ARDA-nın Xüsusi Fondu, f.51, siy.3, sax.vah.290

## MÜNDƏRİCAT

Qazaxda ilk maarif ocağının yaranması .....	3
Onlar xeyirxahlıq üçün doğulmuşdular .....	22
Seminariyanın fəaliyyətində ilkin mərhələ .....	28
Azərbaycan dilində yazılan ilk dərslik .....	33
Qazax Seminariyasında təlim və tərbiyə məsələləri .....	42
Seminariyada sinifdənxaric və məktəbdənkənar işlər .....	58
Seminariyanın təhsilin inkişafında rolu .....	66
Bir ocaqda iki maarif ziyası .....	74
Qazax Müəllimlər Seminariyasının yetirmələri .....	89
Qazax Müəllimlər Seminariyasının qadın məzunları .....	103
Azərbaycanda təhsilin inkişafına qayğı və diqqət .....	127
ADA Universitetinin Qazax Mərkəzi .....	132
İstifadə edilmiş ədəbiyyat .....	143
Arxiv sənədləri .....	145

**Zəhra Muradova**

**Zülmətdə parlayan ziya**

Bakı, "Zəngəzurda" Çap Evi, 2024. 148 səh.

**Çap evinin rəhbəri:**  
Mübariz Binnətoğlu

**Kompüter tərtibçisi:**  
Şamxal Şabiyev

Çapa imzalanmışdır: 27.03.2024

Kağız formatı: 60x84 1/8

H/n həcmi: 18,5 ç.v.

Sifariş: 727

Sayı: 200

---

"Zəngəzurda" Çap Evində çap olunub.  
Ünvan: Bakı şəh., Mətbuat pr, 529-cu məh.  
Tel.: +994 50 209 59 68  
+994 12 510 63 99  
+994 55 253 53 33  
e-mail:zengezurda1868@mail.ru